

3709_Az_Əyani_Yekun imtahan testinin sualları

Fənn : 3709 Kommersiya müəssisələrinin layihələşdirilməsi və texnologiyası

1 Ticarət-texnoloji prosesin tərifi

- satışların həcmının planlaşdırılmasının mümkünzsizlüyü
- ehtimal edilən xarakterin müxtəlif amillərindən asılı olan proses
- vaxtaşırı təkrarlanan proses
- tsiklilik, müxtəlif dinamikli və intensivli, əməliyyatların ehtimal edilən xarakteri
- xidmətin yüksək keyfiyyəti ilə satış əməliyyatlarının yekunu

2 Malların fasıləsiz satışının mühüm şərtləri

- tədarət avadanlığının üstündə malların effektiv düzülməsi
- ticarət zalında malların yerləşdirilməsi
- mağazanın binasının səmərəli istifadə edilməsi
- mal ehtiyatlarının və satışın idarə edilməsi
- anbar binalarının və anbarların olması

3 Topdansatış alıcılara münasibətdə topdansatış ticarətiin funksiyaları nədən ibarətdir

- topdansatış həlqənin xidmətlərdən istifadə edənlərin sayının genişləndirilməsi, topdansatış əməliyyatların həcminin artırılması
- pərakəndə ticarət müəssisələrinin planlı, fasıləsiz, bərabər təchiz edilməsi
- bölgüsürümə kanallarına görə malyeridilişinin təşkili
- tələb və tələbatın qiymətləndirilməsi, istehsal çəsidiinin ticarət çəsidiə dəyişdirilməsi, malların toplanması və saxlanması, çatdırılma, kreditləşmə, məlumatlandırma
- pərakəndə satış müəssisələrinin tələbatını öyrənmək və bunun əsasında mal təklifinin formalaşdırmaq

4 Mal yeridilişinin topdansatış həlqəsindən istifadə zərurəti nə üçündür

- malların göndərilməsinə görə ekspedisiya əməliyyatlarının həyata keçirilməsi
- malların çəsidiñə və keyfiyyətinə nəzarət edilməsi
- kommersiya subyektləri arasında əlaqələri həyata keçirməsi
- sənaye çəsidiinin ticarət çəsidiə çevriləməsi (dəyişdirilməsi)
- mal ehtiyatlarını cəmləşdirilməsi

5 Topdansatış ticarətin mahiyyəti nədən ibarətdir?

- ticarət funksiyalarının reallaşdırılması
- adamların maddi səviyyəsinin artırılması
- əhalinin tələbatının ödənilməsi
- istehsal müəssisələrilə pərakəndə ticarət arasında vasitəçilik etmək
- istehsal artıqlarının mübadiləsi

6 Topdansatış müəssisələrin cəlbediciliyi nədən asılıdır

- xarici-iqtisadi fəaliyyətin fəllalığından
- malların satınalınması, onların çatdırılması və saxlanması
- əməyin zəruri xərclərinin optimal səviyyəsinin müəyyən edilməsindən
- istehsal kooperasiyasının təşkilindən
- təklif edilən xidmətin səviyyəsindən

7 Topdansatış ticarət makro-səviyyədə hansı funksiyaları yerinə yetirir

- bazar tutumunun müəyyən edilməsi və onun reallaşdırılması imkanları
- mal istehsalçıları üçün marketinq tədqiqatları
- malların satınalınması, onların çatdırılması, saxlanması və informasiya xidməti
- ineqrasiyaedici, qiymətləndirici, təşkilati və tənzimləyici
- tələblərə uyğun olaraq malların ticarət çeşidinin formalasdırılması

8 Bazar şəraitində topdansatış ticarətin funksiyaları necə dəyişir

- istehsal çeşidini ticarət çeşidinə çevirir
- bazarda vasitəçi kimi çıxış edir
- ölkənin vahid istehlak bazarının ahəngdarlığına kömək edir
- bir tərəfdən, mürəkkəbləşir və digər tərəfdən vasitəçilik rolu artır
- fəal kommersiya vasitəci mal (əmtəə)yeridiliş sistemində əsas həlqədir

9 Topdansatış ticarət müəssisələri hansı əlamətlər üzrə təsnifləşdirilir

- biznes fəaliyyətinin təmərküzləşmə dərəcəsi
- kommersiya və təsərrüfat funksiyalarının təmərküzləşmə dərəcəsi
- istehsal çeşidinin ticarət çeşidinə çevriləməsi
- mülkiyyət forması, mal (əmtəə)ixtisaslaşması, fəaliyyət miqyası, mal (əmtəə) yeridilişində yeri və rolu
- universal, ixtisaslaşdırılmış və sahə

10 Ticarətdə elmi-texniki tərəqqinin sosial əhəmiyyətini göstər

- ticarət proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması imkanı
- əməyin (işin) xarakterində və məzmununda dəyişmələr
- ticarət mədəniyyətinin yüksəldilməsi
- əmək (iş) şəraitinin yaxşılaşdırılması, zədələnmələrin azaldılması
- əmək məhsuldarlığı və effektivliyinin artırılması

11 Ticarətdə elmi-texniki tərəqqinin əhəmiyyəti nədən ibarətdir

- ticarət prosesinin mexanixləşdirilməsi və avtomatlaşdırılmasını təmin edir
- istehsalın yenidən qurulmasını təşkil edir
- sahənin yenidən texniki silahlanması təmin edir
- iqtisadiyyatın inkişafının mühüm amillərindəndir
- bütün prosesin yüksək effektivliyini təmin edir

12 Əmtəə yeridilişi prosesini xeyli çətinləşdirən amillər.

- istehsal müəssisələrinin qeyri-bərabər yerləşməsi
- ayrı-ayrı malların istehsalının mövsümiliyi
- xammal mənbələrinin uzaqlığı
- malların uzaq məsafəyə daşınması
- yüklemə-boşaltma işlərinin mexanikləşdirilməsinin səviyyəsi

13 Əmtəə yeridilişinin səmərəli təşkili prinsipi.

- topdan satış müəssisələrdə texnoloji əməliyyatların sxemlərinin hazırlanması
- əmtəə yeridilişinin texnologiyasının mexanikləşdirilməsi və avtomatlaşdırılması
- daşımaların səmərəli təşkili
- ən qısa yolların tətbiq edilməsi
- pərakəndə satış ticarəti müəssisələrində əməliyyatların həyata keçirilməsi texnologiyası

14 Məhsulun daşınmasının, anbara yığılmاسının, bölüşdürülməsinin və satışının elementləri hansı

prosesi əhatə edir?

- texnoloji proses
- bölüşdurmə prosesi
- mal təchizatı prosesi
- mal yeridiliş prosesini
- satış prosesi

15 Mal yeridilişinin fiziki təşkili.

- anbar texnoloji prosesin təşkili
- iqtisadi, təşkilati-texniki proseslərin məcmusu
- fasiləsiz nəqliyyat zəncirləri sisteminin yaradılması
- malların anbarlaşdırılması, yüklənməsi, boşaldılması, daşınmasına görə əməliyyatların məcmusu
- texnoloji prosesin təşkili

16 Mal tədavülü prosesinin ahəngdarlığını və fasiləsizliyini kim təşkil edir?

- növlərə ayıran və bölüşdürən müəssisələr
- anbar təsərrüfatı, ticarəti idarə edən orqanlar
- mal yeridiliş prosesinin təşkilatçıları
- nəqliyyat-ekspedisiya idarələri
- mal təchizatı prosesinin təşkilatçıları

17 Əgər malın uzun müddət saxlanması mümkünüzdürsə bu halda.....

- malların çatdırılması prosesinin sürətləndirilməsi
- mal ehtiyatlarının toplanması
- satışın qısa kanalı effektivdir
- bir mal vahidinin qiymətindən
- malın fərdiliyinin ölçüsündən asılıdır

18 Çəsdin mürəkkəbliyi

- anbar təsərrüfatı şəbəkəsinin yaradılması və nəqliyyatın iqtisadi cəhətdən daha əlverişli növündən istifadə edilməsi
- malların istehsal məntəqələrində səmərəli yerləşdirilməsi
- istehsal müəssisələrinin ixtisaslaşdırılması
- istehsal müəssisələrinin mal yeridiliş kanallarına yaxınlaşdırılması
- xammal mənbələrinə istehsalın maksimum yaxınlaşdırılması

19 Mal yeridiliş prosesinin ümumi müddətinə təsir edən amillər

- anbarda yerinə yetirilən texnoloji proseslərin sürəti
- mal axınlarının plana uyğunluğu və ahəngdarlığı
- anbar əməliyyatlarının avtomatlaşdırılmasının dərəcəsi
- malların tədarükünүn şərtləri
- anbar əməliyyatlarının mexanikləşdirilməsinin dərəcəsi

20 Satış kanalının seçilməsini müəyyən edən amillər hansılardır

- nəqliyyat və iqtisadi amillər
- həlqələrin miqdarının məhdudlaşdırılmasının tələbləri ilə yaranan amillər
- satışın stimullaşdırılması
- kanal seçiminin əsaslandırılması
- istehsalçı, mal, bazar, ticarət kanalının fəaliyyəti amilləri

21 Ticarət təşkilatının fəaliyyətində mal (əmtəə) yeridilişi kanalının seçil-məsinin rolü nədən ibarətdir?

- mal yeridilişini düzləndirir və nəqliyyat xərclərini azaldır
- optimallaşdırma problemini həll edir
- satışı stimullaşdırır və riski və onun məsulüyyətini üstləyir
- müəssisə ilə bazarın tələbatı arasındaki tarazlığı (balansın) təmin edir
- mal (əmtəə) yeridilişinin səmərəli yollarından istifadə edir

22 Ticarət proseslərinin təşkili və texnologiyası kursunun əsas məqsədi nədən ibarətdir?

- alıcı tələbatının ödənilməsi
- xidmətin təkmilləşdirilməsi və xidmətlərin göstərilməsi
- xidmətin mütərəqqi formaların formalasdırılması prosesinin yekunu
- ticarət prosesinin effektivliyinin yüksəldilməsi yollarının müəyyən edilməsi
- əmtəə yeridilişi prosesinin effektivliyinin yüksəldilməsi

23 Mal (əmtəə) yeridilişi həlqəliyinin növləri

- çeşidlənməni tələb edənlər
- ticari-təşkilati və anbar
- malın (əmtəənin) xassələri və çəsidiñ mürəkkəbliyi
- mal tədarükünün şərtləri və müqavilələr
- sadə və mürəkkəb çəşidli malların tədarükü

24 Mal (əmtəə) yeridilişi kanalının seçilməsinin optimallaşdırılması problemi nədən ibarətdir

- bazar iqtisadiyyatı amillərindən
- satışın stimullaşdırılmasından
- iqtisadi-təşkilati və iqtisadi-bazar tələbatları arasındaki tarazlığın təmin edilməsindən
- iqtisadi tələbatlardan
- nəqliyyat xərclərinin ixtisara salınmasından

25 Mal (əmtəə) yeridilişinə təsir edir

- çəsidiñ mürəkkəbliyi
- ixtisaslaşma, şəhərsalma, mal çəsidi
- ixtisaslaşma və yerləşdirmə
- əhalinin sıxlığının səviyyəsi
- minimum və maksimum tədarük'lər

26 Mal (əmtəə) yeridilişinin texnoloji zəncirinin əsas həlqələri hansılardır

- mağazalar (marketlər), köşklər, çadırlar
- sənaye müəssisələri, topdansatış və pərakəndə müəssisələr
- mal (əmtəə) tədavülü sferası
- ticarət evləri, birjalar, reklam agentliklər
- material istehsalının ayrı-ayrı sahələri

27 Mal (əmtəə) yeridilişi prosesi nədir?

- ticarət təşkilatlarının funksiyası
- malların istehsal müəssisələrindən istehlakçıya çatdırılması prosesi
- malların yerdəyişmə prosesinin sürətləndirilməsi
- mal dövriyyəsi vaxtının azaldılması

- malların yerdəyişmə prosesinin istiqaməti və sürətləndirilməsi

28 Mal(əmtəə) yeridilişinin təşkili üçün nəqliyyat vasitələrinin düzgün seçil-məsinin nə kimi təsiri var?

- mal (əmtəə) yeridilişinin texnoloji sxemini optimallaşdırır
- boş dayanmaları azaldır (ixtisar edir), əmək məhsuldarlığı və effektivliyini yüksəldir;
- boş yürüşləri istisna edir;
- tara avadanlığı effektiv tətbiq edilir
- ticarətdə texnoloji prosesləri mexanikləşdirir və avtomatlaşdırır;

29 Malların tranzit daşınmasının tətbiq edilməsi xüsusiyyətləri hansılardır?

- mal (əmtəə)yeridilişi yollarının optimallaşdırılması və düzləndirilməsi.
- birbaşa istehsal müəssisələrindən ticarət şəbəkəsinə daşınması
- mal (əmtəə) yeridilişinin ən qısa yollarının seçilməsi;
- malların yerdəyişməsinə görə xərclərin azaldılması;
- malların çatdırılması prosesinin sürətləndirilməsi;

30 Mal (əmtəə)yeridilişinin formalarını göstər

- mal (əmtəə) yeridilişinin texnoloji həlqəsinin optimallaşdırılması
- tranzit (daşıma) və anbar
- tranzit (daşıma) və optimallaşdırma
- səmərəli, tara avdanlığının tətbiqilə sürətləndirilməsi
- yeridilişin optimallığı və səmərəliliyi

31 Mal (əmtəə)yeridilişinin təşkilinə təsir göstərən amillər hansılardır

- elmi-texniki, texnoloji, avtomatlaşdırmanın səviyyəsi
- istehsal, nəqliyyat, sosial, ticarət;
- sosial-iqtisadi texnoloji, elmi-texniki
- texnoloji proseslərin səmərələşdirilməsi və optimallaşdırılması
- ticarətin texnoloji proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması

32 Müəyyən yerlərdə xammalın və ərzaq məhsullarının alqı-satqısını təşkil edən kommersiya təsərrüfat strukturu necə adlanır?

- ticarət sferasına fəal tətbiq edən iri vasitəçinin tipi
- topdansatış ərzaq bazarı
- sənaye müəssisəsi
- topdan və pərakəndə ticarət müəssisəsi
- ticarət evləri, birjalar

33 Pərakəndə satış müəssisələrində çəşidin dolğunluğu və sabitliyi nədən asılıdır?

- təchizatın tətbiq edilən formalarından
- mal yeridilişinin səmərəli təşkilindən
- mal ehtiyatlarının həcmindən
- mal ehtiyatlarının strukturundan
- təchizatın mənbələrinin uyğunluğundan

34 Topdansatış ticarətinqdə ticarət-texnoloji proseslərinin idarə edilməsinin vəzifələri

- anbar işçilərinin əməyinin effektivliyinin və məhsuldarlığının yüksəldilməsi
- pərakəndə satış müəssisələrinin planauyğun və fasilsiz mal təchizatı

- qəbul edilmiş çeşid siyasetinə riayət edilməsi
- malların kəmiyyət mühafizəsinin təmin edilməsi
- anbarlarda malların keyfiyyətli mühafizəsinin təmin edilməsi

35 Topdansatış müəssisələrində reklam informasiya fəaliyyətinin əsas vəzifələri:

- satışda olan malların çeşidi haqqında mütəmadi informasiya
- topdan alıcılarla təsərrüfat əlaqələrinin təşkili və möhkəmləndirilməsi
- təzə malların haqqında pərakəndə ticarətə informasiya vermək
- istehlakçılara qədər malların çatdırılmasının sürətləndirilməsinə yardım etmək
- topdan satışın şərtləri haqqında informasiya vermək

36 Topdan satış müəssisələrinin alıcılarla təsərrüfat münasibətlərini necə qurmaq olar?

- səmərəli və qənaətli effektiv təşkil
- malğondərmə müqaviləsi və birdəfəlik sifarişlər əsasında
- tərəfdəşərin bərabər hüququnun və onların azad seçiminin əsasında
- mal yeridilişinin səmərəli formalarının əsasında
- operativ planlaşdırma

37 Iqtisadiyyatın kommersiyalaşması prosesində malların reallaşdırılmasının mühüm forması nədir?

- açıq qoyuluşla satış
- topdan satış ticarət
- özünəxidmət
- əvvəlcədən verilmiş sifarişlərə görə satış
- pərakəndə ticarət

38 Kommersiya fəaliyyətinin əsas elementi dedikdə nəyi başa düşürsünüz?

- mal çeşidinin öyrənilməsi və formalasdırılması
- daxilolmaların yeni mənbələrin aşkar edilməsi
- malların satış prosesinin səmərəli təşkilini
- əhalinin tələbatının öyrənilməsi
- malların satışı bazarının genişlənməsinin öyrənilməsi

39 Topdan və pərakəndə ticarət müəssisələri şəbəkəsinin təşkilində əhəmiyyətli dəyişmələr nə ilə bağlıdır?

- fəaliyyətdə olan ticarət şəbəkəsinin təkmilləşdirilməsi ilə
- bazar münasibətlərinin inkişafı ilə
- ticarət müəssisələrinin tikintisinin sənayeləşdirilməsi ilə
- elmi-texniki tərəqqinin nailiyyətləri ilə
- ticarət əməliyyatlarının elektronlaşdırılması ilə

40 Ticarətdə elmi-texniki tərəqqinin sosial əhəmiyyəti nədən ibarətdir

- əmək şəraitinin yaxşılaşdırılması, ağır və çox zəmanət tələb edən işlərin ixtisara salınması
- ticarət mədəniyyətinin
- texnologiyaların ənənəvi təkmilləşdirilməsi.
- ticarət proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması
- ticarət işçilərinin əməyinin xarakterinin və məzmununun dəyişməsi

41 Alıcı tələbinin ödənilməsi məqsədilə çəşidin formalasdırılması və saxlanılması prosesi

- mövsümi enib-qalxmaların hesaba alınması ilə istehlak tələbatının oriyentasiyası

- istehsalçıların müəssisələrinin tələbatına oriyentasiya
- ticarət təşkilatlarının fəaliyyətinin iqtisadi effektivliyinin təmin edilməsi
- istehlak bazarının formalasdırılması və onun fəaliyyətinin aktivləşdirilməsi
- mal ehtiyatlarının idarə edilməsi

42 Topdan ərzaq bazarı torqlarının iştirakçıları:

- komisyonçular və topdansatıcılar
- topdan satış şöbələri və istehsalçıların idarələri
- topdan satış bazarının satıcıları, alıcıları və personalı
- topdan satış bazarının personalı
- satış kontorları, səlahiyyətli agentlər

43 Nə üçün topdansatış ticarət anbarları istehsal çeşidini geniş ticarət çeşidinə dəyişmə prosesini həyata keçirirlər

- mal ehtiyatlarının mühafizəsinin təmin edilməsi üçün
- pərakəndə satış ticarət müəssisələrinin tələbatlarının maksimum qənaətlə məqsədlə uyğun ödənilməsi üçün
- mal ehtiyatlarının toplanması və onların saxlanmasıın lazım olan şəraitlərinin təmin edilməsi üçün
- mal ehtiyatlarının mühafizəsinin təmin edilməsi və xərclərin aşağı salınması üçün
- malların saxlanması və daşınmasına görə xərclərin aşağı salınması üçün

44 Mal yeridilişinin və mal axını intensivliyinin yaradılmasının təşkil edilməsi, ehtiyatların formalasdırılması və xərclərin azaldılması

- rəqabət mühitinin inkişafıdır
- topdan ticarətin inkişafının məqsədləridir
- geniş ticarət çeşidinin formalasdırılmasıdır
- istehlak bazarında integrasiyalı prseslərin stimullaşdırılmasıdır
- mal ehtiyatlarının toplanması proseslərinin həyata keçirilməsi və dəstəklənməsidir

45 Topdansatış ticarətin fərqli xüsusiyyətləri hansılardır?

- kommersiya fəaliyyətinin subyektləri arasında əlaqələri yerinə yetirilir
- peşəkar müştərilərlə işbirliyi qurulur, ticarətin həcmi xeyli çoxdur
- mal ehtiyatlarını toplayır
- sənaye çeşidini ticarət çeşidinə çevirir
- artıq istehsal edilən malların mübadiləsi

46 Topdansatış ticarətin fəaliyyətinin effektivliyinə təsir edən amillər hansılardır?

- artıq istehsal edilən məhsulların mübadiləsi
- əməliyyatların həcmi, işgüzar kontaktlarının sayı
- böyük həcmili ticarət əməliyyatları
- çoxsaylı peşəkar müştərilərlə işbirliyi
- malların kəmiyyət və keyfiyyətinin qorunub saxlanması

47 Topdansatış ticarətin bazar infrastruktur elementlerinin formalasdırılması istiqamətləri dedikdə nə başa düşülür

- maliyyə-qiyət tənzimləyiciləri sisteminin formalasdırılması
- topdansatış ticarətin maddi-texniki bazasının elmi-texniki səviyyəsinin yüksəldilməsi
- malların çeşidinə və keyfiyyətinə nəzarət edilməsi
- mal (əmtəə) yeridilişi prosesinin səmərəli qurulması
- əməyin ərazi bölgüsüne kömək etmək

48 Topdansatış ticarət nümayəndələrinin fəaliyyətlərinin fərqlii əlamətləri

- sifarişlərin və ərizələrin işlənilərə hazırlanması
- malların yerdəyişməsi yollarının seçilməsi
- sərgi-satışların təşkili
- tərəfdəşlərin sərbəst seçiləməsi, maliyyə müstəqilliyi və maddi məsuliyyət
- əhalinin tələbinin öyrənilməsi

49 Topdansatış ticarətin həyata keçirilməsi prinsipləri hansılardır

- mal mənbələrinin seçiminin sərbəstliyi
- resurs bazasının yaradılması, maliyyə-qiyət tənzimləyicilərinin formalasdırılması
- alıcıların ödəməqabiliyyəti tələbinə uyğun gəlməsi
- alıcıların ödəməqabiliyyəti tələbini müəyyən edir
- malların yerdəyişmə yollarını müəyyən edir

50 Mərkəzləşdirilmiş soyutma təchizatının nə kimi üstünlüyü var

- tələbatın və mal ehtiyatlarının idarə edilməsi
- resurs əsasının yaradılması
- iqtisadi
- elektrik enerjisinin sərfinin azalması
- əmək sərfiyatının azalması

51 Sonradan satmaq və ya sənaye emalı ilə ticarət

- malların saxlanması üçün şəraitlərin yaradılması
- topdan ticarət
- istehsalın və istehlakın sinxordonluğuna yardım
- mal ehtiyatlarının toplanması
- vaxtaşırı fəaliyyətdə olan bazar

52 Iri ticarət vasitəsinin xüsusi tipi.

- istehsalın və malların satışının təşkilatçıları
- ticarət evi
- topdan satış bazarlarının fəaliyyətinin tənzimləyicisi
- topdansatış ticarət dövriyyəsinin təşkilatçıları
- istehsaklı koperasiyasının təşkilatçıları

53 Malların hansı xüsusiyyətlərinə görə anbarlarda onların saxlanması üçün sərərit yaradılır

- malların ölçülərinə və mövsümiliyin spesifik xüsusiyyətlərinə görə
- mal-sahə ixtisaslaşmasına görə
- malların saxlanması müddətlərinə görə
- malların saxlanma vaxtının sürətliyinə görə
- malların fiziki-kimyəvi xassələrinə və istehlak xüsusiyyətlərinə görə

54 Malların anbarlaşdırılmasına, yüklənməsinə və boşaldılmasına və onların daşınmasına görə əməliyyatlar məcmuu nədir

- texnoloji prosesin təşkili
- mal təchizatının təşkili
- fiziki mal yeridilişinin təşkili
- fasiləsiz nəqliyyat zəncirləri sisteminin yaradılması

- iqtisadi, təşkilati-texniki proseslərin yekunu

55 Anbarda iri planlaşdırma və lahiyələşdirmə qərarlarını xarakterizə edən göstəricilər hansılardır

- hündürlük, en, qabaritlər
- addım, körpü, hündürlük
- anbar əməliyyatlarının xarakterinə sahənin və tutumun uyğunluğu
- sahə və tutum
- parametr və konfiqurasiyaların uyğunluğu

56 Anbarın özülünə (fundamentinə) verilən tələblər hansılardır

- odadavamlı örtük
- müəyyən yükün ağırlığına tab gətirmək
- möhkəm materialların tətbiq edilməsi
- az küləyə malik olan uzun müddətli materiallar
- dəmir-beton materiallar

57 Anbarların qurulusuna verilən tələblər hansılardır?

- yükləmə-boşaltma rampalarının səmərəli yerləşdirilməsi
- texnoloji və ümumtexniki tələblər
- ekoloji
- sanitar-gigiyena
- əmək fəaliyyətinin təhlükəsizliyi

58 Universal anbarların təyinatını izah et

- malların alınması və toplanması
- ərzaq və qeyri-ərzaq mallarının geniş çeşidinin mərkəzləşdirilməsi
- malların irəliləməsi prosesinin sürətləndirilməsi
- bir mal qrupunun saxlanması
- saxlamanı lazımlı olan şəraitlərin yaradılması

59 Anbardan malların buraxılması əməliyyatları hansılardır?

- fərdi seçmə və malların partiyasının marşrut üzrə komplektləşdirilməsi, keyfiyyətin yoxlanması
- malların seçilməsi, sıfarişin komplektləşdirilməsi, qablaşdırma, yükləmə
- qablaşdırmanın bütövlüyünün yoxlanması və malın partiyasının marşruta görə komplektləşdirilməsi
- alıcıların sıfarişlərinə uyğun olaraq sıfarişin komplektləşdirilməsi, malların keyfiyyətinin yoxlanması
- seçmə vərəqinin tərtib edilməsi, malın kəmiyyət və keyfiyyət vəziyyətinin yoxlanması

60 Mal yeridilişinin anbar formasının tətbiq edilməsinin spesifik xüsusiyyəti nədən ibarətdir

- tez xarab olan malların çatdırılmasından
- sadə çeşidli malların çatdırılmasından
- nadir, epizodik tələbli mallarının çatdırılmasından
- mürəkkəb çeşidli malların pərakəndə ticarət şəbəkəsinə çatdırılmasından
- gündəlik tələbat mallarının çatdırılmasından

61 Quruluşundan asılı olaraq anbarların təsnifikasi

- ixtisaslaşdırılmışlar
- açıq, yarıörtülü və örtülü
- soyuducular və istiləşdirilmişlər
- stasionar

- dəmir yolunun xüsusi qolu ilə örtülmüşlər

62 Anbarların texnoloji proseslərin mexanikləşdirilməsi dərəcəsinə görə təsnifatı nə cür aparılır

- avtomatlaşdırılmış
- bütün anbar texnologiya prosesinin kompleks avtomatlaşdırılması
- kompleks-mexanikləşdirilmiş, avtomatlaşdırılmış və kiçik mexanikli vasitələrin tətbiqilə
- mexanikləşdirilmiş, ayrı-ayrı proseslərin qismən avtomatlaşdırılması
- mexanikləşdirilmiş, ixtisaslaşdırılmış

63 Çeşid əlamətlərinə görə anbarların təsnifatı nə cür aparılır

- qarışiq
- universal və ixtisaslaşdırılmış
- dar ixtisaslaşdırılmış
- mövsümi xarakterli malların saxlanması və emalını həyata keçirənlər
- iri qabaritlı mallar üçün

64 Anbarlarda yerinə yetirilən funksiyaların və texnoloji proseslərin xarakterinə təsir göstərən amillər hansılardır?

- malların keyfiyyətinə nəzarət edilməsi
- saxlanma üçün nəzərdə tutulan mal çeşidi, malların fiziki və kimyəvi xassələri
- ayrı-ayrı anbar əməliyyatlarının mexanikləşdirilmə imkanı
- malların saxlanması üçün zəruri şəraitlərin yaradılması
- topdansatış alıcılarının sifarişlərinin komplektləşdirilməsi imkanı

65 Tranzit-köçürmə anbarları harada yerləşirlər?

- təcili daşma anbarlarında
- iri mal axınlarının qovşaqlarda formalaşdırıldığı yerlərdə
- ilin müəyyən dövründə malların çatdırılması çətin olan rayonlarda
- dəmir yolu stansiyalarında, su körpülərində
- tədarükçü təşkilatlarda yaradılırlar

66 Anbarların təsnifatı hansı əlamətlər üzrə aparılır

- kompleks-mexanikləşdirilmiş və avtomatlaşdırılmış, universal
- növlərə ayırma – paylaşırcı, universal, ixtisaslaşdırılmış
- pərakəndə satış ticarəti müəssisələri üçün əlverişli çeşiddə mal axınlarının formalaşdırılması
- çəgid, saxlanma rejimi, mərtəbəlilik, anbar binalarının hündürlüyü, xarici nəqliyyat əlaqələrinin olması
- tranzit-daşınma, təcili daşınma anbarları, toplanma

67 Mal anbarlarının əsas funksiyaları hansılardır?

- topdansatış müəssisələrlə təsərrüfat əlaqələrini inkişaf etdirir və möhkəmləndirir
- mal ehtiyatlarının toplanması, lazım olan saxlanma şəraitlərinin yaradılması, keyfiyyətə nəzarət, sifarişlərin komplektləşdirilməsi, ticarət şəbəkəsinin mal təchizatı
- kreditləşdirmə, maliyyələşdirmə, informasiya təminatı
- malların çeşidinin genişləndirilməsi məqsədilə tədarükçülərə təsiri həyata keçirir
- ticarət şəbəkəsinə keyfiyyətsiz malların daxil olmasına mane olur

68 Anbarların təyinatı nədən ibarətdir?

- malların evə çatdırılması
- mal (əmtəə) yeridilişi prosesinin təşkili

- mal tədavülünün fasiləsizliyi və ritmikliyinin təmin edilməsi
- malların keyfiyyətinə nəzarət
- alıcı tələbatının öyrənilməsi, bazarın konyukturası və mallarda tələbatın müəyyən edilməsi

69 Bölgündürücü sistemin daxilində effektiv qarşılıqlı fəaliyyət, satışın müsbət dinamikasının təmin edilməsi.

- malların istehsalı sferasına aktiv daxil olma
- satış kanallarının idarə edilməsi anlayışı
- malların artıq boşaldıb yükləməni istisna edən səmərəli vasitəçilərin seçilməsi
- nəqliyyat xərclərinin qiymətinin azaldılması
- xərcləri aşağı salan mal yeridilişinin səmərəli yollarından istifadə edilməsi

70 Topdansatış ticarətdə mal ehtiyatlarının vəzifəsi nədən ibarətdir?

- malların fiziki-kimyavi xassələrini hesaba almaqla qoruma şəraitlərinin təmin edilməsi
- ticarət-sənaye, ticarət-maliyyə müəssisələri, ticarət-maliyyə qruplarıdır
- muxtar topdansatış sturkturları, sənayenin satış bölmələridir
- ticarət-sənaye müəssisələridir
- Malların topdansatış metodunun seçilməsinə təsir edən amillər

71 Topdansatış ticarət müəssisələrinin tətbiq etdikləri reklam-informasiya işlərinin metodları:

- informasiya bülətenlərinin, albomların və kataloqların göndərilməsi
- ixtisaslaşdırılmış, vasitəçi və topdansatış dövriyyənin təşkilatçıları
- pərakəndə satış satış müəssisələrinin reklam məhsulu ilə təchizatı
- malların daxil olması, onların çeşidi və tədarüklerin barədə pərakəndə ticarət işçilərinin müntəzəm informasiyası
- Əmtəə birjaları, topdansatış yarmarkalar, hərraclar, topdansatış ərzaq bazarları nəcidirlər?

72 Ticarət təşkilatlarının tədarük fəaliyyətinə verilən tələblər

- Bazar konyukturasının dəyişməsinin müəyyən edilməsi
- Mal tədarükçülərinin öyrənilməsi və təhlili
- Tədarük mənbələrinin mütəmadi öyrənilməsi
- Plana uyğun təşkil və iqtisadi əsaslandırma
- Malların çeşidinə tələblərin əsaslandırılması

73 Pərakəndə ticarətdə kommersiya işinin düzgün təşkili.

- alıcıların konkret qrupu üçün geniş çəsiddə tələbatların ödənilməsi
- pərakəndə ticarətin spesifik üsullarının və metodlarının tətbiqi
- ticarət çeşidinin operativ surətdə dəyişməsi və formalasdırılması imkanı
- mal dövriyyəsinin artmasına, tələbin ödənilməsinə fəaliyyətin effektivliyinə kömək edir.
- istehsal mallarının çeşidinin genişləndirilməsi məqsədlərində istehsala təsir

74 Müəssisədə kommersiya işi səviyyəsinin yüksəldilməsi istiqaməti

- tədqiqat və təhlil metodlarının tətbiqi
- yüksək ixtisaslı kadrların hazırlanması
- əmtəə mənbələrinin fəal axtarışı
- onun texnologiyalarının daim təkmilləşdirilməsi
- malların reallaşdırılmasının gedisiñə daimi nəzarət

75 Tədarükçilərin və onların imkanlarının öyrənilməsinə görə kommersiya idarələrinin fəaliyyəti.

- tədarük işinin proseslərinin kordinasiyası (əlaqələndirilməsi)
- əmtəə bazarlarının tutumunu proqnozlaşdırmaq
- istehsal müəssisələrininiñində iştirak
- topdanşatış yarmarkaların, satış sərgilərinin, əmtəə birjalarının işində iştirak
- reklam-informasiya fəaliyyətini təkmilləşdirmək

76 Topdan satış ticarətin maddi-texniki bazasının inkişaf istiqamətləri.

- mütərəqqi texnologiyaların tətbiqi şəraitlərində işləməyə qadir olan ixtisaslı mütəxəssislərin hazırlanması
- müəssisələrin tikintisinin sənayeləşdirilməsi
- müasir müəssisələrin tikintisi
- müasir müəssisələr şəbəkəsinin yaradılması, effektiv texnologiyaların tətbiqi.
- mütərəqqi texnologiyaların tətbiqi

77 Topdan bazarların fəaliyyətinin məqsədi

- Qeyri-ərzaq və ərzaq malları ilə təchizatın effektivliyinin yüksəldilməsi
- ərzaq bazarının formalasdırılması və fəaliyyətin aktivləşməsi
- effektiv kommersiya vasitəçisi
- istehlak tələbatlarının ödənilməsi
- malların xırda və orta vasitəçilərinin cəlb edilməsi

78 Hesablaşmalarda iştirak etməklə və iştirak etməməklə mal dövriyyəsi...

- pul tə davülü prosesidir
- bilavasitə alıcırlara və ya vasitəçilərə dövriyyə növləridir
- malların sonunun alıcırlara satışıdır
- tranzit mal dövriyyəsinin növləridir
- ilkin topdan və parakəndə mal dövriyyəsidir

79 Topdan ticarətin həyata keçirilməsinin prinsipləri

- istehsalçıların mallarının satışının effektivliyi
- sahələrin arasında iqtisadi əlaqələrin formalasdırılması
- mal ehtiyatlarının formalasdırılması və saxlanması
- maliyyə-qiyət tənzimləmə sistemi bazarı infrastrukturunun resurs əsaslarının və elementlərinin yaradılması
- regionların inkişafının proporsionallığına kömək edir

80 Ticarətdə yerinə yetirilən proseslər funksiyaların xarakterinə görə necə bölünürülər

- topdan tədarüklərin və satışların aparılmasının təşkili və texnologiyası
- topdan və pərakəndə ticarətin təşkili və texnologiyası
- təşkilat-təsərrüfat proseslər
- kommersiya və texnoloji
- malların tədarükçüləri ilə səmərəli təsərrüfat əlaqələrinin təşkili

81 Malların topdan satışı metodunun seçilməsi nədən asılıdır?

- malların strukturundan
- mal yeridilişinin daha səmərəli formalarının seçilməsindən
- mal ehtiyatlarının operativ manevrindən
- pərakəndə satış müəssisəsinin gücündən, onun dislokasiyasından
- malların fiziki-kimyəvi xassələrindən

82 Müəssisənin təsərrüfat fəaliyyəti və onun rəqabət qabiliyyətliliyinin effektivlik amili.

- ticarət-vasitəçi xidmətlərinin tam dəstinin həyata keçirilməsi
- nəqliyyat və istehsal xərclərinin azaldılması
- vasitəciliğin əməliyyatlarının hesabına fəaliyyətin aktivləşdirilməsi
- müəssisənin maliyyə siyasətinin effektiv qiymətləndirilməsi
- çeşid siyasətinin dəyişdirilməsi və korrektəsi

83 Mal nümunələrinin göstərilməsi, nailiyyətlərin və texniki təkmilləşdirmələrin nümayişi imkanı

- istehsal iferasına daxil olma
- texniki tərəqqinin nailiyyətlərinin yazılımasının imkanı
- bazar müxtəlifliyinin təmin edilməsi
- ticarət yarmarkalarının əsas məqsədləri
- bazarın konyukturasına operativ reaksiya vermək

84 Pərakəndə ticarət şəbəkəsinin təchizatında topdansatış ticarətin rolu-nun çətinliyini şərtləndirən nədir

- əhalinin tələbatının öyrənilməsi
- malların tədarükülərinin sayının artması
- iri partiyalarla boşaldılma
- malların çeşidinin mürəkkəbliyi
- hazırlıq əməliyyatlarının elementlərinin artırılması

85 Ticarət-sənaye sərgiləri və yarmarkaları nədir?

- ticarət-servis firmaları
- topdan-vasitəçi müəssisələr
- ticarət-sənaye müəssisələri
- vaxtaşırı fəaliyyət göstərən bazarların növləri
- dövlət şirkətləri

86 Malların topdansatış metodunun seçilməsinə təsir edən amillər

- reklam-informasiya fəaliyyətinin vəziyyətindən
- mal (əmtəə) yeridilişinin daha səmərəli formalarının seçilməsi
- mal ehtiyatlarının operativ manevr etməsinin zərurəti
- pərakəndə ticarət müəsəsisəsinin tipi, onun yerləşməsi, alınan malların çeşidi, anbar təsərrüfatının vəziyyəti
- malların fiziki-kimyəvi xassələrindən

87 Əmtəə birjaları, topdansatış yarmarkalar, hərraclar, topdansatış ərzaq bazarları nəcidirlər?

- ticarət-sənaye müəssisəlidir
- ticarət-sənaye, ticarət-maliyyə müəssisələri, ticarət-maliyyə qruplarıdır
- topdan-pərakəndə satış zəncirləridir
- topdansatış infrastrukturun elementləridir
- muxtar topdansatış strukturlar, sənayenin satış bölmələridir

88 Topdansatış müəssisələrin növləri hansılardır?

- ixtisaslaşdırılmış, vasitəçi və topdansatış dövriyyənin təşkilatçıları
- müstəqil topdansatış strukturlar və sənayenin satış bölmələri
- ümummilli və regional səviyyəli müəssisələr
- ixtisaslaşdırılmış və universal topdansatış satıcılar
- təsərrüfat birlikləri, səhmdar cəmiyyətlər, universal topdansatış tacirlər

89 Malgöndərənlərə münasibətdə topdansatış ticarətin funksiyaları

- mal itkilərinin azaldılması, mal axınlarının saxlanması və yenidən emalına görə xərclərin aşağı salınması
- tədarükün, ticarət təklifinin həcmının artması, mal yeridilişinin kanalları üzrə mal axınlarının təşkili
- tələb və istehlakın öyrənilməsi, kiçik sahibkarlığa maksimum meylik
- kommersiya fəaliyyətinin təmərküzləşməsi, mala mülkiyyət hüququnun verilməsi prosesinə dəstək, investisiya təminatı, kommersiya riskinin minimuma endirilməsi
- mal ehtiyatlarının saxlanması şəraitlərinin yaradılması, onların kəmiyyət və keyfiyyətcə mühafizəsi (qorunub saxlanması)

90 Anbarın faydalı həcmindən istifadənin optimal əmsalı nə qədər olmalıdır?

- 0.4-0.6
- 0.5-0.6
- 0.3-0.6
- 0.3-0.5
- 0.4-0.7

91 Anbar sahəsindən istifadənin optimal əmsalı nə qədər olmalıdır?

- 0.3-0.5
- 0.35-0.7
- 0.4-0.6
- 0.25-0.6
- 0.25-0.5

92 Mağazanın işçilərinin əmək bölgülərinin tətbiqi nə üçün lazımdır?

- əmək və maliyyə vəsaitlərinin qənaəti
- ticarət personalının işlərinin keyfiyyətini və həcmini müəyyən edir
- yerinə yetirilən əməliyyatların ağır əməyini azaldır
- ticarət-texnoloji prosesin və funksional əməliyyatların yerinə yetirilməsi üçün işçilərin effektiv yerləşdirilməsi
- xidmətin sürətini artırır

93 Malların anbarlarda əsas yerləşdirmə üsulları hansılardır

- düz piramida kimi və təpə kimi yığma
- düz, kəsişən qəfəs, əks qəfəsə
- malın və taranın formasından asılı olaraq tara yerlərinə
- şabel formasında yığmaq, rəflərə düzənmək, qalaqlama (üst-üstə yığma), asılı vəziyyətdə
- soyuducu kameralarına və düz yığma

94 Yüklərin anbarda emal edilməsi əməliyyatlarının mühüm hissəsinin.....təşkil edir

- anbardaxili yoxlama və yüklərin emalı
- yüklərin keyfiyyət və kəmiyyətinə görə qəbulu
- kəmiyyətinə görə malların qəbulu
- keyfiyyətinə görə malların qəbulu
- saxlanılan yerlərdə malların yerləşdirilməsi

95 Anbar işçiləri arasında əmək bölgüsünün əsas vəzifəsi nədən ibarətdir?

- iş yerlərinin zəruri avadanlıq və inventarlarla təchiz edilməsindən
- iş yerlərinin səmərəli təşkiliindən

- bütün prosesin həyata keçirilməsi üçün əmək fəaliyyətinin birləşdirilməsindən
- əməyinin normal gərginliyində işçilərin bərabər yüklenməsini təmin etməkdən
- əməyin nizama salınmasının təkmilləşdirilməsindən

96 Xidmətli zəmanət müddəti ilə mallarda gizli çatışmamazlıqlar haqqında akt hansı dövr ərzində tərtib edilir?

- malların daxil olduğu gündən altı ay gec olmamaqla
- defektin aşkar ediləmsinin anından ongönlük müddətinə
- müəyyən edilmiş zəmanət müddətinin həddələrində
- çatışmamazlıqların aşkar edilməsi anından beş gün ərzində
- malların daxil olması gündən beş aydan gec olmamaqla

97 Satışın sənədləşməsi, malların seçilməsi, sifarişin komplektləşdirilməsi, yükləmə hansı anbar əməliyyatlarına aiddir?

- malın partiyasının marşrut komplektləşdirilməsi
- seçmə vərəqinin tərtib edilməsi, malın kəmiyyət və keyfiyyət vəziyyətinin yoxlanması
- fərdi seçmə və malların partiyasının komplektləşdirilməsi
- malların buraxmasına görə əsas əməliyyatlar
- sifarişin komplektləşdirilməsi və malların keyfiyyətinin yoxlanılması

98 Pərakəndə ticarət şəbəkəsinə mürəkkəb çəsidi malların çatdırılması mal yeridilişinin hansı formasıdır?

- nadir, epizodik tələbat mallarının çatdırılmasında
- mərkəzləşdirilmiş çatdırma
- tranzit çatdırma
- anbar forması
- mərkəzləşdirilməmiş çatdırma

99 Ticarət avadanlıqları üzərində malların dekorativ düzülüşündən nə məqsədlə istifadə edilir?

- qoşulmuş malların alınması məqsədilə
- nümunələrinə görə malların satışı maqsədilə
- sərgi mal ehtiyatları haqqında informasiya əldə etmək məqsədilə
- reklam məqsəli ilə
- nümayiş etdirən vitrinlərin reklamı məqsədi ilə

100 Malların təbii itkisinin silinməsinin prinsipi

- müvafiq hesablama tövsiyyələrinin əsasında
- faktik ölçülərə görə
- inverləşdirmanın məlumatları əsasında
- faktiki ölçülərinə görə, ancaq müəyyən edilmiş normalardan yuxarı olmamaqla
- təbii itkinin fəaliyyətdə olan normaların əsasında

101 Şabəldə malların saxlanması üçün istifadə edilən taranın növləri

- orijinal qabda və ya pozulmuş qabda
- qutular, yeşiklər
- altlıqlar və dibliklər
- kisələr, çəlləklər, yeşiklər
- qab-avadanlıq

102 Saxlamaya aid olan malların çeşidi hansı prosesə təsir edir?

- malların keyfiyyətinə nəzarətin həyata keçirilməsi
- malların saxlanmasına zəruri şəraitlərin yaradılması
- ayrı-ayrı anbar əməliyyatlarının mexanikləşdirilməsi imkanı
- anbar funksiyalarının və texnoloji prosesin xarakterinə
- topdan alıcıların sıfarişlərinin komplektləşdirilməsi imkanı

103 Malların cari ehtiyatlarının toplanması üçün nəzərdə tutulmuş anbarın növü.

- dar ixtisaslaşdırılmış
- toplama
- tranzit-yükboşaltma
- növlərə ayırma- bölüşdürmə
- vaxtından əvvəl daşıma

104 Malların saxlanmasında onların hansı spesifik xüsusiyyətlərini nəzərə almaq lazımdır?

- malların qabaritləri və mövsümlük xüsusiyyətlərini
- malların saxlanılması müddətlərini
- mal-sahə ixtisaslaşmasını
- malların fiziki-kimyəvi xassələrini
- malların tədavül vaxtını

105 Anbarlar mövcud saxlanma rejiminə görə neçə yerə ayrılır?

- soyuducular və toplayıcı anbarlar
- mövsümi və qısa müddəti saxlama
- ümumi saxlama yeri və soyuducular
- ümumi və xususi
- mövsümi və vaxtından əvvəl daşıma

106 Ixtisaslaşdırılmış anbarların vəzifəsi nədən ibarətdir?

- anbar əməliyyatlarının səmərəli təşkili
- sıgorta rezervlərinin saxlanması təmin edir
- geniş mal çeşidinin mərkəzləşdirilməsi
- bir və ya bir neçə oxşar mal qruplarının saxlanması
- anbara əməyinin səmərəli təşkili

107 Universal anbarların vəzifəsi nədən ibarətdir

- xüsusi anbar tikililərinin (binalarının) olması
- malların saxlanması üçün lazım olan şəraitləri təmin edir
- malların yığılması və saxlanması
- geniş çeşidili ərzaq və ya qeyri-ərzaq malların təmərküzləşməsi
- malların təkrar emalı sistemlərinin təkmilləşdirilməsi

108 Avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi harada daha effek-tivlidir?

- işçilərin hazırlığının və dərəcəsinin uyğun gəlməsində
- anbarın effektiv fəaliyyətinin təmin edilməsində
- yüksək dövriyyə sürətli dar nomenklaturalı mallar anbarında
- yüklerin anbarın içində yerinin dəyişdirilməsində
- mexaniki vasitələrinin düzgün seçimində

109 Anbar əməliyyatlarının avtomatlaşdırılmış idarəetmə sistemi nə deməkdir?

- malların yerdəyişməsinin səmərəli yollarının avtomatlaşdırılmış seçimi
- nəqliyyat vasitələrinin yüklənməsi və boşaldılmasına görə əməliyyatların tənzimlənməsi
- elektron-hesablama məşinlərindən istifadə edilməsi
- vahid mərkəzdən yüklerin yenidən emalının texnoloji proseslərinin idarə edilməsi
- işlərin tsiklinin yerinə yetirilməsi vaxtinin ixtisara salınması

110 Yükləmə-boşaltma əməliyyatlarının idarə edilməsi dedikdə nə başa düşülür?

- anbar avadanlığından səmərəli istifadə etmək
- malların olmasının uçotunu aparmaq
- malların tez seçiləməsi
- malların keyfiyyət və kəmiyyət mühafizəsini
- iş tsiklinin yerinə yetirilməsi və nəqliyyat vasitələrinin boş dayanmalar vaxtını azaldır, işlərin ritmikliyini (ahəngdarlığını) təmin etmək B. malların tez seçiləməsi

111 Mal ehtiyatlarının saxlanması prosesinin idarə edilməsi nəyi ifadə edir?

- malların reallaşdırılmasının növbəlilik prinsipi
- mallara mütəmadi baxış
- malların kəmiyyət və keyfiyyətinin mühafizəsi
- mal ehtiyatlarının normalaşdırılması
- malların yerləşdirilməsi xəritələrinin iqtisadi və texniki əsaslandırılması

112 Göndərmə zonasına malların çatdırılmasından sonra hansı texnoloji əməliyyatlar yerinə yetirilir

- qabın bütövlüyünün yoxlanılması
- keyfiyyətinə və kəmiyyətinə (miqdarına) görə malların qəbulu
- hazırlanmış işlərinin aparılması
- daxil olmuş yükün vəziyyətinə baxış
- kəmiyyətinə görə malların ilkin qəbulu

113 Anbarlara malların daxil olması və qəbulu əməliyyatlarının texnoloji proseslərdə əhəmiyyəti nədən ibarətdir?

- yükləmə-boşaltma əməliyyatlarını sürətləndirir
- mal (əmtəə) yeridilişinin yekun mərhələsindən
- anbar prosesinin ilkin mərhələsindən
- ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi müddətinin azaldılmasından
- nəqliyyat vasitələrinin boş dayanmalarını azaldır

114 Soyuducular və toplayıcı anbarlar hansılardır?

- kompleks-mexanikləşdirilmiş anbarlar
- bütün anbar prosesləri tam avtomatlaşdırılmış
- ayrı-ayrı anbar prosesləri qismən mexanikləşdirilmiş
- kiçik mexanik vasitələrinin tətbiqi ilə toplama anbarlar
- kompleks-mexanikləşdirilmiş, avtomatlaşdırılmış və xırda vasitələrlə mexanikləşdirilmiş

115 Anbarda mal axınının səmərəli təşkili nəyi təmin edir?

- işçilərin əmək və istirahət rejimini
- anbar personalının ritmik işini mexanikləşdirir
- yüklerin yerdəyişməsilə əlaqəli ayrı-ayrı əməliyyatların və xərclərin yerinə yetirilməsi müddətini azaldır
- malyeridilişinin yollarını maksimum düzəldir

- nəqliyyat vasitələrdən səmərəli istifadə edilir

116 Anbarlarda istifadə olunan nəqledici (daşıyıcı) maşınlar və qurğular hansılardır?

- körpülü və rəfli kranlar-stabillər
- konveyerlər, qravitasiya qurğuları, yüklənmiş arabalar
- elektrik yükləyiciləri və avtovyükləyicilər
- yüklerin şaquli və üfiqi yerdəyişməsinin mexanikləri
- şaquli aşağı buraxmalar, qravitasiya konveyerlər

117 Anbarın yük qaldırılan maşın və mexanizmlərini göstər

- fasılısız yeridilişin nəqledici maşınları
- körpülü və avtomobil kranlar
- rəfli və körpülü kran
- elektrik tallar (elektrokar), yük liftləri, kranlar
- konveyerlər, yüksək doldurulmuş arabalar

118 Qaldırıcı nəqliyyat avadanlıqlarını funksional əlamətinə görə təsnifləşdirin.

- yüksəkaldırılan maşın və mexanizmlər
- hərəkətin dövrülülük prinsipi, yükün növü, götürmə növləri, əməyin mexanikləşdirilməsinin dərəcəsi
- daşıyan maşınlar, mexanizmlər və qurğular
- yerdəyişmənin şaquli və üfiqi mexanizmləri
- konveyer və transpozitorlar

119 Qəbul zonasına malın çatdırılmasından sonra hansı texnoloji əməliyyatlar həyata keçirilir

- saxlanması yerində malların yerinin dəyişdirilməsi
- kəmiyyətinə və keyfiyyətinə görə malların qəbulu
- malların poddonlara və arabalara yığılması
- mala görə saxlanmanın daimi yerlərinin təyin edilməsi
- yüksəkəmə zonasında malların yerinin dəyişdirilməsi

120 Anbarda ticarət-texnoloji prosesin idarə edilməsi necə təşkil edilir

- texnoloji prosesin axınlığı və fasılısızlığını şəraitlərin yaradılması
- malların qəbulu, saxlanması və buraxılmasına görə əməliyyatların səmərəli yerinə yetirilməsinin təmin edilməsilə
- malların kəmiyyət və keyfiyyətinin mühafizə edilməsinin təmin edilməsilə
- malların yeriməsinin sürətləndirilməsləi
- anbar sahələrinin istifadəsinin effektivliyinin təmin edilməsilə

121 Qaldırıcı-nəqliyyat avadanlığı hansı əlamətlər üzrə təsnifatlaşdırılır

- transpozitorlar, lentli plastik və diyircəkli konveyerlər
- funksional təyinat, hərəkətin dövrülülüyü prinsipi, yükün növü, mexanikləşdirilmənin dərəcəsi
- mexanikləri nəql edən yüksəkaldırılan maşınlar və mexaniklər
- elektrik naqili və əllər yüksəkəmə-boşaltma qurğuları
- konveyerlər, cəzbedici qurğular, körpülü kranlar

122 Anbardaxili arakəsmələrin minimuma endirilməsi zərurəti nə üçün lazımdır?

- mal axınlarının anbarın daxilində kəsişməsindən qaçmaq üçün
- texnoloji prosesin axınıntı təşkil etmək üçün şəraitin yaradılmasına
- yanğın təhlükəsizliyinin tələblərinə cavab vermək

- anbarın yenidən planlaşdırılmasının həyata keçirilməsi üçün
- yükləmə-boşaltma rampaların səmərəli yerləşdirmək

123 Anbar sahələrinin planlaşdırılmasında irəli sürülen tələblər

- texniki təhlükəsizliyin və yanğın təhlükəsizliyi qaydalarına cavab verməsi
- ayrı-ayrı anbar binaları arasında lazım olan məsafənin müəyyən edilməsi
- planirovka qərarlarının müəyyən edilmiş normalara cavab verilməsi
- nəqliyyatların sərbəst yolayıcı və çıxışı
- kifayət qədər çıxışların, girişlərin və yolların olması

124 Anbarın quruluşu hansı tələblərə cavab verməlidir?

- yerinə yetirilən əməliyyatların texnoloji tələblərə cavab verməsi
- anbar həcminin və sahəsinin texnoloji əməliyyatlarının xarakterinə və həcmində uyğunluğu
- istismar qaydalarına, əməyin mühafizəsinin və təhlükəsizlik texnikasının şərtlərinə
- yanğına qarşı təhlükəsizlik qaydalarına
- texnoloji prosesin təşkilik şəraitinin yaradılması

125 Birmərtəbəli anbarlarda təbii işıqlandırma üçün pəncərələr harada yerləşirlər?

- rəflərin səviyyəsində
- rəflərin səviyyəsindən yuxarıda.
- binanın küncündən 1.5 metrdən az olmamyana məsafədə
- anbar binalarının planirovkasına uyğun
- məqsədə uyğunluq

126 Anbarda yükləmə-boşaltma qurğularına verilən tələblər:

- eni 3,5 metrdən 6,5 metrədək, hündürlük 1,5 m
- eni 2,5 metrdən 6 metrə qədər, hündürlük nəqliyyat vasitələrinin növündən asılıdır
- eni 2 metrdən 6 metrə qədər, hündürlük 1,5 m
- eni 3 metrdən 7 metrədək, hündürlük 1,5 m
- eni 3,5 metrdən 7 metrədək, hündürlük 1,5 m

127 Anbarın divarlarına verilən tələblər.

- lazım olan temperatur rejiminin və rütubətliliyi saxlanma qabiliyyəti, odadavamlığı, minimum kütlə, möhkəmlik
- möhkəmlik uzunömürlülük, odadavamlılıq
- yüklərin anbarın içində hazırlanmasında istismar məsrəflərinin azaldılması
- tikinti və əmək şərtlərinin dəyərinin azaldılması
- qənaətli odadavamlılıq və hidroskopikliyi

128 Tranzit – yük boşaltma anbarları harada yerləşirlər?

- vaxtından qabaq daşınan malların saxlanması üçün
- nəqliyyatın bir növündən başqasına yer dəyişmədə
- mövsümi malların emalı və saxlanıldığı yerlərdə
- nəqliyyat yollarının qovşaqlarında
- dəmir yolu stansiyalarında və su limanlarında

129 Anbar təsərrüfatına verilən müasir tələblər

- Texnoloji prosesin tam avtomatlaşdırılması ilə dar ixtisaslaşdırılmışlar
- Mütərəqqi texnoloji avadanlıqla təchiz edilmiş təzə müasir anbarların tikintisi

- Kompleks mexanikləşdirmənin vəsaitlərinin ümummal və xüsusi anbarlar
- Fəaliyyət göstərən anbarların rekonstruksiyası və modernləşdirilməsi
- Qismən avtomatlaşdırma ilə ixtisaslaşdırılmış anbarlar

130 Anbardaxili texnoloji proseslərin yerinə yetirilməsi üçün binaların ölçüləri nəyə cavab verilməlidir

- Texnoloji prosesin mexanikləşdirilməsi dərəcəsinə
- dəmir-beton bloklar
- Mal ehtiyatlarının həcmərinə
- Mal axınlarının həcmərinə
- Mal dövriyyəsinin həcmində və strukturuna

131 Anbar binalarında döşəmələrin nə ilə örtülür

- kərpiclər
- asfalt və beton
- ağac və piltə (daşdan, mərmərdən hazırlanmış dördbucaqlı tikinti materialı
- dəmir-beton bloklar
- gips-beton qarışığı

132 Anbarın tikilməsində rampalar nə üçün tətbiq edilir?

- anbarın işini xarakterizə edən göstəricidir
- malların yerləşdirilməsinin rahatlığı üçün
- yüklemə-boşaltma işlərinin rahat aparılması üçün
- anbar binalarının aparıcı elementləridir
- yüklerin ancaq daxilində yerlərinin dəyişdirilməsi üçün

133 Aşağıdakılardan hansılar anbarın quruluşuna görə təsnifata aiddir

- lent özülləri üstündə talvarlar və meydançalar
- açıq, yanörtülü və örtülü anbarlar
- malların fiziki-kimyəvi xassələrinin hesaba alan anbarlar
- anbar binalarının mərtəbəliliyini və hündürlüyünü əks etdirən göstəricilər
- torpaq meydançaları (xırman da demək olar), dirəklərin üstündə meydança

134 Malların fiziki-kimyəvi xassələrini nəzərə almaqla anbarlarda saxlanması nə üçün lazımdır?

- mal ehtiyatlarının toplanması üçün
- maların keyfiyyətinin qorunmasını təmin etmək üçün
- sonradan satışını təmin etmək üçün
- malların ticarət çeşidinin komplektləşdirilməsi
- tədavül xərclərinin azaldılması üçün

135 Saxlama rejimlərini nəzərə almaqla anbarların təsnifati.

- dar ixtisaslaşdırılmış
- ümumi və xüsusi mal anbarları
- ixtisaslaşdırılmış
- universal
- qarışq

136 Yerinə yetirilən anbar əməliyyatlarına verilən səmərəli texnoloji tələblər nədən ibarətdir?

- anbar sahəsinin ölçüsündən asılı olaraq mal ehtiyatlarının normativlərinin qiymətləndirilməsi

- anbar binalarının parametr və konfiqurasiyalarının uyğun gəlməsi
- topdansatış – anbar mal dövriyyəsinin və mal ehtiyatlarının normativlərinə riayət edilməsi
- rampaların və alaqqapı yollarının səmərəli yerləşdirməyə imkan verən anbar binasının düzbucaqlı forması
- mal axınları ilə uyğunluqda ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi üçün binaların ayrılması

137 Dəniz yol stansiyalarında, su körpülərində yerləşən anbarın növü

- iri ixtisaslaşdırılmış anbar
- tranzit-yükboşaltma
- tədarük
- vaxtından əvvəl daşınma
- ixtisaslaşdırılmış

138 Anbarın quruluşuna texnoloji tələblər nədən ibarətdir

- mal dövriyyəsinin və mal ehtiyatlarının həcmində və strukturuna uyğun gəlməsi
- anbar sahəsinin və tutumunun həyata keçirilən əməliyyatların həcmində uyğun gəlməsi
- sökülüb-yığılan dəmir-beton elementlərin tətbiq edilməsi
- yeni texnoloji avadanlıqlarla təmin edilməsi
- iri ixtisaslaşdırılmış anbarların tikintisi

139 Çeşidləyici və bölüşdürücü anbarların təyinatı nədən ibarətdir

- sənaye mallarının geniş çəşidlərinin mərkəzləşdirilməsi üçün nəzərdə tutulmuşdur
- malların cari ehtiyatlarının toplanması üçün nəzərdə tutulmuşlar
- malların qısa müddətli saxlanması üçün nəzərdə tutulmuşlar
- xüsusi rejimdə saxlanmasına ehtiyacı olan malların saxlanması üçün nəzərdə tutulmuşlar
- tez xarab olan malların geniş çəşidinin mərkəzləşdirilməsi üçün nəzərdə tutulmuşlar

140 Yüklərin emalı prosesi əməliyyatlarının mühüm hissəsi

- saxlanılma yerlərində malların yerləşdirilməsi
- keyfiyyətinə görə malların qəbulu
- miqdarına görə malların qəbulu
- yüklerin miqdar və keyfiyyət qəbulu
- anbardaxili yoxlama və yüklerin yenidən emalı

141 Mağazada alıcı axınlarının intensivliyinin təhlili nə üçün lazımdır?

- alıcı axınlarının idarə edilməsi üçün
- malların əlverişli yerləşdirilməsi üçün
- əməyin effektivliyinin yüksəldilməsi üçün
- binaların yerləşməsinin qarşılıqlı əlaqəsinin yaradılması üçün
- alıcılar üçün şəraitlərin konforluğunu müəyyən edilməsi

142 Hər bir mal qrupuna görə daşınma sxeminin hazırlanma zərurəti nə üçündür?

- pərakəndə satış ticarət şəbəkəsinin mal təchizatının əlverişli mənbə və formalarının seçilməsi
- topdansatış müəssisələrində mürəkkəb çəsidi malların ticarətinin cəm-ləşdirilməsi
- malların mərkəzləşdirilmiş çatdırılmasının genişləndirilməsi
- mallara görə tətbiq edilirlər ki, onların istehlakı istehsal olunan rayon-larda həyata keçirilir
- sadə çəsidi mallara görə tətbiq edilirlər

143 Birja komitəsinin səlahiyyətlərinə nə aid deyil?

- birja üçün zəruri olan bölmələrin yaradılması

- birja üzvlərinin ümumi iclasları arasındaki dövrdə bica fəaliyyətinə rəhbərlik edilməsi
- birjanın maliyyə vəsaitlərindən istifadəyə sərəncam verilməsi
- birjanın iş qaydaları haqqında qərar qəbul edilməsi
- birjanın bütün işləri üzrə dövlət təşkilatlarında təmsil olunması

144 Avropa birjası nə vaxt yaradılıb?

- 1986-ci ildə
- 1980-ci ildə
- 1919-cu ildə
- 1997-ci ildə
- 1877-ci ildə

145 Fond və əmtəə birjalarında fyuçers sazişlərinin mahiyyəti nədir?

- fond və ya əmtəə birjasında müqavilədə göstərilən qiymət üzrə saziş bağlandıqdan sonra pul məbləği ödənilməməklə səhmin yaxud əmtəənin verilməsini nəzərdə tutan saziş növüdür
- pulun adı banka ödənilməsi ilə malın göndərildiyi sazişdir
- fond və ya əmtəə birjasında müqavilədə göstərilən qiymət üzrə saziş bağlandıqdan sonra pul məbləği ödənilməkələ səhmin yaxud əmtəənin verilməsini nəzərdə tutan saziş növüdür
- fond və ya əmtəə birjasında müqavilədə göstərilən qiymət üzrə saziş bağlandıqdan sonra pul məbləği ödənilməkələ səhmin yaxud əmtəənin verilməsini həyata keçirməyən fəaliyyətdir
- lizinq əməliyyatları vasitəsilə həyata keçirilən əməliyyatdır

146 Daşınma effektivliyinin təmin edilməsi üçün nəqliyyat vasitələrinin xarakteristikası.

- yüklerin konteynerlə çatdırılmasında formalasdırmanın təmin edilməsi
- ixtisaslaşdırılmış dəmir yol nəqliyyatı vasitələrinin hamısı ilə
- müxtəlif yük qaldırma qabiliyyəti, lazımnıca yüklənməsi və qənaətliliyi
- manevr etmə qabiliyyəti və yol maneələrini aşma qabiliyyəti
- yüksək keçicilik qabiliyyəti və təcili yüklerin nəql edilməsi

147 Dəmir yolu nəqliyyatı ilə partiya yük kütləsinin marşurut göndərilməsi.

- yüklerin daşınması üçün 10 vaqon tələb edilir
- yüklerin daşınması üçün ayrı vaqon tələb edilir
- yükün partiyasının daşınması üçün bir vaqondan çox tələb edilir
- dəmir yolu qatarının formalasdırılması üçün müəyyənləşdirilmiş normalara cavab vermək
- yüklerin daşınması üçün 5 vaqon tələb edilir

148 Dəmir yolu nəqliyyatı ilə az-az göndərilən yükün kütlə həddi nə qədərdir?

- 100 kq-dan 1 tona qədər
- 50 kq-dan 1 tona qədər
- 10 kq-dan 1 tona qədər
- 20 kq-dan 10 ton a qədər
- 5 kq-dan 5 ton a qədər

149 Dəmir yolu nəqliyyatı ilə göndərilən aztonnajlı yük partiyasının kütlə həddi nə qədər olmalıdır?

- 1-dən 8 ton a qədər
- 10 kq-dan 50 kq-dək
- 1-dən 10 ton a qədər
- 10-dan 20 ton a qədər
- 1-dən 5 ton a qədər

150 Yükün çatdırılmasının müddəti nə əsasında hesablanır?

- minimum məsrəflərlə nəqliyyat vasitələrinin effektiv istifadə edilməsi
- nəqliyyatın konkret növü ilə yüklerin göndərilməsinin müəyyən edilmiş normaları əsasında
- illik və rüblük planların əsasında
- çatdırma sürətinin normativləri əsasında
- yüklerin daşınmasının şərtləri və həcmələri əsasında

151 Nəqliyyat ekspedisiya xidmətindən malların aparılması və orada saxlanması üçün son müddəti nəyə əsasən müəyyən edilir?

- yükün xarakterindən
- yükün cinsindən və göndərmənin növündən
- yükün fiziki-kimyəvi xüsusiyyətindən
- yükün xassəsindən asılı olaraq
- yükün kütləsindən

152 Nəqliyyat-ekspedisiya əməliyyatları nə deməkdir?

- çatdırma və yükləmə-boşaltma işlərinə görə məsrəflərin səmərələşdirilməsi
- mağazanın səmərəli mal təchizatının təşkili
- mal yeridilişi prosesinin texnoloji sxemi
- yüklerin yola salma məntəqəsindən təyinat məntəqəsinə kimi çatdırılmasına qədər olan işlərin kompleksi
- nəqliyyat vasitələrinin effektiv istismarı

153 Vahid texnoloji zəncir nə deməkdir?

- Nəqliyyatın maksimum yüklənməsi onun boş dayanmasını azaltmaq
- Nəqliyyat vasitələrinin düzgün seçiləməsi və onlardan səmərəli istifadə edilməsi
- Mexanikləşdirmə vasitələrinin geniş istifadə edilməsi
- Hər bir əvvəlki əməliyyat eyni zamanda növbəti əməliyyata hazırlıqdır
- Malların fiziki - kimyavi xassələri və növü nəzərə alınır

154 Mal yeridilişinin təşkili üçün nəqliyyat vasitələrinin seçərkən nəyi nəzərə almaq lazımdır?

- boş dayanmaları ixtisara salmaq imkanı, boş yürüşləri istisna etmək.
- nəqliyyatın maksimum yüklənməsini
- mal çeşidinin mürəkkəbliyini
- daşınma məsafəsnii, malların fiziki- kimyəvi xassələrini
- tara avadanlığından istifadə edilməsi imkanını

155 Mağazada mal axınlarının idarə edilməsi prinsipləri

- mal və yük axınlarının kəsişməsinin olmaması
- mexanikləşdirmə vasitələrinin tətbiq edilməsi
- yük dövriyyəsinin minimum həcminin həcminin təmin edilməsi
- mağazadaxili yerdəyişmənin maksimum dəqiqliyinə çatılması
- qab-avadanlığın tətbiq edilməsi

156 Hərracın keçirilməsi kim tərəfindən idarə olunur?

- mühasib
- məsləhətçi
- hüquqşunas
- hərrac komitəsi

ekspert

157 əvvəlcədən yeri, vaxtı müəyyən edilmiş xüsusi və kütləvi xassəyə malik olan malların satış üsulu necə adlanır?

- anbar
- təqdimat
- birya
- hərrac
- nümunələr zalı

158 Qeyri-səmərəli daşınmaların növləri hansılardır?

- paralel qaytarılan
- nəqliyyat vasitələrinin yarımcıq yüklənməsi
- konteyner, paket
- qarşılıqlı, əks daşımalar
- nəqliyyat vasitələrinin həcminin və sahəsinin yarımcıq istifadəsi

159 Təyinat stansiyasına çatmış yüklər neçə saat pulsuz saxlanılır?

- 48 saat
- 36 saat
- 12 saat
- 24 saat
- 60 saat

160 Dəmir yolu nəqliyyat qaiməsi hansı sənəddir?

- dəmir yolu qaiməsi ilə
- dəmir yolu nəqliyyatı ilə yüklərin daşınması qaydasıdır
- texniki sənəddir
- əsas nəqliyyat sənədidir
- yükün daşınmasına hazırlığın qaydaları ilə

161 Hansı hallarda kommersiya aktı tərtib edilir?

- daşınan zaman yükün bütövlüyüünün pozulmasında
- yükün çatdırılmasının vaxtının ötməsinə görə
- plombun bütövlüyüünün yoxlanılmasında
- çatışmamazlıqlar aşkar edildikdə, dəmir yolu stansiyasında yük zədələndikdə
- vaqonların nasaz olmasında

162 Bir göndərmə sənədinə uyğun ayrı-ayrı vaqonlarla yükün göndərilməsi necə adlanır?

- orta yükgöndərmə
- qrup şəklində yükgöndərmə
- xırda qrupla yükgöndərmə
- vaqonlarla tək-tək yükgöndərmə
- daha iri yükgöndərmə

163 Dəmir yolu nəqliyyatında yerinə yetirilən daşımaların növləri:

- kiçik və orta yükqaldırması
- xüsusi hərəkət edən heyət
- vaqon, konteyner, xırda, qrup şəklində və marşrut üzrə göndərmələr

- xüsusi kiçik və böyük yükdaşımaları
- xüsusən böyük yüqaldırması

164 Soyuducu sistemli dəmiryolu nəqliyyatın hansı növləri var

- dondurulmuş məhsullar üçün vaqonlar
- istilik izolyasiyalı vaqonlar
- vaqonlar, platformalar, yarıvaqonlar və sistemlər
- izotermik vaqonlar, sistemlər və refrejatorlu konteynerlər
- maşın soyudan qurğularla təchiz edilmiş vaqonlar

165 Qapalı vaqonlarda hansı mallar daşınır?

- 10 sutkadan çox olmayaraq saxlanılan və tez xarab olan yükler
- rütubətli-temperatur rejimlərinin saxlanması tələb etməyən
- uzaq məsafələrə daşınan
- qablaşdırılmamış mallar
- qablaşdırılmış mallar

166 İqtisadiyyatın inkişafında nəqliyyatın nə kimi rolü var?

- malların qorunmasının təmin edir
- mühüm
- mal yeridiliyi prosesini sürətləndirir
- xərclərin ümumi səviyyəsinin azaldır
- kommersiya fəaliyyətinin effektivliləşdirir

167 Mal (əmtəə) yeridilişinin texnoloji prosesinin təşkil edilməsinin nəqliyyat amilləri hansılardır

- çeşidin mürəkkəbliyi və malların xassələri
- nəqliyyat yollarının vəziyyəti, nəqliyyat növü, daşımaların miqyası
- istehsalın mövsümiliyi, xammalın tədarükü və istifadəsi
- ixtisaslaşdırılmış məhsul istehsalı
- nəqliyyatın qeyri-səmərəli növlərindən istifadə edilməsinin zəruriliyi

168 Mağazanın yerinə yetirdiyi texnoloji funksiyaların həcmi və xarakteri nədən asılıdır?

- mağazanın texnoloji təchizatından
- mağazanın tipi və ölçüsü, yerləşdiyi yer, texnoloji təchizatı
- mağazanın ixtisaslaşması və tipləşdirilməsindən
- xidmətin tətbiq edilən metodlarından
- əlavə xidmətlərin göstərilməsinin imkanından

169 Tara istehsalının genişləndirilməsini təmin edən şərtlər.

- növlərinin və formalarının unifikasiyası
- standartlaşdırma
- tipləşdirmə
- texniki tələblərin hazırlanması
- taranın universallaşdırılması

170 Tarının standartlaşdırılmasının vəzifələri.

- daşımada və saxlamada malların mühafizəsini təmin etmək
- xüsusi kütlənin aşağı əmsalına malik olmaq
- taranın qəbul edilməsi, markalanması və daşınmasına texniki tələb və qaydalarının hazırlanması

- hazırlanmasında ucuz materialların istifadə edilməsi ilə qabın mühafizəsini təmin etmək
- başqa malların ətraf mühitin xarici təsirindən etibarla qorumaq

171 Eyni tipli yük yerlərinin hazırlanması texnologiyalarının vahid sisteminin tətbiqi imkanı

- taranın standartlaşdırılması
- inifikasiyasının (vahid şəklə salınmanın) modulu
- taranın tipikləşdirilməsi
- taranın unifikasiyası (vahid şəklə salınması)
- tara universallaşdırılması

172 Taranın unifikasiyasının istiqaməti.

- malların nəql edilməsinin səmərəli təşkil etmək imkanı
- nəqliyyat vasitələrinin və tutumunun effektiv istifadəsi
- anbarın tutumunun effektiv istifadə edilməsi
- taranın ölçü tipinin elmi-əsaslandırılmış ixtisarı
- istehsalın və nəql edilmənin effektivliyi üçün malların ölçülərinin tiplərinin müxtəlifliyinin ixtisara salınmasının zərurəti

173 Tədavül prosesində malların zədələnmələrdən və itkilərdən maksimum müdafiəsini təmin edən vasitə

- malların qablaşdırılması
- anbarın tutumundan effektiv istifadə etmək imkanı verir
- mal-material dəyərlərinin mühafizəsinin uçotu
- malların miqdarının və keyfiyyətinin mühafizəsinin şərtləri
- pərakəndə satış prosesini yüngülləşdirir və sürətləndirir.

174 Eynicinsli xammal, təyinatı, xassələri, çeşidin mürəkkəbliyi -əlamətlərinə görə malların birləşdirilməsi necə adlanır?

- istehlak çeşidi
- mürəkkəb çeşid
- malların mal yarımqruplarına birləşdirilməsi
- malların mal qruplarında birləşdirilməsi
- istehsal çeşidi

175 Universal və ixtisaslaşdırılmış taraların təsnifatının əsas prinsipi

- nəqliyyat, funkional
- fərdi, inventor
- bərk, yarıbərk və yumşaq
- təyinatına görə taranın təsnifatı
- istehlak, girov

176 Təzə tara növlərinin istehsalının genişləndirilməsi hansı tədbirlərə bağlıdır.

- unifikasiya edilmiş ölçülərin torunun hazırlanması
- hazırlanmasının metoduna görə qabın unifikasiyası
- taranın istehsalı texnologiyasının vahid sisteminin tətbiqi
- taranın növlərinin, standart ölçülərinin və konstruksiyalarının unifikasiyası
- polimer materiallarının kombinasiyası yolu ilə

177 Mal yeridilişi prosesində yerinə yetirilən funksiyalardan asılı olaraq taranın təsnifatı.

- xüsusi sıfırışə görə kombinə edilmiş
- malların daşınması və saxlanması üçün
- kombinə edilmiş, xarici və daxili
- nəqliyyat, istehlak və tara-avadanlıq
- ümumi və fərdi istifadənin

178 Mal yeridilişinin boyu malın olduğu kimi saxlanması nə təmin edir?

- taranın standart ölçülərinin elmi əsaslandırılmış ixtisarı
- birtipli yük yerlərinin hazırlanmasının vahid sistemi
- ümumi texniki tələblərin müəyyən edilməsi
- tara
- material, əmək və maliyyə resurslarının maksimum qənaəti

179 Taraların təsnifatı hansı əlamətlər üzrə aparılır?

- universal və ixtisaslaşdırılmış
- çoxdövriyyəli və birdəfəlik
- taranın unifikasiyası və standartlaşdırılmasına görə
- təyinatına funksiyalarına çox dövrünə, hazırlanma materialına, təsirlərə qarşı dözümlülüğünə görə
- nəqliyyat, istehlak və qab-avadanlıq

180 Təyinatına görə taranın təsnifatı

- istehlak, girov
- fərdi, inventar
- bərk, yarıbərk və yumşaq
- universal və ixtisaslaşdırılmış
- nəqliyyat

181 Hazırlanma metoduna görə taraların təsnifatı

- xüsusi lakkalrla və neytral metallarla örtülmüş
- təzyiq altında yapısdırılmış və tikilmiş
- polimer materialların kombinə edilməsi yolu ilə
- tökmə, şamplanmış, çəllək, yapışdırılmış
- xüsusi qarışq hopdurulmuş adı və yüksəldilmiş möhkəmliyi

182 Konstruksiyasına görə taraların təsnifatı

- sökülen, sökülməyən, yığılan, sökülüb-yıığılan
- ümumi və fərdi istifadə üçün
- standart, çıxarılan detalları ilə
- qarışq
- xüsusi sıfırişinə görə qarışq

183 Taraların standartlaşdırılması nə deməkdir?

- taranın vahid şəklə salınmış xüsusi və daxili nişanların hazırlanması
- taranın tip ölçülərinin elmi əsaslandırılmış ixtisarı
- ümumi texniki tələblərin müəyyən edilməsi
- hazırlanan materiallar nöqteyi-nəzərindən tara tiplərinin müəyyən edilməsi
- eyni tipli yük yerlərinin emalının vahid sistemi

184 Taraya verilən tələblər hansılardır

- ticarətin mütərəqqi metodlarının tətbiqinə kömək etsin
- cəlbedici xarici görünüşə malik olsun
- möhkəm olsun, malın qorunmasını təmin etsin
- hazırlanması baha başa gəlməsin, daşınma üçün əlverişli və portativ olsun
- zədələnmələrdən və itkilərdən müdafiəni təmin etsin

185 Malların qablaşdırılması anlayışı nəyi ifadə edir

- malların daşınmasını səmərəli təşkil etmək imkanı verir
- malları zədələnmədən və itkilərdən qoruyan və tədavül prosesini təmin edən vasitə və ya vasitələr kompleksi
- pərakəndə satış prosesini yüngülləşdirir və sürətləndirir
- anbarın tutumunu effektiv istifadə etmək imkanı verir
- malların keyfiyyətinin və kəmiyyətinin (miqdarının) qorunması üçün şəraitləri təmin edir

186 Taranın tərifi:

- reklamlaşdırma və informasiya vasitəsi
- malın yerləşdirilməsi və keyfiyyətli saxlanması üçün nəzərdə tutulmuş qablaşdırma elementi
- daşıma vasitəsidir, malın mühafizəsini təmin edir
- gözəl xarici görünüşə malik olmaq
- zədələnmələrdən və itkilərdən müdafiə vasitəsi

187 Mal yeridilişi prosesinin hansı təşkilat həlqələrin minimum sayı vasitəsilə malların keçməsini nəzərdə tutur

- planlı
- səmərəli
- pərakəndə ticarət müəssisələrinin anbar sahələrinin məhdudluğu
- istehsalçılarda saxlama yerlərinin (anbarların) məhdudluğu
- malların uzun müddət saxlanılması imkanının olmaması

188 Hansı hallarda anbarlarda idarə etmənin avtomatlaşdırılmış sistemlərin tətbiq edilməsi daha effektivdir

- yüklerin anbarın daxilində yerdəyişməsində
- dar nomenklaturlu yüksək tədavül qabiliyyətli malların
- anbarın effektiv fəaliyyətinin təmin edilməsi
- işçilərin müvafiq hazırlığının və ixtisasının
- mexanikləşdirmə vasitələrinin düzgün seçilməsində

189 Vahid mərkəzdən yüklerin emalılı əlaqədar texnoloji proseslərin idarə etmək üçün nə lazımdır?

- işlərin tsiklinin yerinə yetirilməsinin müddətini qısaltılması
- elektron-hesablama машınlarından istifadə edilməsi
- prosesləri idarə etmək üçün avtomatlaşdırılmış sistemin tətbiqi
- nəqliyyat vasitələrinin yüklənməsinə və boşaldılmasına görə əməliyyatların idarə etmə sistemi
- malların yerləyişməsinin səmərəli yollarının avtomatlaşdırılmış seçimi

190 Hansı proses nəqliyyat vasitələrinin boş dayanmasını, anbar işlərinin yerinə yetirilməsinin vaxtını ixtisara salır?

- əmək vasitələrinin effektiv istifadə edilməsi
- yüklemə – boşatma əməliyyatlarının səmərəli idarə edilməsi
- anbar avadanlığından effektiv istifadə edilməsi
- malların miqdarının və keyfiyyətinin mühafizəsi (qorunması)

- anbarların sahəsinin, tutumunun və avadanlığının əlverişli istifadə edilməsi

191 Anbarda malların daxil olması və buraxılmasının təqvim planları və qrafikləri hansı məqsədlər üçün işlənib hazırlanır?

- nəqliyyat vasitələrinin və anbar binalarının daha tam istifadə edilməsi
- əməliyyatların yerinə yetirilməsində planlaşdırma və hazırlıq üçün
- avadanlığın və əmək vasitələrinin effektiv istifadə edilməsi
- mal ehtiyatlarının normallaşdırılması
- mal axınının səmərəli təşkili

192 Sual: Anbar əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasının rolü

- əməyin məhsuldarlığının artımının rezervləri
- anbar prosesinin səmərəli-təşkili şərait yaradılması
- anbarın sahəsinidən və tutumundan effektiv istifadə edilməsi
- əməyi və təhlükəsizlik texnikanın mühafizəsinin şərtlərinə riayət edilməsi
- anbar binalarının parametrlərinin və konfiqurasiyasının uyğun gəlməsi

193 Mal nümunələri zalının planlaşdırılmasında irəli sürürlən xüsusi tələblər:

- iş zonasının və ekspozisiya zonasının ayrılması
- işçilərin sayı və mal quruplarının strukturu ilə müəyyən edilən funksional sahələrin seçilməsi
- gözləmə və istirahət zonaları
- albom və kataloqlarla sərbəst iş üçün zonalar
- əsas və əlavə istehsal proseslərinin ayrılması

194 Mal təchizatı prosesinin məzmunu nədən ibarətdir?

- Malların kəmiyyətinə, keyfiyyətinə və çeşidinə münasibətdə tələbələrə uyğunluğu
- Mal tədarükü, gətirmənin təşkili, qəbul və saxlama
- Tələbata cavab verən miqdarda və çeşiddə malların gətirilməsi
- Geniş çeşiddə ticarət müəssisələri üzrə paylanması
- Malların tədarükçilərinin və alınma mənbələrinin öyrənilməsi

195 Malların gətirilmə tezliyinin müəyyən edilməsində hansı amillər nəzərə alınmalıdır?

- mal dövriyyəsinin tiplərinə və həcminə görə pərakəndə satış ticarət müəssisələrinin qruplaşdırılması sistemini
- malların fiziki-kimyəvi xassələrini, onların satış müddətələrini, birgünlük mal satışını
- endirimsiz mal ehtiyatlarının həcmini
- mal ehtiyatlarının minimum həcmərini
- tələbatın alıcılıq axınlarının və mövsümi enib-qalxmalarının inteqrativliyini

196 Ticarət müəssisələrinə mal partiyalarının gətirilmə tezliyi və optimal ölçüləri nə üçün müəyyən edirlər?

- nəqliyyat vasitələrində yük dövriyyəsini və tələbatı hesaba almaq
- geniş çeşidli minimum mal ehtiyatları ilə ticarəti fasılısız təmin etmək
- nəqliyyat vasitələrinə və çox dövriyyəli taralara tələbatı hesablanması
- çatdırmanın əlverişli marşrutlarını hazırlamaq
- mal dövriyyəsinin tipinə və həcminə görə pərakəndə satış ticarəti müəssisələrinin qruplaşdırılmasını həyata keçirmək

197 Mərkəzləşdirilmiş mal təchizatının səmərəli təşkilinin üstünlükləri nədən ibarətdir?

- tədavülün xərclərinin azaldılması
- işçi qüvvəsindən və nəqliyyatdan effektiv istifadə edilməsi
- hər bir pərakəndə satış ticarət müəssisəsinə malğondərmə qaydaları sxeminin hazırlanma imkanı
- mürəkkəb çəsidi malların qabaqcadan növlərə ayrılmışının həyata keçirilməsi
- mallarla mağazaların daha dəqiq təchiz edilməsi

198 Gündəlik, vaxtaşırı və nadir tələbat mallarının birləşdirilməsinin prinsipi.

- tələbatın tezliyinə görə
- alternativ və impulslu tələbat
- açılmış çeşid
- daimi və mövsümi tələbatlı
- qrupdaxili

199 Lizinq nədir?

- bu lizinq həyata keçirilərkən lizinq alan da, lizinq verən də, satıcı da AR-nın rezidenti olurlar
- qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
- qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
- bu halda lizinq verən və lizinq alan qeyri-rezident olur
- əmlakın əldə edilməsi və onun lizinq müqaviləsi əsasında müəyyən ödəniş haqqı ilə müəyyən müddətə və müqavilədə nəzərdə tutulmuş müəyyən şərtlərlə, lizinq alanın əmlakı almaq hüququ əsasında fiziki və hüquqi şəxslərə icarəyə verilməsi üzrə investisiya fəaliyyətinin bir növüdür

200 Faktorinq nədir?

- maliyyə lizinqinin bir növüdür. Bu zaman lizinq predmetinin satıcısı eyni zamanda lizinqalan qismində də iştirak edir
- müştərinin debitor borcunun inkasso edilməsidir ki, bu vaxt hesablar dərhal və ya borclar ödənilidikcə verilə bilər
- lizinqin elə bir növüdür ki, bu zaman lizinq verən öz təhlükə və riski əsasında əmlak əldə edir və onu lizinq predmeti qismində müəyyən haqq və şərtlərlə lizinq alanın müvəqqəti ixtiyarına və istifadəsinə verir
- maliyyə lizinqinin elə bir növüdür ki, icarə faktor tərkib tərəfindən ödənilir
- birillik icarə müqaviləsi əməliyyatı

201 Daxili lizinq nədir?

- müəyyən dövr ərzində əmtəənin ixracına və idxlalına verilmiş icazənin maksimal həcmidir
- malların AR-nın gömrük ərazisindən bu əraziyə qaytarılmaq haqqında öhdəliyin götürülmədən aparılmasından ibarət gömrük recimidir
- qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
- müəyyən sayıda əmtəənin şərtləşdirilmiş sayıda digər bir əmtəəyə dəyişdirilməsini nəzərdə tutan səvdələşmədir
- bu lizinq həyata keçirilərkən lizinq alan da, lizinq verən də, satıcı da AR-nın rezidenti olurlar

202 Beynəlxalq lizinq nədir?

- bu halda lizinq verən və lizinq alan qeyri-rezident olur
- qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
- qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
- bu lizinq həyata keçirilərkən lizinq alan da, lizinq verən də, satıcı da AR-nın rezidenti olurlar
- malların AR-nın gömrük ərazisindən bu əraziyə qaytarılmaq haqqında öhdəliyin götürülmədən aparılmasından ibarət gömrük recimidir

203 Hərəkətli ticarət şəbəkəsi nə deməkdir?

- pavilyonlar və çadırlar
- səyyar ticarət
- qarışiq və universal
- posilka (bağlama) və ixtisaslaşdırılmış H. qarışiq və universal
- kütləvi və gündəlik tələbat malları

204 Pərakəndə satış ticarət şəbəkəsinin inkişafının və təkmilləşdirilməsinin mühüm şərti nədir?

- əlverişli çeşid siyasəti
- tipləşdirmə
- kompleks alıştırmalar keçirmək imkanı
- müəssisələrin texniki təchizatı
- əlavə xidmətlərin göstərilməsi

205 Stasionar ticarət şəbəkəsinin əsas əlamətləri:

- təşkilat strukturunu sadələşdirmək imkanı
- mal ehtiyatlarının toplanması
- mağazaların pilləvari yerləşməsi
- ticarət zalının və yardımçı binaların olması
- idarəetmənin inzibati-idarəetmə metodlarının tətbiq edilməsi

206 Pərakəndə ticarət müəssisələrinin əlverişli yerləşmə prinsipləri hansılardır?

- ixtisaslaşmanın səviyyəsi
- material-texniki bazaın vəziyyəti
- bərabər, qrup şəklində, pilləli
- satışların həcmi, hesabların vahid səviyyəsi
- şəhərsalma, nəqliyyat və demoqrafik amillər

207 Gündəlik tələbat malları satan ticarət müəssisə-lərinin yerləşmə princi nə cür olmalıdır?

- bərabər
- qarışiq
- qrup şəklində
- mövsümi (fəsilə uyğun)
- kompleks

208 Şəhərlərdə mağazaların yerləşməsinə təsir edən amillər hansılardır?

- yeridiliş edən ticarət şəbəkəsinin olması
- şəhərsalma, nəqliyyat, sosial və iqtisadi
- əhalinin sıxlığı
- xırda pərakəndə satış ticarət şəbəkəsinin olması
- sosial və demoqrafik

209 Mağazaların tipləri sabitdir yoxsa?

- dəyişməzdirlər
- dəyişməz deyillər
- tsiklik xarakterlidir
- mövsümidir
- dövri hərəkətli

210 Layihələşdirmə və təzə tikinti üçün nəzərdə tutulan mağaza tiplərinin ümumi xüsusiyyətləri

- ticarət xidmətinin səviyyəsi
- ölçüləri
- tipləşmənin səviyyəsi
- çeşidin kompleksliyi
- ixtisaslaşmanın səviyyəsi

211 Mağaza tipləri nomenklaturu bölunur

- malların təsnifatı
- əsas və əlavə
- ərzaq və qeyri-ərzaq
- ticarət sahəsinin ölçüləri
- ticarət müəssisələrinin tip ölçüləri

212 Pərakəndə satış ticarət şəbəkəsinin tipləşdirilməsinin əhəmiyyəti nədən ibarətdir?

- malların təklif edilən çeşidinin genişlənməsinə kömək edir
- satışların həcminin artmasına kömək edir
- əməyin məhsuldarlığının yüksəlməsinə kömək edir
- səmərəli inkişafına, quruluşuna və yerləşməsinə kömək edir
- müəssisənin texniki təchizatını yaxşılaşdırır

213 Pərakəndə satış ticarət şəbəkəsi hansı əlamətlər üzrə ixtisaslaşdırılır

- əməyin minimum xərcləri
- mal profili, ticarət xidmətinin formaları, mağazanın tipi
- memarlıq və şəhərsalma
- xidmətin keyfiyyətinin səviyyəsinin yaxşılaşdırılması
- ticarət və yardımçı sahələrin ölçüləri

214 Yerinə yetirilən funksiyalar və ümumi həcmindən asılı olan mağazaların hansı əlamətlər üzrə müəyyənləşdirilir

- tipləşdirmə və ixtisaslaşdırma
- iş gününün sürəkliliyi
- tipi, ölçüsü, texniki təchizatı, yerləşdiyi yer
- mal-çəşid profili
- xüsust texnoloji avadanlıq

215 Ticarətin informasiya funksiyası kim tərəfindən yerinə yetirməlidir

- topdansatış yarmarkalar və birjalar
- topdansatış ticarət
- pərakəndə ticarət
- topdansatış və pərakəndə ticarət
- informasiya-kontakt vasitəçiləri

216 Minik avtomobiləri buraxan firmalar malların bazarda satışının aşağı düşdüyü dövrdə aşağıdakılardan hansına daha çox əsaslanmalıdır?

- öz avtomobilinin stilinə
- aşağı qiymətə və avtomobilin praktiki olmasına
- istehlakçı üçün dəyərli və daha praktiki olmasına
- yeni avtomobilin əldə olunmasının perspektivliyinə
- rəng və rəng çalarlarının müxtalifliyinə

217 Konkret tarixdə mağaza çeşidinin dolğunluq əmsalı hansı düsturla hesablanır?

- Ng=Əd :Nf
- Əd=Nf+Nn
- Əd= Nf/Nn
- Əd= Nf x Nn
- Nn= Əd x N

218 İstehlakçı-vasitəçi-istehlakçı bölgü kanalından aşağıdakı məhsulların istehsalçılarından hansı istifadə edərdi?

- ərzaq
- yuyucu vasitələr
- saqqız
- avtomobil
- siqaret

219 Pərakəndə ticarət müəssisələrində cari daşimanın əsaslandırılması üçün lazım olan materiallar.

- malların siğorta ehtiyatı
- tələbin öyrənilməsinin materialları
- malların ortagünlük satışı və malların gətirilməsinin (daşınmasının) tezliyi
- ticarət işçilərinin ekspert qiymətlərinin materialları
- satış sərgilərindən alınmış materialların təhlili

220 Mağazalara gətirilən malların həcmi optimallığı və tezliyinin müəyyən edilməsi nə üçündür?

- plan tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi üçün
- gətirilməsinə (daşınmasına) və saxlanması görə minimum xərclərin təminatı üçün
- minimum həcmidə mal ehtiyatlırla satışın fasılısızlığını təmin etmək
- malların gətirilməsi sxemlərinin hazırlanmasında lazımdır
- mal yeridilişinin mövcud sisteminin təhlili üçün

221 Ticarət mal çeşidi nədir?

- kənd təsərrüfatından başqa bütün sənaye sahələri məhsulları başa düşülür
- pərakəndə ticarət müəssisələri tərəfindən alıcılarla təklif edilən malların çeşidləridir
- sənaye və kənd təsərrüfatı müəssisələri, habelə digər istehsalçılar tərəfindən buraxılan mallar başa düşülür
- sənaye, kənd təsərrüfatı müəssisələri tərəfindən buraxılmayan məhsullar başa düşülür
- hər bir istehsal müəssisəsinin istehsal nomenklaturası başa düşülür

222 Tələbin yüksək elastikliyi zamanı mal satışı həcmi qiymətin səviyyəsindən necə asılıdır?

- qiymət yüksəlir-satış da yüksəlir
- qiymətin nəzərə çarpan dərəcədə aşağı düşür-satışın həcmi yüksəlir
- qiymətlər aşağı düşür-satışın həcmi dəyişmir
- qiymət aşağı olur-satış cüzi olur
- qiymətlərin çox aşağı düşməsində-satışın həcmi demək olar ki, dəyişmir

223 Pərakənddə ticarətdə çeşidin formallaşması nədir?

- əhalinin tələbinə uyğun əmtəələrin hazırlanması və bazara təklifdir
- tam alıcı kompleksinə aid olan əmtəələrin kompleksləşdirilməsidir
- müəyyən bir tələbatın tam ödənilməsi üçün alıcı istəklərinə uyğun əmtəələrin seçiləsi, komplektləşdirilməsidir
- əmtəələrin qiymətinin, keyfiyyətinin, təyinatının nəzərə alınması ilə komplektləşdirilməsidir

- əhalinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatının maksimum dərəcədə tam və dolğun şəkildə ödəmək və bununla bərabər tələbata fəal təsir göstərmək məqsədilə mallara olan ehtiyacı öyrənməyə yönəldilməsi başa düşülür

224 Mağaza və anbarlarda çeşidin dolğunluğu nədir?

- hazırda mağanın ticarət çeşididir
 sənaye çeşidi ticarət çeşidi ilə komplektləşdirilməsidir
 sənaye çeşidi dəyişmədən tətbiq olunan ceşid siyahısıdır
 çeşid siyahısında nəzərdə tutulmayan əmtəələrdir
 ticarət müəssisələrində faktiki mağazanın ceşid siyahısında nəzərdə tutulan əmtəələrin fasiləsiz olaraq mövcud olması başa düşülür

225 İstehsal mal çeşidi nədir?

- kənd təsərrüfatından başqa bütün sənaye sahələri məhsulları başa düşülür
 hər bir istehsal müəssisəsinin istehsal nomenklaturası başa düşülür
 sənaye və kənd təsərrüfatı müəssisələri, habelə digər istehsalçılar tərəfindən buraxılan mallar başa düşülür
 tikinti, nəqliyyat, ağırsənaye məhsulları başa düşülür
 sənaye, kənd təsərrüfatı müəssisələri tərəfindən buraxılmayan məhsullar başa düşülür

226 Çeşidin sabitliyi nədir?

- hazırda mağazanın ticarət çeşididir
 satışda mağazanın ceşid siyahısında nəzərdə tutulan əmtəələrin fasiləsiz olaraq mövcud olması deməkdir
 çeşid siyahısında nəzərdə tutulmayan əmtəələr
 sənaye çeşidinin dəyişmədən tətbiq olunmasıdır
 sənaye çeşidinin ticarət çeşidi ilə komplektləşdirilməsidir

227 Pərakəndə satış şəbəkəsinə malların mərkəzləşdirilmiş formada göndərilməsinin tərkib elementlərinin işlənib hazırlanması üçün tərtib edilmiş sənəd

- mal təçhizatı prosesinin idarə edilməsi
 texnoloji xəritə
 mal yeridilişi prosesinin idarə edilməsinin avtomatlaşdırılmış sistemi 0803
 çatdırmanın qrafiki və marşrutları
 texnoloji sxem

228 mal təçhizatı prosesinə təsir edən amillər bölünürler:

- malların gətirilməsinin (daşınmasının) səmərəli sxemləri və çatdırma qrafiklərinin seçilməsi
 Subyektiv və obyektiv
 ahəngdarlıq və aperativlik
 məlumatların plana uyğunluğu və fasiləsizliyi
 mal təçhizatı prosesinin idarə edilməsinin səviyyəsi

229 Mal təçhizatının qənaətliyi nə deməkdir?

- malların daşınmasına və saxlanması görə minimum xərclər
 iş vaxtının, material və pul vəsaitlərinin minimum sərfi
 plan tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi
 tələbatla uyğunluqda malların daşınması (və yaxud gətirilməsi)
 mal dövriyyəsinin sürətləndirilməsi

230 İstehlak tarası nədir?

- kəmiyyət və keyfiyyət mühafizəsinin vasitəsi
- əmtəə yeridilişi prosesini yüngülləşdirir və sürətləndirir
- malların daşınması üçün məmulatlar
- məhsulun yerləşdirilməsi üçün nəzərdə tutulan qablaşdırma növüdür
- uçotun vasitələri, xarab olmaqdan müdafiə və mühitin zərərlə təsirindən

231 Mağazanın ticarət sahəsindən istifadənin effektiv qiymətləndirilməsi göstəriciləri hansılardır?

- şaquli yerdəyişməni istisna edən səmərəli planlaşdırma
- ticarət salonunda malların boşaldılması normalarının əmsalı ilə
- texniki əmsal
- alıcı axınlarının intensivliyinin hesaba alınması ilə normalar korrektə edilmişlər
- nümayiş zalı və quraşdırma əmsalları, müəsəsisənin mal buraxma qabiliyyəti

232 Mağazanın iş rejimi ilə onun işçilərinin əmək rejimi və istirahətinin uzlaşması necə əldə olunur?

- işçilərin ikinci peşəyə malik olmaları hesabına vəzifələrin əvəzlənməsi
- iş vaxtının toplama uçotunun tətbiq edilməsi
- işə çıxma qrafikinin səmərəli hazırlanması ilə
- işə çıxmanın sürükən qrafiklərinin tutulması
- əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş iş vaxtının sürəkliyinə riayət edilməsi

233 Mağazada əmtəə axının müəyyən edilməsi

- ticarət salonunda onun qəbulundan tutmuş yerləşdirilməsinə qədər
- mağazaya daxil olduğu andan malın alıcıya təqdim olunana qədər malların yeridilişi
- qəbul və saxlanılma yerlərində yerdəyişmə
- qəbul, malların satışa hazırlanması
- qəbul, saxlanılma, mağazadaxili yerdəyişmə

234 Alıcı axının idarə edilməsi

- müasir texnoloji avadanlığının tətbiq edilməsi
- işə çıxma qrafikinə uyğun olaraq alıcıların mağazanın iş saatlarına və günlərinə görə intensivliyinin təhlili
- alıcılar üçün komfort şəraitlərin yaradılması
- mütləq çeşid siyahısına riayət edilməsi
- texnoloji proseslərin və əməliyatların avtomatlaşdırılması

235 Ticarət binalarına verilən tələblər hansılardır

- möhkəmlilik, qənaəetcillik, qurğuların xüsusiyyətləri
- texniki, texnoloji, memarlıq-inşaat, estetik, iqtisadi
- operativ, texnoloji, ticarət, müasir dizayn
- malların seçilməsinə ən yaxşı şəraitlərin yaradılması, xidmətlərin göstərilməsi
- texnoloji proseslərin əlverişli iqtisadi effekti

236 İnvestisiya franşizasının əsas məqsədi?

- biznes fəaliyyətini yüksəltmə
- investisiyaların ilkin məbləğinin qaytarılmasıdır
- riskin səviyyəsini minimuma endirmək
- ilkin kapitalı itirməmək
- mənfəət əldə etmək nədir

237 Françayzinq nədir?

- müştərinin debitor borcunun inkasso edilməsi. Bu vaxt hesablar dərhal və ya borclar ödənilidikcə verilə bilər
- kommersiya kontraktlarının tərtibatında istifadə olunur ki, bu zaman artıq kommersiya fəaliyyəti təcrübəsinə malik bir şəxs müqavilədə nəzərdə tutulmuş şərtlərlə bu sistemdən istifadə hüququnu başqaşına verir
- faktorinq firma sahibkardan borc tələblərinin ekvivalentini dərhal təqdim etdiyi üçün müəyyən faizlər tutur, riskə görə mükafat və inzibati idarə xərclərinin ödənilməsini tələb edir
- kiçik biznesin kommersiya kontraktlarının tərtibatında istifadə olunan bir fəaliyyət formasıdır ki, borc tələbnamələrinə əsaslanır
- Françayzinqin elə növüdür ki, bu zaman sahibkar riskləri əsasında əmlak əldə edir

238 Malların düzülməsində ticarət zalı sahəsindən istifadəetmə dərəcəsini xarakterizə edən göstərici necə adlanır

- ergonomikanın tələblərinin əmsalı
- funksional zonaların istifadəsinin əmsalı
- sahənin əmsalı
- mal düzülüşündə ticarət zalı sahəsindən istifadə əmsalı
- ticarət salonunun sahəsinin səmərəli istfiadəsinin əmsalı

239 Ticarət zalının interyeri hansı tələbələrə cavab verməlidir?

- alıcıların yönəldilməsi üçün yaxşı baxımlığı və rahatlığı
- iqtisadi və estetik
- konfora və daha yaxşılara
- mağazanın milli ənənələrin və əmtəə-sahə ixtisaslaşmasının tələblərinə cavab vermək
- alıcıların gəlməsi üçün əlverişli mühitin yaradılması

240 Mağaza binasının əlverişli yerləşməsinin və onların planlaşdırılmasının əhəmiyyəti

- material və əmək xərclərinin (sərfiyatının) optimallaşdırılması
- memarlıq-tikinti tələbələrinə uyğunluğu
- malların seçilməsində və alınmasında maksimum rahatlıq
- ticarət-texnologiya avadanlığının tətbiqi
- iqtisadi tələblərə uyğunluğu

241 Mağaza tikililərinin tərkibi, ölçüləri və miqdarı nədən asılıdır

- satışın mütərəqqi metodlarının tətbiqindən
- mağazanın tipindən və onun ümumi sahəsindən
- mağazanın istismarında material və əmək xərclərinin istifadəsinin optimallığından
- sanitər-gigiyena tələblərindən
- texnoloji proseslərin xüsusiyyətlərindən

242 Mağazalar yerləşən binaların təsnifat əlamətləri hansılardır?

- oda davamlılığı və kapitallığı
- binaların tipi, planlaşdırma qurğularının xüsusiyyəti, divarların və quraşdırılmış elementlərin materialı
- kapital və yüngülləşdirilmiş, quraşdırılmış
- birmərtəbəli və çoxmərtəbəli
- həcm-planlaşdırma qərarlarının xüsusiyyəti

243 Pərakəndə ticarət şəbəkəsinin daha da təkmilləşdirilməsi şərtləri

- müasir mağaza layihələrinin hazırlanması, yerləşdirilməsi
- Texnoloji proseslərin sxemlərinin hazırlanması

- Mövcud olan ticarət şəbəkəsinin rekonstruksiyası
- Ticarət-texnoloji avadanlığının təzə növlərinin tətbiqi
- Satışın mütərəqqi metodlarının tətbiqi

244 Çeşidin spesifikliyi, tədarükçünün və alıcının yerləşdikləri yer, mağazanın gücü və nəqliyyat şərtləri nədən asılıdır?

- müəssisənin anbar və ticarət sahələrinin ölçüsündən
- əmtəə dövriyyəsinin həcmindən
- iqtisadi məqsədə uyğunluqdan
- malların irəliləməsinin və onların mühafizəsinin sürətləndirilməsindən
- mal yeridilişi formasının seçilməsindən

245 Pərakəndə ticarət şəbəkəsinə verilən tələblər:

- xüsusi olaraq qurulmuş və texnoloji cəhətdən təchiz edilmiş ticarət müəssisələrinin olması
- malların pərakəndə satışının spesifik üsullarının və metodlarının istifadə edilməsi
- az əmək və vaxt sərf etməklə tez almaq imkanı
- ticarət şəbəkəsinin ixtisaslaşdırılmasının dərinləşdirilməsi
- ticarət şəbəkəsinin tipləşdirilməsi

246 Anbarlarda texnoloji prosesin səmərəli həyata keçirilməsi şərtləri

- Anbarın yerinə yetirdiyi vəzifə və funksiyaların uyğunluğu
- Avadanlığın müxtəlif növlərinin tətbiqi
- Anbar işçilərinin üzərinə düşən bərabər yükləmə
- Anbar binalarının quruluşunun xüsusiyyətləri
- Əmək vasitələrinin effektiv istifadəsi

247 Idarə personalının funksiyaları nədən ibarətdir?

- mal-material dəyərlərinin saxlanması
- Əmək və ticarət-texnoloji resursların effektiv idarə edilməsi
- işçilərin statının və sayının strukturunun hazırlanması
- işçilərin yerin yetirilməsinə nəzarət
- Əməyin məhsuldarlığının göstəricilərinin hesablanması

248 Anbardaxili texnoloji əməliyyatların yerinə yetirilməsi üçün binaların uyğunluq göstəriciləri hansılardır

- mal ehtiyatlarının strukturuna uyğunluğu
- mal axınlarının həcmi
- əsas əməliyyatların xarakteri və həcmində görə
- planlaşdırma qərarlarına uyğunluğu
- mal dövriyyəsinin həcmində və strukturuna uyğunluğu

249 Ticarət çeşidi hansı qruplara bölünür?

- istehsal və xammal
- ərzaq və qeyri-ərzaq
- sadə və mürəkkəb çeşid
- xammal və istehlak
- istehsal və istehlak

250 Xammal, istehsal və ticarət çeşidi

- sənaye müəssisələrinin buraxdığı malların nomenklaturasıdır
- malların qruplaşdırılmanın əsas əlamətləridir
- istehlak təyinatı, malların xüsusi xassələridir
- ərzaq və qeyri-ərzaq çeşididir
- kənd təsərrüfatı müəssisələrinin buraxdığı malların nomenklaturasıdır

251 London metal birjası nə vaxt yaradılıb?

- 1997-ci ildə
- 1919-cu ildə
- 1986-ci ildə
- 1877-ci ildə
- 1980-ci ildə

252 Hərracın digər satış obyektlərindən fərqi nədir?

- heç biri doğru deyil
- satış qiyməti hərracın keçirildiyi dövrdə müəyyən olunur
- hərraclar qısa müddətli olur
- müştəri qiymətləri tənzimləyir
- müştərinin təzyiqi satıcı üzərində yüksək olur

253 Birjalar təşkilati-hüquqi nöqtəyi-nəzərdən necə bölünür?

- qapalı, ümumi və xüsusi birjalar
- açıq və qapalı birjalar
- kütləvi və xüsusi birjalar
- ümumi və kütləvi birjalar
- ümumi və xüsusi birjalar

254 Kütləvi birjalar necə birjalardır?

- Avropa ölkələrində geniş yayılmış üzvlərinin sayı 3 nəfər olan xüsusi bir qurumdur
- ABŞ-da geniş yayılmış birjadır
- Avropa ölkələrində geniş yayılmış fəaliyyət miqyasına görə regional xarakter daşıyan birjadır
- İtaliyada yaranmış sonra digər ölkələrdə yayılmış regional birjadır
- inkişaf etmiş ölkələrdə üzvlərinin sayı çox olan qapalı səhmdar cəmiyyətlərdir

255 Əmtəə birjaları və birja ticarəti haqqında AR-nın qanunu nə vaxt qəbul edilmişdir?

- 1993-cü il
- 2001-ci il
- 2000-ci il
- 1999-cu il
- 2003-cü il

256 Ticarət xidmətinin vəziyyəti hansı amillərlə xarakterizə olunur

- elmi-texniki tərəqqinin sürətləndirilməsi və ticarət texnologiyasının təkmilləşdirilməsi ilə
- əl əməyinə çəkilən xərclərin ixtisara salınması ilə
- yüksək məhsuldarlıqlı avadanlığın tətbiq edilməsilə
- əhalinin tələbinin ödənilmə səviyyəsi ilə, mütərəqqi satış və xidmətl formalarının dərəcəsi ilə
- pərakəndə satışın formalarının təkmilləşdirilməsilə

257 Mağazada malların çəşidinin stabilliyinin müəyyən edilməsinin göstəricisi

- tələbatın xüsusiyyətlərinin uçotunun göstəricisi
- növ çəşidinin sabitliyinin əmsali
- tələbatın tezliyinin əmsali
- mütləq çəşid siyahısının uyğunluğunun əmsali
- çəşidin genişliyinin və dərinliyinin göstəricisi

258 Ticarət zalında malların yerləşdirilməsinin şərtləri

- malların xüsusiyyətlərini nəzərə almaqla bol qoyuluş
- qəfəsələrdə malların yerləşdirilməsində
- mal qonşuluğu qaydalarına riayət edilməsi
- iri qabaritli malların yerləşdirilməsində
- açıq qoyuluşda

259 Ticarət mebelinin ən geniş yayılmış tipləri

- kombinə edilmiş avadanlıq
- divaryanı və adavari servantlar
- universal servantlar
- piştəxtalar - vitrinlər
- ixtisaslaşdırılmış avadanlıq

260 Özünəxidmət mağazasında ticarət zalı işçilərinin əsas funksiyaları nədən ibarətdir?

- inventar qabına yiğma
- məsləhət və nəzarət
- informasiyanın verilməsi
- reklamlaşdırma
- hesablaşma əməliyyatları

261 Malların qəbulu hansı hallarda dayandırılır

- gizli çatışmamazlıqların haqqında aktın olmasına
- çəsidə uyğun gəlmədikdə
- keyfiyyətsiz və komplektləşdirilməmiş mal aşkar edildikdə
- mal komplektinin pozulmasında
- mal yanlışlıklarının olmasına

262 Malların qəbul haqqında akt nə zaman tərtib edilir?

- material cavabdeh şəxslərin məlumatlarının əsasında
- ilk qəbulun nəticələrinə görə
- ictimai-təşkilatların nümayəndələrinin iştirakı ilə
- son qəbulun nəticələrinə görə
- iqtisadi nəzarətin işçilərinin materiallarına əsasən

263 Lahiyə-smeta sənədlərinin olması nə üçün lazımdır

- layihələşdirmənin və tikintinin məqsədə uyğunluğunu müəyyən edir
- müəssisənin tikintisi və yenidən qurulması üçün
- smeta-maliyyə sənədlərinin tutulması üçün
- ilk layihələrin tutulması üçün
- texniki-iqtisadi əsaslandırmadır

264 Müxtəlif inventarlarla mağazanın təchiz edilməsi nəyə kömək edir?

- satış prosesinin təşkilinin rahatlığı və etibarlığı
- köməkçi və təsərrüfat əməliyyatlarının kompleksinin yerinə yetirilməsi
- ticarət-texnoloji prosesin sürətləndirilməsinə və əmək məhsuldarlığının artmasına
- alıcılara xidmətin keyfiyyəti yüksəlir
- seçmədə və alınmada əlavə rahatlıqların yaradılması

265 Ticarət inventarının təyinatı.

- müxtəlif təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi üçün
- malların nümayishi və seçiləməsi üçün alətlər, cihazlar, qurğu
- əmək şəraitini və rahatlığını yaxşılaşdırmaq
- əmək məhsuldarlığını yüksəltmək
- standart əməliyyatların yerinə yetirilməsi üçün alətlər

266 Ticarətdə qeyri-mexaniki avadanlıqlara verilən tələblər.

- müxtəlif malların nümayishi
- istismar üçün rahat olmaq, malların nümayisini təmin etmək, maksimum rahatlıq yaratmaq
- açıq qoyulmuş mala ətraflı baxmaq
- müxtəlif malların satışı üçün
- malların mühafizəsinin zəmanəti

267 Quraşdırma əmsalı nədir?.

- ticarət sahəsindən istifadə edilməsi effektivliyinin göstəricisi
- texniki təchizatın səviyyəsi
- ticarət sahəsinin istifadə edilməsi effektivliyinin qiyməti
- nümayiş sahəsi
- istiqamətverici sahənin göstəricisi

268 Ticarət binalarının qeyri-mexaniki avadanlığının əhəmiyyəti

- malların nümayishi və satışı üçün avadanlığın istismarının rahatlığı
- malların geniş nümayisini (göstərilməsini) təmin etmək
- malın seçiləməsində alıcılara rahatlığın yaradılması
- ticarət sahələrinin optimal istifadə edilməsi, ticarət-texnologiya prosesinin səmərələşdirilməsi, əmək məhsuldarlığının artımı
- ticarət sahələrinin effektiv istifadə edilməsi

269 Mağaza binalarının yerləşməsinin qarşılıqlı əlaqəsinin əhəmiyyəti.

- alıcılar üçün maksimum rahatlığın təmin edilməsi
- ticarət müəssisəsinin mal-material dəyərlərinin mühafizəsi.
- əsas və köməkçi binaların qarşılıqlı əlaqəsinin optimallaşdırılması
- ticarət-texnoloji prosesin səmərəli qurulması
- personalın işinin normal şəraitlərinin təmin edilməsi

270 Mağazanın interyerinin formalasdırılmasında tikinti və bəzək materiallarının rolü

- bəzək elementlərinin həlli
- binanın daxili məkanının təşkili vasitəsi
- istismarın rahatlığı, möhkəmlik, yüksəksanitar-gigiyena tələbləri
- interyerin kompozisiyasının bədii ifadəliyinin vasitəsi
- xarici şəraitlərə qənaətli və sabit

271 Ticarət soyuducu avadanlığı ilə ərzaq mağazalarının təchizatının normaları nədən asılıdır?

- soyuducu avadanlığının ümumi gücündən və mağazanın fəaliyyətinin iqlim rayonundan
- ticarət salonunun işçilərinin miqdardından və müəsəsəisənin işinin müddətindən
- ticarət salonunun ümumi sahəsindən və olan avadanlığının gücündən
- tez xarab olan ərzaqların (məhsulların) satışına görə ixtisaslaşdırılmış iş yerlərinin miqdardından
- ticarət-texnoloji prosesin xarakterindən

272 Mağazanın ticarət-texnoloji prosesində nəzarət-kassa avadanlığının rolü

- kassir-kontrolyorların (nəzarətçilərin) əməyinin məhsuldarlığını yüksəldir
- alıcılara xidməti sürətləndirir
- pul daxilolmalarının uçotunun mexanikləşdirilməsi
- pul daxilolmalarının uçotunu dəqiq, haq-hesabların düzgünlüyünü və sadəliyi, əyaniliyi təmin edirlər
- uçotun avtomatlaşdırılması

273 Tərəzilərə verilən əsas istismar tələbləri:

- tarazlıq vəziyyətinə tez gəlmək qabiliyyəti
- yol verilən səhvin həddlərində həqiqi göstəricilərdən sapması ilə kütlənin ölçüsünün göstəriciləri
- həssaslıq və sabitlik
- çəkmə zamanı etibarlıq, göstəricilərin əyaniliyi və maksimum sürət
- eyni yükün dəfələrlə çəkilməsində eyni göstəricilər vermək

274 Tərəzilərə irəli sürürlən meteoroloji tələblər:

- göstəricilərinin əyaniliyi, tərəzinin yaxşı görünməsi və göstəricilərinin oxunaqlığı
- istismarın bütün müddəti ərzində öz funksiyasını düzgün və imtinasız yerinə yetirmək
- istismarında rahat, çəkmədə sapmaların yol verilən həddləri ilə
- çəkinin dəqiqliyi, həssaslıq, sabitlik və göstəricilərinin daimiliyi
- çəkmənin maksimum sürəti

275 Piştaxta vitrinlərin təyinatı

- dondurulmuş məhsulların qısamüddətli saxlanması, nümayishi və satışı üçün
- malların nümayishi və seçilməsi üçün
- tez xarab olan malların toxum ehtiyatının saxlanması üçün
- soyudulan məhsulların qısamüddətli saxlanması, nümayishi və satışı üçün
- məhsulların saxlanması üçün aşağı temperaturlu vitrinlər

276 Soyuducu avadanlığının təyinatı

- məhsulların uzunmüddətli saxlanması və satışı üçündür
- tez xarab olan məhsulun qısamüddətli saxlanması, boşaldılması və satışı üçün
- soyudulan məhsulların saxlanması, nümayishi və satışı üçün
- soyudulan və dondurulmuş məhsulların qısamüddətli saxlanması üçün
- tez xarabolan malların nümayishi və göstərilməsi üçün

277 Soyuducu kameraların əhəmiyyəti

- məhsulların uzunmüddətli saxlanması və satışı üçündür
- soyuducu maşınlarla təchiz edilmiş soyuducu qurğulardır
- soyudulan məhsulların saxlanması, nümayishi və satışı üçündür
- 3-5 sutka ərzində tez xarabolan məhsulların saxlanması üçündür
- gec xarabolan məhsulların saxlanması üçün yiğma soyuducu kameralardır

278 Temperatur rejimindən asılı olaraq soyuducu avadanlıq bölünür:

- tez xarabolan məhsulların qısamüddətli saxlanması üçün
- dondurulmuş məhsullar üçün
- soyuducu maşınlar və soyuducu cihazlar (aparatlar)
- aşağı temperaturlu və adı
- aşağı temperaturlu rejim və soyuducu cihazlar (aparatlar)

279 Pərakəndə satış müəssisələrində qısamüddətli saxlama üçün nəzərdə tutulmuş soyuducu cihazı hansı avadanlıqlara aid edilir?

- malların saxlanması, göstərilmesi və satışı üçün
- axıllar – vitrinlər və açıq daxıllar
- soyuducu kameralar, dolablar, qapalı daxıllar
- ticarət soyuducu avadanlıq
- vitrinlər, dolavlar – vitrinlər

280 Ticarət zalları üçün mebelin təsnifati hansı əlamətlər üzrə aparılır?

- malların nəql edilməsi və satışı, alıcılara xidmət edilməsi üçün
- keyfiyyətinə görə malların qəbulu üçün, satışa hazırlanması üçün
- ticarət zalları üçün, yardımçı tikililər üçün
- tətbiq edilən yerinə görə, təyinatına görə, mal (əmtəə) profilinə görə
- konstruksiyasına və əmtəə profilinə görə

281 Mağazanın qeyri-mexaniki avadanlığına verilən tələblər

- yerinə yetirilən əməliyyatların xarakterinə uyğunluğu
- ticarət-texnoloji prosesin səmərəli təşkili, ticarət sahələrindən səmərəli istifadə edilməsi
- avadanlıqla təchizatın normalarına uyğunluğu
- istismarın rahatlığı və alıcılar tərəfindən malların emalı
- çox mühüm sahənin normalarına uyğunluğu

282 Ticarət avadanlığında malların əlverişli yerləşdirilməsi prinsipi nədən ibarətdir?

- gözlə görünən, malın hərtərəfli baxılmasına rahatlıq
- düzülüş sahəsindən effektiv istifadə B. sadəlik, yiğcamlıq və əyanılık
- sadəlik, yiğcamlıq və əyanılık
- ticarət zalında malların qalaqda qoyulması
- avadanlığın nümayiş sahəsindən maksimum istifadə edilməsi

283 Nə zaman əmtəə qonşuluğu qaydasına riayət etmək lazımdır?

- satışın ənənəvi metodunda
- ticarət zalında malların yerləşdirilməsi zamanı
- rəflərdə malların yerləşməsi zamanı
- iri qabaritli malların yerləşdirilməsi zamanı
- ərzaq mallarının açıq qoyulması zamanı

284 Göstəricilərin çıxarılması üsuluna görə tərəzilər necə fərqlənirlər?

- göstəricilərin görünməsi və oxunması
- yerli və məsafədən idarə edilməsi ilə
- vizual sayma ilə
- sxemlərin və kontaktsız dəyişdirmələrin tətbiqi ilə
- sənədli qeydiyyat ilə

285 Vahid hesablaşma qovşağının üstünlükleri nədən ibarətdir?

- müəssisənin fəaliyyətinin effektivlik göstəricilərinin artımı
- haqq-hesab əməliyyatlarını sürətləndirir
- göstəricilərin dəqiqliyi, əyaniliyi
- müəssisənin buraxılış qabiliyyətinin artımı
- malların alınmış vahidlərinin miqdarının çoxalması

286 Satışın hansı metodunda binaların texnoloji planlaşdırması, işçilərin maddi məsuliyyətliliyi və funksiyaları dəyişir?

- ənənəvi metodda
- mala açıq girişlə
- özünəxidmətdə
- nümunələrinə görə malların satışı
- keyfiyyətinə görə malların satışı

287 Daxil olan malların miqdarının seçmə yolu yoxlanması hansı şəraitdə aparılır?

- dəmir yolunun texniki nizamnaməsinə uyğun olaraq
- standartlarla, texniki şərtlərlə, müqavilənin mütləq qaydaları ilə nəzərdə tutulmuş hallarda
- tədarükün xüsusi şərtləri ilə uyğun olaraq
- yanına qoyulan sənədlərlə uyğun olaraq
- əmtəə-nəqliyyat qaiməsinin əsasında

288 Nəzarət-kassa aparatlarının vəzifəsi nədən ibarətdir?

- uçotun dəqiqliyi və avtomatlaşdırılmasını təmin edir
- hesablaşmanın əyaniliyi, sadəliyi və düzgünlüyü, pul daxilolmalarının uçotunun dəqiqliyini təmin edir
- pul daxilolmalarının uçotunun mexanikləşdirilməsini təmin edir
- alıcılara xidməti sürətləndirir
- əməyin məhsuldarlığını və nəzarətçi-kassirlərin nəzarətinin düzgünlüyü yüksəldir

289 Ticarətdə soyuducu avadanlıqlar hansı qruplara bölünürlər

- soyuducu kameralar, dolablar, örtülü daxıllar
- aşağı temperaturlu vitrinlər, dolab-vitrinlər
- nümayiş vitrinləri
- daxıl-vitrinlər, açıq daxıllar
- malların saxlanması, göstərilməsi və satışı, nümayishi üçün nəzərdə tutulan

290 Əmtəə profilinə görə ticarət-texnoloji avadanlığın növləri hansılardır?

- daxıllar, şüşəli dolablar və rəflər
- universal və ixtisaslaşdırılmış
- ada şəkilli şüşə dolablar, ölçmə və daxıl kabinetləri
- tipli və yiğilan-sökülən avadanlıq
- qeyri-mexaniki avdanlıq və inventar

291 Mağazanın mal boşaltma binalarına verilən tələbilər:

- malların satışa hazırlanması üçün binaların bilavasitə yaxınlıqda yerləşdirirlər
- malların qəbulu üçün binalara bitişik olmalıdır
- ticarət zalları ilə ən qısa əlaqəsi olmalıdır
- özünəxidmət mağazaların ticarət zallarının müvafiq şöbələrilə qarşılıqlı əlaqəsi

- inzibati və xidməti binalarla əlaqəni təmin etmək

292 Malın düzülüşü üçün ticarət zalı sahəsindən istifadə etmə dərəcəsini xarakterizə edən göstərici necə adlanır?

- hesablaşma qovşağı zonasının sahəsi
- əmsal
- malların boşaldılması sahəsi
- malların nümuviş etdirilməsi üçün daxıllar, təpəciklər və qəfəsələr və başqa elementlər
- satıcıların iş yerlərinin təşkili üçün sahələr

293 Malların düzülüşü üçün ticarət zalı sahəsindən istifadə etmə əmsalı nəyi xarakterizə edir.

- bunun üçün qurulmuş sahənin istifadə etmə dərəcəsini
- bunun üçün ticarət zalı sahəsindən istifadə etmə dərəcəsini
- funksional zonaların səmərəli istifadə edilməsini.
- ticarət zalının səmərəli planlaşdırma həllini
- erqonomikanın tələblərini

294 Nə mal alıştı zamanı maksimum rahatlığı təmin edir

- mallara verilən estetik və iqtisadi tələblər
- mağazanın iqtisadi tələblərə cavab verməsi
- satışın mütərəqqi formalarının tətbiqi
- binanın memarlıq üslubu
- gəlmə üçün əlverişli mühitin yaradılması.

295 Mağaza tikililərinin qarşılıqlı əlaqəsi və məcmuu nə deməkdir?

- texnoloji tələblərə cavab vermək
- mağazanın texnoloji planirovkası
- ticarət zonalarında avadanlığın maksimum rahatlığı nə təmin etməlidir
- binaların qarşılıqlı əlaqəsi və mal və istehlak axınlarının yeridiliş sxemi
- ticarət-texnoloji prosesin səmərəli təşkili

296 Özünəxidmət metodu ilə malların satışı üçün ticarət zalının planlaşdırılması daha səmərəlidir

- boks və oda
- xətti
- sərgi;
- qarışık;
- kombinə edilmiş;

297 Mağazanın quraşdırma sahəsinin ən aşağı əmsal göstəricisi nə qədər olmalıdır?

- 0.35-dən çox;
- 0.25-dən az;
- 0.3-dən çox;
- 0.4-dən çox;
- 0.4-dən az;

298 Mal anbarlarının inventarlaşdırılmasının məlumatlarından nə üçün istfiadə edilir?

- malların reallaşdırılması haqqında məlumatların alınması üçün
- mal ehtiyatlarının vəziyyəti haqqında məlumatların alınması üçün
- tələbatın strukturunun müəyyən edilməsi üçün

- qeyri-kafi tələbatın aşkar edilməsi üçün
- mənəvi cəhətdən köhnəlmış malların aşkar edilməsinə kömək edir

299 Pərakəndə satış ticarətinin mal təchizatının hansı amilinə müəssisənin tipi və onun ticarət sahəsinin ölçüsü aiddir?

- texnoloji amil
- istehsal
- subyektiv amil
- obyektiv amil
- kommersiya

300 Hansı andan ticarət obyekti istismara verilmiş hesab edilir?

- sənədlərin və texniki şərtlərin yoxlanılmasından
- istismar aktının imzalanması anından
- bütün tikinti və təmir işlərinin qurtardığı andan
- bütün tikiti normalarının və qaydalarının riayət edilmsində
- qəbul komissiyasının aktı imzaladığı andan

301 Malların satışına və xidmətlərin göstərilməsinə görə ticarət fəaliyyəti elementlərinin məcmusu nəyi ifadə edir?

- əlavə və əsas xidmətləri
- ticarət-informasiya xidmətlərini
- ticarət xidmətini
- texnoloji prosesini
- informasiya-texnologiya prosesini

302 Satışa hazırlıq zamanı böyük həcmli əməliyyatlar harada yerinə yetirilir?

- anbar müəssisələrində
- Topdan və pərakəndə ticarət müəssisələrində
- istehsal müəssisələrində
- topdan satış ticarət müəssisələrində
- sənaye müəssisələrində

303 Malların fiziki-kimyəvi xassələrinin saxlanması hansı prinsiplərə aiddir?

- alıcıların iştirakı olmadan bütün əməliyyatların həyata keçirilməsi imkanı
- operativ proseslərin təşkili prinsiplərinə
- mal tədavülünün sürətləndirilməsi və dövriyyəxərclərinin azaldılması
- ticarət proseslərinin təşkili prinsiplərinə
- texnoloji proseslərin təşkili prinsiplərinə

304 Əlavə xidmətlərin göstərilməsi üçün əlverişli şəraitə malik olan ticarət müəssisələrinə aiddir....

- yarmarkalar, sərgilər, satış-sərgilər
- univermaqlar, universamlar, iri ixtisaslaşdırılmış mağazalar, supermarketlər
- onların alıcırlara təqdim edilməsinə qədər mallarla əməliyyatlar üçün binaları olan
- geniş çəsiddə malları mərkəzləşdirən topdansatış ticarət şirkəti
- topdansatış ərzaq bazarları

305 Hansı hallarda nümunələr üzrə mal satışı tətbiq edilir?

- əmtəə dövriyyəsinin inkişafının tendensiyalarının aşkar edilməsi üçün

- texniki cəhətdən mürəkkəb və iri qabaripli malların, eləcədə ölçülməsini və kəsilməsini tələb edən malların satışı zamanı
- anbar sahəsinin effektiv istifadəsi üçün
- mal ehtiyatlarının azaldılması və əmtəə dövriyyəsinin sürətləndirilməsi üçün
- əmək və material resurslarının efektiv istifadəsi

306 Hesablaşmanın vahid qovşağının üstünlüyü nədən ibarətdir?

- malların satın alınmış vahidinin artmasıdır
- müəssisə fəaliyyətinin effekvtilyinin artırır
- göstəricilərin dəqiqliyi, əyaniliyini təmin edir
- hesablaşma əməliyyatlarını sürətləndirir
- müəssisənin buraxılış qabiliyyətini artırır

307 Alıcılara xidmətin keyfiyyəti və mağazanın işinin effektivliyi nədən asılıdır?

- sanitar – gigiyena normalarına riayət edilməsi
- ticarət zalında malların səmərəli yerləşdirilməsindən
- malların çeşidinin mürəkkəbliyindən
- satışa malların hazırlanmasının dərəcəsindən
- malın və qablaşdırmanın xassəsində

308 Saxlanılma prosesində əmələ gələn mal itkilərinin növləri

- alıcıların unutqanlığı ilə bağlı olan itkilər
- ticarət-texnoloji prosesin pozulmasında malların xarabolmasından itkilər
- təbii itki və aktlaşdırılan itkilər
- malların satışa hazırlanmasında əmələgələn normalaşdırılan itkilər
- təmizləyib düzəltmə, qırıntı, sindarma, çəkisini itirmə

309 Mağazada malların saxlanması prosesinin məzmunu

- saxlamanın optimal rejimində mal qonşuluğu prinsiplərinə riayət edilməsi
- düzgün yerləşdirmə, düzülüş, optimal rejim, müşahidə və qulluq
- saxlamanın daimi yerlərinin bərkidilməsi
- sanitar rejiminə riayət edilməsi
- saxlanılma altına binaların səmərəli istifadə edilməsi

310 Malların satış formaları dedikdə nə başa düşülür?

- alıcı tərəfindən malların seçilməsi
- malların pərakəndə satışının həyata keçirilməsi üsullarının məcmusu
- xidmət göstəriciləri alıcıların kontingontinin və mal dövriyyəsinin planlaşdırılması
- iqtisadi göstəricilərin yerinə yetirilməsinin təmin edilməsi.
- ticarət-texniki prosesin yekun mərhələsi

311 Texniki cəhətdən mürəkkəb malların zəmanət müddəti ilə satışının xüsusiyyətləri.

- məmulatın qurğusunun prinsipini göstərmək
- məmulatın pasportunda qeyd etmək və mal çekinin surətini təqdim etmək
- satışdan sonrakı xidmət
- məmulatın pulsuz təmiri
- alıcıının evində pulsuz quraşdırma

312 Mağazada mal çeşidinin formalasdırılması prinsipləri.

- yeniləri ilə malların çeşidinin genişləndirilməsi, iqtisadi göstəricilərin təmin edilməsi
- tələbin xüsusiyyətləri və onun ödənilməsi imkanları
- mal çeşidinin dağınılığına və stabilliyinə riayət etməyə nəzarət
- ticarət şəbəkəsinin ixtisaslaşdırılmasının dərinləşdirilməsi
- malın dövriyyə qabiliyyətinin dərinləşdirilməsi və müəssisənin gəlirliyinin artımı

313 Mağazalara malların çatdırılmasının dəqiq ritmi nəyə kömək edir?

- nəqliyyatın effektiv istifadəsi
- tədavül vaxtının sürətlənməsinə
- mal təchizatının qənaitliyinə
- iş vaxtının və material vəsaitlərinin minimum xərclərinə
- ticarət sahələrinin səmərəli istifadəsinə

314 Eyni vaxtda çatdırılan malların həcmi (miqdarı) necə olmalıdır?

- müəssisənin mal-sahə ixtisaslaşmasını hesaba almaqla
- mövcud olan mal ehtiyatlarının həcmi nəzərə alınmaqla
- təchizatın ahəngdarlığı və planauyğunluğu
- təchizatın operativliyi ilə
- malların dövriyyə qabliyyəti və onların keyfiyyəti ilə

315 Birbaşa ticarət tipinin seçilməsi nədən asılıdır?

- əmtəə-sahə ixtisaslaşmasından
- məlumatların ötürülməsində istifadə edilən vasitələrindən
- mal dərəcələrinin böyük olmayan miqdarda servisin yüksək səviyyəsi
- endirimli qiymətlərə görə malların məhdud çeşidi
- malların təklif edilən çeşidinin dərinliyindən

316 Mağazadan kənar pərakəndə ticarət nə deməkdir?

- standart qiymətlər mağazası
- ümumi profilin mallarını təklif edən pərakəndə satışı
- ənənəvi mağazaların istifadəsi ilə bağlı olmayan ticarət fəaliyyəti
- dar çeşid və xidmətin məhdud seçimi
- topdansatış klublar, şəxsi satışlar

317 Texnoloji proseslər hansılardır?

- Təşkilar və texnologiya
- istehsal prosesinin davam etdirilməsi
- istehsal prosesinin formalasdırılmasının texnologiyası
- malların çatdırılması posesinin səmərəli təşkili
- malın daşınması, saxlanması, qablaşdırılması, çəkilməsi, sortlaşdırılması və s. proseslərdir

318 Mağazada malların saxlanması zamanı yaranan mal itkiləri bölünürlər.....

- ləğv edilməmiş tullantılar
- ləğv edilmiş tullantılar
- təbii itki və aktlaşdırılan itkilər
- malların mənəvi və fiziki köhnəlməsi
- malların sınaması, qırılması, xarab olması

319 Mağazada malların saxlanması şərtləri hansılardır?

- saxlanması üçün binanın təmizliyi, zəruri avadanlıqda təchiz edilməsi
- əlverişli yerləşməsi, düzülüşü, saxlanma rejimi, müşahidə və qulluq
- malın xüsusiyyətlərini və mal qonşuluğu qaydalarını hesaba almaqla
- lazımlı olan temperatur rejiminin və rütubətliyin tənzimlənməsi
- xüsusi rejimə riayət edilməsi və saxlanılmasının müddəti

320 Özünə xidmət metodu ilə mal satışının üstünlükleri nədən ibarətdir?

- mağazanın ticarət sahələrinin efektiv istifadə edilməsinin imkanı, əlavə xidmətlərin göstərilməsi
- mağazanın bir kvadrat metrindən satışların həcminin artımı
- mal satışının həcminin və mağazanın buraxma qabiliyyətinin artması, satış əməliyyatının sürətlənməsi
- personalın az sayında müəssisənin mənfəətinin artımı
- texnoloji prosesin əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılması

321 Mağazanın göstərdiyi əlavə xidmətlərin sayının artması nəyə təsir edir?

- mağazanın buraxılış qabiliyyətinin böyüməsinə
- ticarət xidmətinin mədəniyyətinin yüksəldilməsinə
- satışların həcmində
- əməyin məhsuldarlığının artımına
- ticarət xidmətinin keyfiyyətinə, mal satışının həcmində

322 Ənənəvi metodla malların satışında göstərilən xidmətin sürəti və keyfiyyəti nədən asılıdır?vv

- satışın metodlarından və müəssisənin ticarət sahəsindən
- alıcı axının intensivliyindən
- satıcıların dərəcəsindən (ixtisasından), peşə hazırlığından, səriştəliyindən
- mağazanın texnoloji təchizatından
- ticarət işçilərinin sayından

323 Mağazada ticarət-texnoloji prosesinin səmərəli təşkilinin məqsədləri

- biliklərin, texniki vasitələrin vahid prosesə integrasiyası
- prosesin bütün elementlərinin və hissələrinin ən az xərcləri ilə və xidmətin yüksək mədəniyyəti ilə fəaliyyət göstərməsi
- iqtisadi-riyazi modelləşdirmənin metodlarından istifadə edilməsi
- ticarət müəssisəsinin fəaliyyətinin effektivliyinin yüksəldilməsi üçün konkret alqoritmərin tərtib edilməsi
- ticarət proseslərinin texnologiyasına sistemli yanaşmanın təmin edilməsi

324 Ticarət xidməti anlayışının mahiyyəti nədən ibarətdir?

- ticarət müəssisəsi və əhali arasında qarşılıqlı münasibətlərin kompleksi
- xidmətin və fəaliyyətin məzmunu tələbatın ödənilməsindən ibarətdir
- məhsul xidmət kimi çıxış edir və ya fəaliyyət sərbəst məhsulun və xidmətlərin yaradılmasına imkan vermir
- malların satışı və göstərilən xidmətlərə, tələbatın ödənilməsi və mənfəətin əldə edilməsinə görə ticarət fəaliyyətinin elementləri
- əhalinin həyat təminatının qarşılıqlı əlaqəli elementlərinin qrupu

325 Ümumi mal anbarları tikililərinin növləri:

- qaplaşdırma binası, malların emalı və komplektləşdirilməsi
- inzibati-məişət və texnoloji
- tez xarab olmayan mallar və xüsusi saxlama şəraiti tələb edilməyən mallar üçün olan anbarlar
- saxlanılma zonası, qəbullar, malların buraxılması
- ekspedisiya və qəbul-qalaqlanan bina

326 Tərəzilərə verilən tələblər nədən ibarətdir?

- göstərməsinin daimiliyi, sabitlik
- meteoroloji və istismar
- göstərməsinin dəqiqliyi və əyaniliyi
- istismar, göstərməsinin sabitliyi
- səhv, hissiyyat

327 Qurulması yerinə və üsuluna görə tərəzilərin təsnifatını ver.

- mal, avtomobil, uzaqdan idarə etmə ilə
- vaqon, yük
- tərəzi daşları, şkalalı, şkalalı-çəki daşlı, əqrəbli, əqrəbli-elektron
- döşəməüstü, yeridiliş edən, yük
- avtomobil, döşəməüstü, vaqon

328 Malların qəbulu, hazırlanması və buraxılması üçün ticarət ölçü avadanlığlarının növü hansılardır?

- əqrəbli stolüstü tərəzilər
- tərəzilər, tərəzi daşları, uzunluq və həcm ölçüləri
- konteynerlər, soyuducu dolablar, rəflər
- döşəməüstü tərəzilər, çəlləklər və arabacıqlar
- elektron tərəzilər

329 Xidmətlərin fiziki bölüşdürülməsi kompleksinin məzmunu nəyi əks etdirir?

- nəqliyyat-ekspedisiya xidmətləri
- anbarlar, nəqliyyat, yükləmə, yerdəyişmə
- mağazaalar, ticarət evləri, ticarət mərkəzləri
- avtomobil nəqliyyatı vasitələri və mobil əlaqə vasitələri
- konteyner və paket daşımaları

330 Malların və xidmətlər kompleksinin ümumi məzmunu nəyi əkc etdirir?

- avtomobil dayanacağı, geniş mal çeşidi, əlavə xidmətlər, kreditlə satış, zəmanət və dəyişmə, malların çatdırılması
- iş rejimi, xarici və daxili reklam, kreditlə satış
- iş rejimi, ticarət salonunun ab-havası
- güzəştli qiymətlərlə buraxma, firmanın imici, ticarət avadanlığı
- maşının yüngül parklaşdırılması, iş rejimi, qablaşdırılmaya və daşımaya kömək

331 Ticarət xidmətlərinin növlərinə aiddir...

- informasiyanın və xidmətlərin verilməsi
- nəqliyyat, yükləmə-boşaltma, alınan malların komplektləşdirilməsi, satış və mütəxəss məsləhəti
- alınanların komplektləşdirilməsi, satış zamanı xüsusi xidmətlərin göstərilməsi
- reklam məqsədlərində dekorativ elementlərin istifadə edilməsi
- mağazada olmanın konforluğunu rahatlığı və şəraitləri

332 Nümunələri üzrə mal satışı formaları nə ilə bağlıdır?

- ticarət agentləri vasitəsilə malların satışı üçün informasiyanın verilməsi
- ticarət zalında malların buraxılması ilə, seçilmiş malların istehsal müəssisə-lərindən birbaşa evə çatdırılması ilə
- məsləhətli satış, informasiya xidmətlərinin göstəriləməsi
- seçimə, ödəniş, alicinin evinə çatdırma

- malların reklam vasitəsilə fəal azad satışı

333 Ticarətdə özünəxidmət metodunun tətbiqinin üstünlükleri

- tələbatın tezliyindən asılı olaraq malların qruplaşdırılması
- kompleks malalışı, vahid hesablaşma nöqtəsi xidmət vaxtına xərclərin ixtisarı, daha yüksək buraxılış qabiliyyəti
- satışın mağaza və mağazadan kənar formalarının birləşməsi
- avadanlığın üstündə mallara görə daimi yerlərin möhkəmləndirilməsi
- malların daha çox məqsədə uyğun qruplaşmalarının seçilməsi

334 Satışın hansı metodunda binaların texnoloji planirovkası, işçilərin funksiyaları və maddi məsuliyyətliliyi dəyişir

- mala açıq girişlə
- özünə xidmətdə
- malların açıq qoyulması
- ənənəvi metodda
- nümunələrinə görə malların satışında

335 Malların saxlanması üçün yığılması üsulları nədən asılıdır

- malların saxlanması şəraitindən
- mal qonşuluğunu qaydalarından
- malların satışa hazırlanmasının dərəcəsindən
- malların qablaşdırılmasının növündən
- malların çeşidinin mürəkkəbliyindən

336 Mağazalardan kənar ticarətin növləri

- kataloqlar üzrə satış
- Birbaşa pərakəndə ticarət, şəxsi satışlar, avtomatların vasitəsilə satış
- pərakəndə satış
- endirimli qiymətlər mağazası
- internet vastəsilə satış

337 Malların realizasiyası prosesi və alıcılara xidmətin sürətləndirilməsi amili

- diskont kartları.
- maqnit və mikroprosessor kartları
- yüksək məhsuldarlıqlı elektron kassa aparatları
- satışın müasir üsullarından istifadə edilməsi
- nəzarət-kassa əməliyyatlarının avtomatlaşdırılması

338 Malların kəmiyyət və keyfiyyətcə qəbulu, saxlanması və mağazadaxili yerdəyişməsi və malların düzülüşü mağazanın hansı funksiyalarına aiddir?

- nəqliyyat və yükləmə-boşaltma funksiyaları
- iqtsiadi və texniki
- mağazanın əsas texnoloji funksiyalarına
- ticarət funksiyaları
- kommersiya funksiyaları

339 Ticarət xidməti nə deməkdir?

- informasiya və texnologiya prosesləri

- malların satışı və xidmətlərin göstərilməsilə əlaqədar fəaliyyət göstərən ticarət elementlərinin məcmuu
- ticarət-texnologiya prosesi xidmətinin keyfiyyətinin yüksəldilməsi
- sərbəst məhsulu yaratmayan fəaliyyət
- ticarət, informasiya, reklam xidmətləri

340 Mağazada ticarət-texnoloji proseslərin təşkilinin əhəmiyyəti

- mağazada texnoloji prosesin təkmilləşdirilməsi yollarının işlənib hazırlanması
- optimal xərclərlə və yüksək mədəniyyətli xidmətlə texnoloji proseslərin qarşılıqlı və ardıcıl yerinə yetirilməsi
- mağazada ticarət-texnologiya proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması
- minimum xərclərdə malların və xidmətlərin yeridilişi üzrə funksiyaların yerinə etirilməsi
- ticarət-texnologiya prosesinin efektivliyinin artması

341 Ticarət-texnoloji prosesin məzmunu nədən ibarətdir?

- malların satışının optimal variantlarının işlənib hazırlanmasından
- ticarət texnoloji əməliyyatlar kompleksindən
- ticarət prosesinin funksional və spesifik xüsusiyyətlərindən
- alıcılara xidmətin metodundan
- malların optimal çeşidinin formalasdırılmasından

342 Impulsiv tələbat mallarını ticarət zalının harasında yerləşdirmək lazımdır?

- ticarət zalının xarici perimetri boyunca
- əksər alıcıların görmə sahəsinə düşən ticarət zalının qaynar zonalarında
- daxilların zonasında
- ticarət salonunun mərkəzində
- alıcıların yeridilişinin başlangıcında

343 Periodik tələb olunan malları ticarət zalının harasında yerləşdirirlər?

- ticarət zalının mərkəzindəvv
- ticarət zalının ortasında
- daxili zonasında
- alıcıların yeridiliş etdikləri yolu boyunca
- ticarət zalını xarici perimetri boyunca

344 Gündəlik tələbat mallarını ticarət zalının harasında yerləşdirmək məqsədə uyğundur?

- ticarət zalının sonunda, çıxışın qarşısında
- ticarət zalının ortasında
- mağazaya girişdə
- ticarət zalının perimetri boyunca
- ticarət zalının başlangıcında

345 Özünəxidmət metodunun sosial effekti nədən ibarətdir?

- mağazaların texniki təchizatı yaxşılaşır
- alıcıının vaxtına qənaət, mal dövriyyəsini artırmaq
- quraşdırma sahəsi artır
- göstərmə hissəsi və malların boşaldılması artır
- işçilərin arasındaki funksiyaların səmərəli bölüşdürürlür

346 Malların açıq düzülüşlü satışının üstünlükləri nədən ibarətdir?

- satışların həcmini planlaşdırmaq mümkünsüzlüyü
- malın istehlak xassələrini saxlamaq
- satışın və özünə xidmətin ənənəvi metodunun elementlərini birləşdirir
- mağazanın buraxılış qabiliyyətini yüksəldir
- malın nümayishi

347 Nümunələr üzrə mal satışının üstünlükleri nedən ibarətdir?

- satışın mütərəqqi metodlarının tətbiq edilməsi
- ticarət zalından səmərəli istifadə olunur, işçilərə olan tələbat və alıcı tərəfindən malların əldə edilməsinə sərf olunan vaxt azalır
- ticarət zalında malların seçilməsi, ödənişdən sonra isə müvafiq nümunədən olan mallar alınır
- mağazanın buraxılış qabiliyyətinin artırılması
- kataloqlar üzrə malların satışı

348 Mağazada alıcıya göstərilən xidmətlərin növləri

- alıcıya evdə malların satılması
- alıcıya rahatlığın yaradılması, informasiya xarakterli məsləhətinin verilməsi, alışın edilməsində kömək
- pullu və pulsuz xidmətlər
- reklam-informasiya
- müəssisənin əlavə xərcləri ilə əlaqəli olan xidmətlər

349 Pərakəndə ticarətdə satış metodları hansılardır?

- çəkib qablara doldurma, qablaşdırma, məsləhət vermə və xidmətlərin göstərilməsi üzrə
- malın seçilməsində alıcıya yardım göstərilməsi üzrə
- firma ticarət şəbəkəsinin tətbiq edilməsi üzrə
- özünəxidmət, ənənəvi, nümunələr üzrə, qabaqcadan verilmiş sifariş üzrə
- sərbəst seçmə və malın haqq-hesab şəbəkəsinə çatdırılması

350 Müəssisələrin nəzərdə tutulmuş tikintisini əsaslandıran layihədən əvvəlki sənəd:

- layihə işlərinin hesablama tapşırıqları
- texniki-iqtisadi əsaslandırma
- podratın müqaviləsi
- nomrativ sənədlər
- texniki sənədlər

351 Hansı təşkilatların fəaliyyəti mütləq lisenziyalasdırılmalıdır

- tikmənin mühəndis axtarışlarının və planlaşdırmanın konstruktur büroları
- layihə təşkilatlarının
- layihə sənədlərini hazırlayanların
- mütləq tikinti normalarını hazırlayanların
- tikinti tikililərinin dövlət standartları

352 Normativ sənədlərin ümumi məzmunu

- texniki-tikinti normativlərin standartlarının istifadə edilməsi
- binaların hazırlanmış konkret parametrləri
- mütləq zəmanətli nizamnamə
- binaların və tikililərin ayrı-ayrı hissələrinin layihə-tikinti xarakteristikası
- binanın ayrı-ayrı hissələrinin istismarının hesablaşma şərtlərinin istifadə edilməsi

353 Ərazi tikinti normaları nə deməkdir?

- milli ənənələrin hesaba alınması ilə
- təbii-iqlim, sosial və iqtisadi imkanlar
- sanitar, ekoloji və başqa normalar
- sanitar normaların hesaba alınması ilə ərazi yerləşməsinin qaydaları
- iqtisadi normaların hesaba alınması ilə istismarın hesablama şərtləri

354 Tikintinin keyfiyyətinin zəruri səviyyəsinin təmin edilməsinə görə təşkilat-metodiki tələblər

- mütləq tikinti nizamnaməsi
- tikinti normaları və qaydaları
- tikinti sənədləri və normaları
- mühəndis tələbləri
- şəhərsalmanın memarlıq-tikinti normaları

355 Əmtəənin həyat dövrünün hansı mərhələsində firma maksimal gəlir əldə edir?

- artım
- enmə
- bazara daxil olma
- kamillik
- əmtəənin kütləvi istehsalı

356 Əmtəələrin həyat dövrünün mərhələləri hansılardır?

- reklam, şəxsi satış, pərakəndə satış
- artım mərhəlesi, yetkinlik mərhəlesi, satış mərhəlesi
- kamillik mərhəlesi, yetkinlik mərhəlesi, artım mərhəlesi, enmə mərhəlesi
- bazara daxil olma mərhəlesi, artım mərhəlesi, kamillik mərhəlesi, tənəzzül mərhəlesi
- pərakəndə satış, topdansatış, şəxsi satış

357 Yüklərin nəql edilməsinə üçün hazırlanmasına verilən tələblər.

- nəqliyyat vasitələrinin texniki cəhətdən saz olmasının və tara və qablaşdırmanın vəziyyətinin yoxlanması
- malların növünün standartlara uyğunluğu, malların kəmiyyət və keyfiyyət mühafizəsinin təmin edilməsi
- nəqliyyat vasitələrinin qabaritlərə taranın ölçülərinin tipinin uyğunluğu və markalaşdırma uyğunluğu
- tara və qablaşdırmanın standartlara və malların növlərinə uyğun gəlməsi, markalanma və xüsusi yazıların və işarələrin olması
- malların növünün standartlara uyğunluğu, malların kəmiyyət və keyfiyyətinin qorunmasının təmin edilməsi

358 Yüklərin daşınması üçün əsas daşima sənədi

- invoys
- qaimə
- çatdırmanın müqaviləsi
- konosament
- ixtisaslaşdırma

359 Yüklərin daşınması sürətinin növləri.

- yüklü, yuxarı sürət,yük baqajı ilə
- yüklü, mallı və təcili çatdırma
- yük sərnişin və nəqliyyat sürəti
- mallı, böyük
- yük-əmtəəli, az sürət

360 Ticarətdə elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edilməsinin vəzifələri.

- daşıma üçün müəssisənin avadanlıqla təchizatı
- müəssisələrin müasir ticarət avadanlığı və texnikası ilə təchizatı
- ağır zəhmət tələb edən işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması
- ticarət proseslərinin avtomatlaşdırılması
- paket və konteyner sistemlərinin tətbiqi

361 Mal yeridilişi prosesində tara-avadanlığının istifadəsinin üstünlükləri

- ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin düzgün seçilməsi
- ağır əmək proseslərini istisna etmək, əməyin məhsuldarlığını və ticarət mədəniyyətini yüksəltmək
- nəqliyyat vasitələrindən səmərəli istifadə edilməsi
- daşınan yüklərin keyfiyyətli qorunması
- nəqliyyatın maksimum yüklənməsi

362 Mal axınlarının paket və konteyner sistemlərinin tətbiqinin əhəmiyyəti

- mal yeridilişinin texnoloji zəncirinin təkmilləşdirilməsi
- mal (əmtəə) yeridilişinin effektiv sisteminin tətbiqi
- səmərəli nəqliyyat vasitələrinin seçilməsi
- malyeridilişinin optimal formalarının və həlqəvarılıyının müəyyən edilməsi
- nəqliyyatın qənaətlə məqsədə uyğun istifadə edilməsi

363 Konteynerlərin növləri

- dar ixtisaslaşdırılmış
- universal və ixtisaslaşdırılmış
- müəyyən yüklərin bir dəfə və dəfələrlə daşınması
- qablı və tək-tək yüklərin daşınması üçün
- orta və iri tonlu

364 Birjaların növünə aid deyil?

- valuya birjaları
- əmtəə birjaları
- hər biri addır
- fond birjaları
- əmək birjaları

365 Sığorta barədə sığorta olunan göstərişlərinin sığortalanma prosesində yerinə yetirilməsi barədə sığorta edənin verdiyi sənəd necə adlanır?

- qaimə
- kovernot
- qrant
- reklamasiya
- prolongasiya

366 Əmtəələrin, xammalın qiymətli kağızların satışı ilə məşgul olan, vaxtaşırı fəaliyyət göstərən topdan bazar necə adlanır?

- auksiyon
- birya
- topdan baza

- topdansatış mərkəzi
- tender

367 Üzvlərinin sayı məhdud olan qapalı səhmdar formalı birjalar necə adlanır?

- valuyta birjalar
- xüsusi birjalar
- ümumi birjalar
- mürəkkəb birjalar
- müntəzəm birjalar

368 Hecləşmə nədir?

- fyuçers birjalarında (hecləşmə) qiymətlərin xoşagəlməz dəyişikliklərindən siğorta olunması məqsədilə aparılan əməliyyatlardır
- opson müqavilələrdən qiymətlərin xoşagəlməz dəyişikliklərindən siğorta olunması məqsədilə aparılan əməliyyatlardır
- tenderlərdəki qiymətlərin xoşagəlməz dəyişikliklərindən baş verən əməliyyatlardır
- ticarət agentliklərinin səhlənkarlığından baş verən əməliyyatdır
- fors-major hallarının xoşagəlməz dəyişikliklərindən siğorta olunmamış əməliyyatlardır

369 Ticarət müəssisəsi tikintisinin izahedici məktubu nədir?

- ümumi məzmun obyektin xüsusilə ayrı-ayrı hissələrin və qəbul edilmiş layihə qərarlarının izahına uyğun gəlir
- ümumi layihənin sənədlərinin və ayrı-ayrı hissələri izahı ilə
- layihə qərarları haq-hesablarla və izahlarla əsaslandırılır
- texniki-konstruktur sənədlərinin əsaslandırılması
- texniki-iqtisadi və texnoloji əsaslandırma

370 Ticarət binalarına verilən iqtisadi tələblər.

- tikintidə qənaətli materiallardan istifadə edilməsi
- tikinti və istismar prosesində material və əmək xərclərinin optimallaşdırılması
- unifikasiya edilmiş detallardan və konstruksiyalardan istifadə edilməsi
- tikinti prosesində zavodda hazırlanmış elementlərdən istifadə edilməsi
- sənaye metodları ilə tikinti

371 Ticarət binaları və tikililərinə verilən texnoloji tələblərə cavab verməsi.

- mütərəqqi satış metodlarının və müasir texnikanın tətbiqi ilə texnoloji prosesin səmərəli təşkili
- ticarət-texnoloji prosesin onun işinin iqtisadi göstəricilərinə təsiri
- bina formalarının və proporsiyalarının sahələri alıcılara göstərilən xidmətin səviyyəsi ilə müəyyən edilir
- əmtəə yeridilişi və alıcı axını ilə mağaza binalarının tərkibi, yerləşməsinin qarşılıqlı əlaqəsi
- səmərəli texnoloji planirovkaya uyğun olaraq mağaza binaların məcmuuyu

372 Ticarət müəssisələrinin fəaliyyətinin sertifikatlaşdırılması məsələləri

- pərakəndə ticarətin hüquqi bazasını təmin edən effektiv müəssisələrin yaradılması
- ticarət müəssisələrinin fəaliyyətinə nəzarət
- fəaliyyətin bütün elementlərini qüvvədə olan normativ və qaydalara uyğunlaşdırmaq
- pərakəndə ticarətin proseslərini tənzimləyən normativ-hüquqi aktlar
- pərakəndə ticarətin fəaliyyətinin normativ-hüquqi əmsallarının təkmilləşdirilməsi

373 Ticarət binalarının tikintisinin əsas texniki-iqtisadi göstəriciləri hansılardır?

- istilik təchizatı, enerji təchizatı rabitə və siqnalizasiya sistemi
- güc, tutum, buraxma qabiliyyəti
- mühəndis qoşaqlarına və kommunikasiyalara birləşdirildikdə texniki şərtlər
- memarlıq-tikinti
- binanın həcm-planlaşdırma və konsruksiya göstəriciləri

374 Ticarət müəssisələrinin layihə sənədlərinin hazırlanmasında hansı tələblərə riayət etmək lazımdır?

- dövlət, sanitar və yanğın nəzarəti normalarına və qanunvericiliyinin tələblərinə
- istilik, hava-rütubət, akustika və işıq rejiminə riayət edilməsinin zərurəti
- müxtəlif şəraitlərdə istismarında binaların və tikililərin sabitliyi
- tikinti normaları və qaydalarına
- tikinti, memarlıq və texniki normalara

375 Tikinti layihəsinin hazırlanması üçün əsas sənəd

- podrat müqaviləsi
- mütləq və tövsiyyə edilən nizamnamələr
- texniki tapşırıq
- texniki-iqtisadi əsaslandırma
- sifarişçinin tapşırıqları

376 Ticarət bina və tikililərinin tikintisinin layihələşdirilməsi üçün sənədlər

- dövlət standartları, layihə smeta sənədləri
- binaların və tikililərin layihələşdirilməsində normativ sənədlər
- tikinti tikililərinin layihələşdirilməsində və hazırlanmasında normaların texniki vəhdəti
- tövsiyyə edilən nizamnamələr
- ticarət binalarının və tikililərinin konkret xarakteristikalarını müəyyən edən mütləq nizamnaməsi

377 Ticarət müəssisələrinin tikintisi smetaları nə üçün lazımdır?

- tikintinin dəyəri müqabilində hesablaşmanın aparılması üçün
- bütün qəbul edilmiş qərarlar layihənin smetası ilə əsaslandırılması
- əsaslandırma üçün texniki və iş layihəsidir
- tikintinin dəyəri və əsaslandırılmasıdır
- tikintinin maliyyələşdirilməsinin limitidir

378 Ticarət binalarının tikintisi üçün çertyojların məzmunu

- çertyojların texniki sənədlər
- layihələşdirilən obyektin qrafik təsviri, kəsiklər, fasadlar
- binanın həndəsi forması
- daxili planirovka
- ticarət obyektinin layihəsinin ümumi sxemi

379 Ticarət müəssisəsinin tikintisi üçün texniki-iqtisadi əsaslandırma

- konstruktur sənədləri
- layihələşdirmənin və tikintinin məqsədə uyğunluğunu müəyyən edən sənədlər
- layihə həlli
- ilk hesablarla və əsaslandırma ilə həll (qərar)
- texniki sənədlər

380 Elmi-texniki tərəqqinin ticarətə təsiri

- xidmət mədəniyyətinin arması
- maddi-texniki bazarın dəyişməsi, sahənin yenidən texniki silahlanması prosesi
- əmək məhsuldarlığına çatma
- müəssisənin işinin effektivliyinə
- vəsaitlərin az sərfində əməyin efektivliyinə

381 Pavilyon tikintisinin əsas xüsusiyyətləri:

- yığılan-karkaslı panel konstruksiyalar
- profilli poladdan və ya aliminiumdan hazırlanan, tez ucaldıla bilən konstruksiyalar
- effektiv qənaətli texnologiyaların tətbiqi
- yükləmə-boşaltma işlərinin kompleks mexanikləşdirilməsinin imkanı h. texnoloji və sanitər-texniki tələblərə cavab vermək
- ticarət-texnoloji prosesin təşkilinin təmin edilməsi

382 Ticarət müəssisələri tikintisinin sənayeləşdirilmə istiqamətləri.

- effektiv qənaətli texnologiyaların tətbiqi
- yığılan konstruksiyaların, detalların, standart və vahid şəkildə salınmış elementlərin tətbiqi
- obyektlərin ucaldılması müddətlərinin azaldılması
- tikinti ucuzalaşması
- təzə müasir müəssisələrin tikintisi

383 Alıcılara təklif olunana qədər mallarla aparılan əməliyyatın təsiri nəyi göstərir?

- ticarət xidmətinin keyfiyyətini
- ticarət – texnologiya prosesinin strukturuna
- müəssisənin işinin iqtisadi-effektivliyinin təmin edilməsi
- malların əldə edilməsinin yaxşı şərtlərinin yaradılması
- alıcılara xidmət prosesinin mürətləndirilməsi

384 Hansı sənədlərdə saxlanacaq mal haqqında məlumat çatdırılır

- inzibati və cinayət qanunvericiliyi
- standartlar
- alqı-satqı müqaviləsi
- normativ aktlar
- texniki sənədlər

385 Smeta sənədlərinin təyinatı

- işçi çertyojları və smeta sənədləri
- podratın müqaviləsi
- tikinti – quraşdırma işlərinə və avdanlığın alınmasına xərclərin müəyyən edilməsi
- layihə sənədlərinin hazırlanması üçün
- texnoloji qərarların hazırlanması üçün

386 Materialların veriləmsi qaydası müddətlərini və nomenklaturunu müəyyən edən tikinti sənədi

- layihələşdirməyə tapşırıq
- müqavilədə podratın layihə işlərinin yerinə yetirilməsi
- tikintinin xüsusi şərtləri
- layihə sənədi
- memarlıq – planlaşdırma tapşırığı

387 Ticarət binalarının təmirinin növləri

- standart və fərdi
- cari və əsaslı (kapital)
- planlı və funksional
- istehsal və cari
- funksional zonaların qismən rekonstruksiyası yenidən qurulması

388 Ticarət binalarının əsaslı təmirinin həyata keçiriləmsinin mütləq şərtləri

- binanın dağıılması ilə əlaqədar
- yalnız təsdiq edilmiş layihələr və smetalara əsasən
- yalnız smetalara əsasəq
- planlı qaydada
- ticarət binasının fiziki cəhətdən köhnəlməsi ilə əlaqədar

389 Əsaslı vəsait qoyuluşunun texnoloji quruluşu nədir?

- iqtisadiyyatda həyata kecirilən əsaslı vəsait qoyuluşunda ayrı-ayrı maliyyələşmə mənbələrinin xüsusi çəkiləridir;
- layihələndirməyə, avadanlıqların alınmasına, tikinti quraşdırma işlərinə cəkilən hər bir xərcin umumi əsaslı vəsait qoyuluşunda xususi çəkiləridir;
- iqtisadiyyatda həyata kecirilən əsaslı vəsait qoyuluşunda ayrı-ayrı regionların xüsusi çəkiləridir.
- iqtisadiyyatda həyata kecirilən əsaslı vəsait qoyuluşunda ayrı-ayrı sahə xərclərin xususi çəkiləridir;
- yeni tikintiyə, mövjud gujrlərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki jəhətdən silahlandırılmasına cəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkiləridir;

390 Funksional əlamətə görə planlar hansı novlərə ayrılır?

- qısamüddətli, ortamüddətli, uzunmüddətli planlar inzibati, iqtisadi, sosial-iqtisadi planlar;
- satış, istehsal, maddi-texniki təminat planları;
- inzibati, iqtisadi, sosial-iqtisadi planlar
- plan, program, proqnoz;
- strateji, taktiki, operativ planlar;

391 Planlaşdırmanın iyerarxiyası əlaməti üzrə planlar hansı növlərə ayrıılır?

- plan, program, proqnoz;
- inzibati, iqtisadi, sosial-iqtisadi planlar;
- qısamüddətli, ortamüddətli, uzunmüddətli planlar.
- strateji, taktiki, operativ planlar;
- satış, istehsal, maddi-texniki təminat planları;

392 Proqnoz nədir?

- idarəetmə məqsədlərinin, idarəetmənin strukturu, forma və metodlarının məcmusudur.
- perspektiv dövr ucun iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, ustunluk veriləcək sahələrin inkişaf istiqamətlərinə, strateci məqsədlərə nail olmaq ucun qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mulahizə və tovsiyələrin məcmusudur;
- idarə olunan obyektin qarşısında duran vəzifələrin müəyyən edilmiş muddətə və ehtiyatlardan səmərəli istifadə etməklə yerinə yetirilməsinə yönəldilmiş idarəetmə qərarlarının əsaslandırılması, qəbul edilməsi və icrasının təşkili məqsədilə qarşılıqlı əlaqədə və müəyyən ardıcılıqla yerinə yetirilən muxtəlif xarakterli əmək və maşın əməliyyatlarının məcmusudur;
- yalnız sənaye müəssisələrinə aid olan idarəetmə funksiyası olmaqla, sexlərin istehsal etməli olduğu məhsulların adları və natural göstəricilərinin məcmusudur;
- istehsal müəssisəsinin öz gücunu və bazarda baş verən tələb və təklifi tam şəkildə hesablayaraq, öz qarşısına elmi əsası olan məqsəd qoyub və buna məqsədə nail olma mərhələlərini müəyyənləşdirməklə onların nə vaxt və necə yerinə yetirilməsinin sənədləşdirilməsidir;

393 Aşağıdakılardan hansı müəssisənin fəaliyyətinin planlaşdırılması prinsiplərinə aid olunmur?

- prioritetlərin müəyyən olunması prinsipi;
- qənaətlilik prinsipi;
- paralellik prinsipi;
- komplekslik prinsipi;
- stabillik prinsipi;

394 Plan nədir?

- perspektiv dovr ucun iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, strateji məqsədlərə nail olmaq ucun qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mulahizə və tövsiyələrin məcmusudur.
- məqsədi, məzmunu, həcmi, metodları, ardıcılılığı, icra olunma vaxtı göstərilməklə müəyyən bir dovr ucun yerinə yetirilməsi nəzərdə tutulan iş və tapşırıqların məcmusunu ozundə əks etdirən sənəddir;
- müəssisənin inkişafi ucun zəruri olan sənədlərin məjmusudur;
- uzun muddət ucun müəyyən edilmiş, rəqabət ustunluklarının və səmərəliliyin artırılması əsasında stabil iqtisadi göstəricilərə və bu göstəricilərin artımına nail olmağa imkan verən istiqamətlərin, fəaliyyət qaydaları və normalarının, idarəetmə funksiyalarının məcmusudur;
- dövlət və təsərrufat subyektləri tərəfindən müəyyən dovr ərzində icrası nəzərdə tutulan təsərrufat tədbirləri üzrə məqsəd və vəzifələrin, icra sənədlərinin məcmusudur;

395 Müəssisədə idarəetmə nədir?

- qarşıya qoyulan məqsədlərə yönəldilən lisenziyalasdırma sistemidir.
- qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurslarının sərfi ilə nail olmağa yönəldilmiş idarəetmə subyekti ilə istehsal heyətinin birgə həyata keçirdikləri tədbirlər sistemindən ibarətdir.
- qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurslarının sərfi ilə nail olmağa yönəldilmiş dövlət idarəetmə orqanlarının birgə həyata keçirdikləri tədbirlər sistemin-dən ibarətdir;
- qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurslarının sərfi ilə nail olmağa yönəldilmiş dövlət tənzimləmə orqanlarının birgə həyata keçirdikləri tədbirlər sistemin-dən ibarətdir;
- qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurslarının sərfi ilə nail olmağa yönəldilmiş tədbirlərin qiymətləndirilməsi sistemidir;

396 Pərakəndə mal satışının hansı formaları vardır?

- tədarük müəssisələrinə mal satışı
- topdan bazarlardan mal satışı
- sənayenin çıxış bazارından mal satışı
- idarə və müəssisələrə mal satışı
- özünəxidmət; əvvəlcədən verilmiş sifarişlər üzrə mal satışı; nümunələr üzrə mal satışı; alıcılara fərdi xidmət göstərməklə mal satışı; xüsusi formada mal satışı

397 Pərakəndə ticarət şəbəkəsinin düzgün yerləşdirilməsinə neçə prinsipi vardır?

- 8
- 6
- 3
- 4
- 5

398 Alıcılara xidmət mədəniyyətinin səviyyəsi neçə amillə qiymətləndirilir?

- 6
- 7
- 5
- 8

399 Şəhərlərdə ticarət şəbəkəsinin inkişafı planlaşdırılarkən nəyə əsaslanılmalıdır?

- anbar təsərrüfatının inkişafına
- şəhərin baş inkişaf planına
- malların daşınmasına
- kəndli fermer təsərrüfatlarının inkişafına
- topdan ticarətin inkişafına

400 Ticarət şəbəkəsinin yerləşdirilməsində neçə vəzifə qarşıya qoyulur?

- malları daşımaq
- əhalinin mal alışına sərf etdiyi vaxta qənaet; hər bir mağazada geniş mal çeşidi yaratmaq; hər bir mağaza üçün mənfəətliliyi təmin etmək
- malları istehsal etmək
- malları tədarük etmək
- malları saxlamaq

401 Yerləşdirmə əlamətinə görə neçə mağaza tipi vardır?

- univermaqlar
- ümumsəhər əhəmiyyətli mağazalar; yaşayış zonalarında olan mağazalar
- ixtisaslaşmış mağazalar
- supermarketlər
- qastronomlar

402 Mal satışı formalarına görə hansı mağaza tipləri vardır?

- qastronomlar
- ənənəvi formada mal satan mağazalar; mütərəqqi xidmət formaları ilə fəaliyyət göstərən mağazalar; xüsusi mal satışı formaları
- topdan ticarət
- çay mağazaları
- çörək mağazaları

403 Qarışiq mallar mağazalarını xarakterizə edin?

- qastronomlar
- supermarket
- sifarişlər üzrə mal satan mağazalar
- ərzaq və qeyri ərzaq malları satan mağazalar
- özünəxidmət

404 Ticarət statikasına görə ixtisaslaşdırılmış mağazalar qrupuna nələr daxildir?

- ticarət evləri
- ixtisaslaşdırılmış, dar ixtisaslaşdırılmış, kombinələşdirilmiş və kompleks tələbi ödəyən mağazalar
- supermarketlər
- qastronomlar
- ticarət mərkəzləri

405 Mağazaların ixtisaslaşdırılması neçə əlamət üzrə həyata keçirilir?

- 7
- 6

- 2
- 4
- 5

406 Pərakəndə ticarət müəssisələrinin əsas funksiyaları

- ticarət-texnoloji prosesləri sadələşdirmək, xərcləri aşağı salmaq
- ticarət-operativ, maliyyə-təsərrüfat, idarəetmə fəaliyyəti
- iş yerlərinin miqdarının optimallaşdırılması, alıcıların vaxtına qənaət edilməsi
- alıcılarla haqq-hesabın sürətləndirilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi
- mağazada texnoloji proseslərin avtomatlaşdırılması

407 Cari lizinq nədir?

- idarəciliyin daha dəqiq təsvir edilmiş təşkilati strukturudur
- əvvəlcədən icarəyə verici tərəfindən əldə edilmiş avadanlığın müəyyən müddətə və müəyyən haqq ödəməklə icarəyə verilməsini nəzərdə tutur
- malların göndərilməsində istifadə olunan borc sənədlərinin xüsusi kredit institutları tərəfindən nəqd hesablaşma ilə satınalınmasıdır
- rəqibin güclü tərəfini neytrallaşdırmağa cəhd edilsin və onun öz hərəkətindən onun özünə qarşı istifadə edilsin
- əməkdaşlıqla əsaslanan sazişlər əsasında həyata keçirilən birbaşa investisiya fəaliyyətidir

408 İqtisadi məzmununa görə lizinq nəyə aiddir?

- maliyyə sahəsinə
- xarici tərefdaşlığı
- birbaşa investisiyalara
- birgə sahibkarlıq fəaliyyətinə
- bank işinə

409 Azərbaycan respublikası Lizinq xidməti haqqında qanun nə vaxt qəbul olunub?

- 22 yanvar 2002
- 28 noyabr 1995
- 01 aprel 2004
- 01 aprel 2003
- 29 noyabr 1994

410 Orta müddətlı lizinq hansı lizinqdir?

- 1 ildən - 5 ilə qədər
- 3 ildən - 5 ilə qədər
- il yarımdan - 3 ilə qədər
- 2 ildən - 3 ilə qədər
- 1 ildən - 3 ilə kimi

411 Azərbaycanda Lizinq sövdələşmələrinin tərəfləri kim ola bilər?

- fərdi və fiziki şəxslər
- Azərbaycan respublikasının rezidentləri, qeyri rezidentləri
- sahibkarların iri bazar subyektləri
- Azərbaycan respublikasının qeyri rezident və digər şəxslər
- hüquqi şəxslər

412 Maşın və avadanlıqların icarəsinin əsas formaları hansılardır?

- çerter, bankinq, Forfeyting, konqlomerat
- Çerter, Xayrinq, Lizinq
- Konsalting, Lizinq, Faktorinq
- Forfeyting, çerter, xayrinq
- xayrinq,kentinq, strateji alyanslar, holdinqlər

413 Faktorinq firmanın vəzifəsi nədir?

- maliyyə lizinqinin bir növüdür. Bu zaman lizinq predmetinin satıcısı eyni zamanda lizinqalan qismində də iştirak edir
- faktorinq firma sahibkardan borc tələblərinin ekvivalentini dərhal təqdim etdiyi üçün müəyyən faizlər tutur, riskə görə mükafat və inzibati idarə xərclərinin ödənilməsini tələb edir
- maliyyə lizinqinin elə bir növüdür ki, icarə faktor tərtib tərəfindən ödənilir
- müştərinin debitor borcunun inkasso edilməsi. Bu vaxt hesablar dərhal və ya borclar ödənildikcə verilə bilər
- müştərinin debitor borcunun qaytarılmasıdır

414 Lizinq iqtisadi məzmununa görə nəyə aiddir?

- tollinq
- birbaşa investisiyaya
- lisenziyalışmaya
- podrat istehsalına
- müştərək müqavilələrə

415 Operativ lizinq nədir?

- müştərinin debitor borcunun inkasso edilməsi. Bu vaxt hesablar dərhal və ya borclar ödənildikcə verilə bilər
- lizinqin elə bir növüdür ki, bu zaman lizinq verən öz təhlükə və riski əsasında əmlak əldə edir və onu lizinq predmeti qismində müəyyən haqq və şərtlərlə lizinq alanın müvəqqəti ixtiyarına və istifadəsinə verir
- maliyyə lizinqinin bir növüdür. Bu zaman lizinq predmetinin satıcısı eyni zamanda lizinqalan qismində də iştirak edir
- qısa müddətə tətbiq edilən maliyyə
- müştərinin debitor borcunun qaytarılmasıdır

416 Mağazaların ixtisaslaşdırılması nədir?

- supermarketlərin yaradılmasıdır
- universal mağazaların yaradılmasıdır
- ticarət evlərinin yaradılmasıdır.
- ixtisaslaşdırma ticarət müəssisələri arasında ayrı-ayrı mal qrupları üzrə ticarət çeşidinin yaradılması məqsədilə aparılan əmək bölgüsü formasıdır.
- ticarət mərkəzlərinin yaradılmasıdır

417 Mağazadan kənar ticarəti xarakterizə edin?

- çörək zavodu
- kataloqlar üzrə ticarət; elektron ticarət;şəxsi satış; ticarət avtomatları
- qastronomlar
- istehsal müəssisəsi,
- fermer təsərrüfatı

418 İnkişaf etmiş ölkələrdə mağazaları xarakterizə edin?

- ticarət avtomatları

- kiosklar
- supermarketlər, topdan supermarketlər, kiçik mağazalar, univermaqlar, aşağı qiymətli mağazalar, kateqoriyalı mütəxəssislər, təsərrüfat mallar mərkəzləri
- istehsal sexləri
- fermer təsərrüfatı

419 Sabit ticarət şəbəkəsinə nələr daxildir?

- müxtəlif sexlər
- univermaqlar, ticarət mərkəzləri, mağazalar, ticarət evləri
- sənaye müəssisələri
- fermer təsərrüfatı
- çörək zavodları

420 Mağazalarda mal çeşidinin formalaşması amilləri hansıdır?

- mağazada satılan mal çeşidi müəyyən edilir
- qrup halında çəsidi yaradılması: - mağazanın mal dövriyyəsində hər bir mal qrupunun xüsusi çəkisi müəyyən edilir; mağazada satılan mal qruplarının qrupdaxili çəsidi müəyyən edilir – burada hər bir mal qrupunun ayrı-ayrı elementləri üzrə çəsidi formalaşır
- bütövlükdə mağazanın mal dövriyyəsi nəzərə alınır
- mağazanın mal dövriyyəsi ayrı-ayrı şöbələr üzrə müəyyən edilir
- mal çeşidi yaradılarkən

421 Qaytarılan lizinq nədir?

- lizinqin elə bir növüdür ki, bu zaman lizinq verən öz təhlükə və riski əsasında əmlak əldə edir
- qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
- Lizinq alanın lizinq verənə borc öhdəliyidir
- müştərinin debitor borcunun inkasso edilməsi. Bu vaxt hesablar dərhal və ya borclar ödənilikcə verilə bilər
- maliyyə lizinqinin bir növüdürki, bu zaman lizinq predmetinin satıcısı eyni zamanda lizinqalan qismində də iştirak edir

422 Hansı hallarda müəssisə müflüs hesab olunur?

- arbatraj məhkəmə elan etdikdə.
- Özü elan edir, arbitraj məhkəmə elan edir.
- Yenidən təşkil olunduqda.
- Beynəlxalq məhkəmə elan etdikdə.
- Özuelan etdikdə.

423 Müflisləşmə zamanı tətbiq olunan əsas metodlar hansılardır?

- Heç biri.
- Müəssisənin ləgvi, yenidəntəşkil (sanasiy).
- Müəssisənin bölünməsi.
- Müəssisənin səhmdar cəmiyyətinə çevriləməsi.
- Müəssisənin müvəqqəti bağlanması.

424 Firmanın kommersiya-vasitəçilik fəaliyyətinin effektivliyi nece müəyyən olunur?

- tədavülün ümumu xərclərinin satışın həcmi və xidmətləri ümumi həcminin cəminə nisbəti
- satışın həcmi ilə göstərilmiş xidmətlərin ümumi həcminin cəminin tədavülün ümumi xərclərinə nisbəti
- satışın həcminin tədavülün ümumi xərclərinə nisbəti
- göstərilmiş xidmətlərlə satış həcminin tədavülün ümumi xərclərinə nisbəti

- göstərilmiş xidmətlərin ümumi həcminin tədavülün ümumi xərclərinə nisbəti

425 Pərakəndə ticarət şəbəkəsinin mal təchizatı texnologiyası dedikdə nə başa düşülür?

- modullu nəqliyyat sistemlərinin tətbiqi
- təchizatın mütərəqqi üsullarından bütün mərhələlərdə istifadə etmək
- yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsi
- nəqliyyatdan effektiv istifadə edilməsi
- mal təchizatının sənayeləşdirilməsi

426 Pərakəndə satış ticarət şəbəkəsinin mallarla təchiz edilməsi effektivliyi dedikdə nə başa düşülür

- mal yeridilişinin səmərəli həlqəsinin müəyyən edilməsi
- malların dövriyyə qabiliyyətinin sürətləndirilməsi
- iş vaxtının, material və pul vəsaitlərinin minimum xərcləri
- reallaşdırmanın və mal ehtiyatlarının gedisi haqqında informasiyanın operativ surətdə almaq
- malların çatdırılması ahənginin operativ surətdə dəyişmək imkanı

427 Pərakəndə satış ticarət şəbəkəsinin mal ilə təchiz edilməsi dedikdə hansı tədbirlər sistemi başa düşülür

- malların yaxşı çatdırılması
- malların ticarət müəssisəsinə çatdırılması zamanı həyata keçirilən kommersiya və texno-loji əməliyyatlar kompleksi
- mütərəqqi texnoloji qərarların qəbul edilməsi
- pərakəndə satış ticarət şəbəkəsinə malların daşınmasının sistemi
- malların mərkəzləşdirilmiş çatdırılması

428 Pərakəndə satış ticarət şəbəkəsinə malgöndərmənin ən effektiv metodu hansıdır?

- rəqqaslı
- mərkəzləşdirilmiş
- mərkəzləşdirilməmiş
- dövri
- topdansatış bazaların anbarlarından

429 Mal (əmtəə) yeridilişinin ticarət amillərinə nə aiddir

- istehsal müəssisələrinin ixtisaslaşdırılması
- ticarət müəssisəsinin ölçüsü, ixtisaslaşdırılması və yerləşməsi
- istehsal və texnoloji amillər
- müəssisənin təsərrüfat sərbəstliyi
- memarlıq-inşaat və şəhərsalma

430 Mal (əmtəə) təchizatı prosesinin formaları

- sadə və mürəkkəb
- tranzit və anbar
- həlqəvari və birbaşa
- anbar və rasional
- ixtisaslaşdırılmış

431 Əhali tələbinin öyrənilməsi və proqnozlaşdırılması üçün hansı sosial-iqtisadi informasiya mənbələrindən istifadə olunur ?

- tondan ticarətin inkişafına dair

- əhalinin ayrı-ayrı sosial qrupları üzrə ailə büdcəsinin seçmə qrupu ilə tədqiq edilmiş məlumatlar; iqtisadi rayonların sosial- iqtisadi inkişafı haqqında kompleks məlumatlar; ticarətin maddi, əmək və istehsal ehtiyatları haqqında məlumatlar.
- kənd təsərrüfatının inkişafına dair məlumatlar
- sənaye sahələrinin inkişafına dair məlumatlar
- əhalinin miqrasiyasına inkişafına dair məlumatlar

432 Mağazalarda alıcılara göstərilən əlavə xidmət formaları hansılardır?

- idarə və müəssisəyə mal satışı
- pullu əlavə xidmət formaları; pulsuz əlavə xidmət formaları; əlavə ticarətxidmət formaları; əlavə mədəni – məişət xidmətin formaları;
- satıcılar vasitəsilə mal satışı
- avtomatlar vasitəsilə mal satışı
- malların xırda tondan satışı

433 Keçmiş SSRİ-də ilk özünəxidmət mağazası harada və nə vaxt açılmışdır?

- 1960-ci ildə Xarkov
- 1950-Moskva
- 1954-ci ildə Leningrad, 1955-ci ildə Bakı
- 1951-ci il Kiyev
- 81957-ci ildə Riqa

434 Aktiv mal satışı formaları hansılardır?

- bazarlarda mal satışı
- xırda pərakəndə şəbəkə, avtomatlar vasitəsilə mal satışı, poçtla göndərmə şəbəkə, elektron ticarəti, malların nisəyə satışı, komission qaydada satış, mövsümü bazarlar və yarmarkalar
- ticarət mərkəzlərində mal satışı
- qastronomlarda mal satışı
- supermarketlərdə mal satışı

435 İlk özünəxidmət mağazası hansı ölkədə və nə vaxt açılmışdır?

- 1960-ci ildə Fransada
- 1916-ci ildə ABŞ-da
- 1950-ci ildə Almaniyada
- 1930-ci ildə İngiltərədə
- 1935-ci ildə Avstryada

436 Malların daxilolma mənbələrindən asılı olaraq pərakəndə ticarət şəbəkəsinin mal təchizatının hansı formaları tətbiq edilir? çıxsın

- birhəlqəli və iki həlqəli
- topdansatış və istehsal müəssisələrindən
- çatdırmanın modul sistem və qrafiklərləndən istifadə edilməsi
- tranzit və anbar
- tranzit və anbar

437 Bazar iqtisadiyyatı şəraitində pərakəndə satış qiymətlərinin hansı növləri vardır?

- müvəqqəti qiymət
- kütləvi iaşə qiyməti
- mövsümi qiymət
- bütün cavablar düzdür

- güzəştli qiymət

438 Strateji planlaşdırmanın (marketing üzrə) əsas elementi olan missiya (məram) nəyi müəyyən edir?

- həvəsləndirməni
- bütün cavablar düzdür
- realistliliyi
- konkretliliyi
- spesifikliyi

439 Strateji planlaşdırmanın (marketing üzrə) əsas elementlərinə nə aiddir?

- SWOT-təhlil
- strateji audit
- bütün cavablar düzdür
- missiya (məram), məqsəd və strategiyalar
- strateji imperativ, biznes-portfelin təhlili

440 Kütləvi iaşə müəssisəsinin mal satışının təhlili necə aparılır?

- Rüblər üzrə
- Müəssisə, mal qrupları, aylar, rüblər və il üzrə
- Cəmi müəssisə üzrə
- Mal qrupları üzrə
- Alıcılıq fondu üzrə

441 Tarif maaşı nədir?

- mükafatlandırma sistemidir
- vaxt vahidi ərzində işçilərin əməyinin ölçüsüdür
- maddi maraqlandırmadır
- mənfəətli işləmədir
- əlavə əmək haqqıdır

442 Hansı hallarda kommersiya aktı tərtib edilir

- plombun bütövlüyünün yoxlanılmasında
- çatışmamazlıqların aşkar edilməsində, dəmir yolu stansiyasında yükün zədələnməsində
- daşınan zaman yükün bütövlüyünün pozulmasında
- vaqonların nasaz olmasına
- yükün çatdırılmasının vaxtinin ötməsinə görə

443 Ticarət müəssisələrinin layihələşdirilməsində texniki-iqtisadi əsaslandırma sənədlərinin növləri

- layihə sənədi
- layihə öncəsi sənəd, maliyyə-sməta sənədi
- tikintinin şərtlərinə riayət edilməsi üçün xüsusi icazə
- memarlıq-tikinti sənədi
- tikinti sənədi

444 Ticarət müəssisələrinin tikintisi üçün layihələrin növləri.

- texniki-iqtisadi əsaslandırma ilə standart layihələşdirmə
- Standart, tipik, fərdi, təkrar-istifadə edilən
- standart və konstruktur layihələri
- haq-hesablar, çertyojlar, smetalar

- haq-hesablarla əsaslandırılmış fərdi layihələr

445 Layihələşdirməyə aid vəzifələri əks etdirən sənəd

- tikintiyə tapşırıq
- tapşırığın texniki-iqtisadi əsaslandırılması
- layihələşdirmənin yerinə yetirilməsinə tapşırıq
- tikinti normaları
- xüsusi şərtlər

446 Texnoloji prosesdə markalanmanın, qablaşdırmanın, növləşdirmə əməliyyatlarının rolü

- kəmiyyət və keyfiyyət mühafizəsi
- malların satışa hazırlanması və satışın səmərəli təşkili
- saxlamanın sanitər rejiminə riayət edilməsi
- ticarət xidmətinin keyfiyyətinin yüksəldilməsi
- satışın müasir formalarının tətbiqi

447 Marketinq nədir?

- müəssisənin xammal və materiallarla təminatı prosesidir;
- idarəetmənin metodlarından biridir.
- bazarda məhsulun satışı ilə əlaqədar kontraktların bağlanması prosesidir;
- müəssisənin istehsal fəaliyyətinini səmərəli maliyyələşdirilməsi mexanizmidir;
- bazarın kompleks təhlili və proqnozlaşdırılması prosesidir;

448 Aşağıdakı əlamətlərin hansından bazar seqmentinin öyrənilməsində istifadə olunur?

- iqtisadi əlamətlər;
- təşkilati əlamətlər;
- psixoqrafik əlamətlər.
- texnoloji əlamətlər;
- texniki əlamətlər;

449 Dairəvi reyslər sxemində sexlərin xammal və materiallarla təminatı necə həyata keçirilir?

- nəqliyyatın hər bir sexə doğru səfəri yüklə, anbara qayıdanda boş, yaxud tara ilə olur;
- eyni zonada yerləşən bir neçə istehlakçı sex xammal və materiallarla bir reyslə təchiz edilir;
- anbar bir deyil, bir neçə sexlə fərdi şəkildə əlaqə saxlayır və onlar xammal və materiallarla müxtəlif reyslərlə təchiz edilir.
- müxtəlif zonalarda yerləşən istehlakçı sexlər xammal və materiallarla ayrı-ayrı reyslərlə təchiz edilir;
- anbar bir deyil, bir neçə sexlə fərdi şəkildə əlaqə saxlayır və onları ayrı-ayrılıqda xammal və materiallarla təchiz edilir;

450 İqtisadi səmərə nədir?

- Ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr əzində fəaliyyətindən alınan nisbi ölçüdə iqtisadi nəticə
- Ölkə iqtisadiyyatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir müəssisədə müəyyən dövr əzində fəaliyyətə cəlb edilən resursların dəyər ifadəsində cəmi.
- Ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr əzində fəaliyyətindən alınan mütləq ölçüdə iqtisadi nəticə.
- Ölkə iqtisadiyyatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir müəssisədə müəyyən dövr əzində fəaliyyəti ilə əlaqədar çəkilən xərclərin mütləq ölçüdə cəmi.
- Ölkə iqtisadiyyatının hər bir sahəsində və ya ayrılıqda hər bir müəssisədə il ərzində həyata keçirilən fəaliyyətlərin sayı.

451 Əməyin ödənişinin vaxtamuzd formasına aiddir:

- akord sistemi;
- birbaşa vaxtamuzd;
- dolayı vaxtamuzd;
- mütərəqqi vaxtamuzd;
- mükafatlı vaxtamuzd.

452 Əməyin ödənişinin işəmuzd formasına aid deyil:

- mütərəqqi işəmuzd;
- dolayı işəmuzd;
- intensiv işəmuzd;
- mükafatlı işəmuzd.
- birbaşa işəmuzd;

453 Əməyin ödənilməsinin tarif sisteminə daxildir:

- işçilərin mükafatlandırması sistemi, əmək haqqının minimum səviyyəsi;
- tarif cədvəli, tarif dərəcəsi, tarif ixtisas məlumat (sorğu) kitabı;
- iş yerlərinin təşkilinə qoyulan tələblər, işçilərin ixtisasına qoyulan tələblər, işçinin əmək haqqı ;
- əməyin ödənilməsi qaydası və əmək şəratınə qoyulan tələblər;
- tarif ixtisas məlumat (sorğu) kitabı, əmək haqqı təlimatı, əmək məcəlləsi;

454 Əmək haqqı nədir?

- müəssisədə işçilərə yaxşı işlədiklərinə görə ödənilən mükafatlar
- işəgötürənin işçi ilə bağladığı müqaviləyə görə onun işdən çıxdığı halda ödədiyi vəsait;
- vaxtilə müəssisədə işləyib, lakin indi təqaüddə olan işçilərə müəssisələrin ödədiyi vəsait;
- işçinin ixtisas dərəcəsi əsasında ödənilən vəsait;
- iş qüvvəsinin kəmiyyəti və keyfiyyətinə görə işçiyə müəssisə tərəfindən ödənilən pul vəsaitidir;

455 Müəssisələrdə kadrların strukturu necə müəyyən edilir?

- heyətin orta siyahi sayında müxtəlif kateqoriyalı işçilərin xüsusi çəkisinə görə
- heyətin orta siyahi sayının rəhbər və mütəxəssislərin sayına nisbətinə görə
- mühafizə işçilərinin sayının əsas və köməkçi fəhlələrin ümumi sayında xüsusi çəkisinə görə
- köməkçi fəhlələrin sayının əsas fəhlələrin sayına nisbətinə görə
- əsas fəhlələrin sayında heyətin orta siyahi sayının xüsusi çəkisinə görə

456 Müəssisənin tərkibinə daxil olan struktur bölmələr aşağıdakı hansı vəhdətliyə malik olurlar?

- təşkilati;
- psixoloji;
- fiziki.
- texnoloji;
- sosial;

457 İxtisaslaşdırılma dərəcəsinə görə müəssisələr müəssisələr bölünürülər:

- ixtisaslaşdırılmış, universal və qarışiq müəssisələrə
- ixtisaslaşdırılmış, ixtisaslaşdırılmış, kombinələşmiş müəssisələrə
- kütləvi, seriyalı və fərdi müəssisələrə
- ixtisaslaşdırılmış, axınlı və fərdi müəssisələrə
- istehsal, kommersiya və xidmət müəssisələrinə

458 Firmanın təşkilati-hüquqi formalarına nələr daxildir?

- istehsal, kommersiya və xidmət müəssisələri
- kiçik, orta və iri müəssisələr
- məhdud məsuliyyətli müəsisiə və səhmdar cəmiyyət
- özəl müəssisə və müştərək müəssisə
- dövlət müəssisəsi və xarici müəssisə

459 İdarəetmənin prinsipləri nədir?

- Bu sosial metoddur
- Təşkilati metodlar
- İqtisadi metodlar
- Obyektiv iqtisadi qanunların və inkişaf qanunauyğunluqlarının fəaliyyətindən irəli gələn idarəetmə qaydası
- Psixoloji metodlar

460 İdarəetmənin mahiyyəti nədir?

- İdarəetmə normasının müəyyənləşməsi
- İdarəedən sistemin idarə olunan sistemə şüurlu təsir
- İdarəetmə effektivliyinin yüksəlməsi
- Menecmentin loqik sxeminin işlənməsi
- İdarəetmə metodları sisteminin işlənməsi

461 İdarəetmə metodları nədir?

- Bu idarəetmə qanunauyğunluğudur
- Bu idarəetmə qanunudur
- İdarəetmə fəaliyyətinin həyata keçiriləmsi üsuludur
- Bu idarəetməyə prinsipidir
- Bu idarəetməyə yanaşma metodudur

462 İdarəetmə məqsədi nəyin vasitəsilə həyata keçirilir

- İdarəetmənin texniki vasitələri ilə
- İdarəetmə funksiyaları
- Bazar mexanizmindən keçməklə
- İdarəetmə aparatının səmərələşdirilməsi
- Göstəricilər bazasının yığılması

463 İdarəetmə kadrlarına kimlər daxildir?

- Köməkçi işçilər
- Təchizatçılar
- Satıcılar
- Texniki personal
- İdarəetmənin hər hansı funksiyasını yerinə yetirən idarəetmə aparatının işçiləri

464 İdarəetmə sistemi nədir?

- müəssisədə idarəetmənin təşkilati quruluşunu xarakterizə edir, kadrların tərkibini göstərir;
- idarə aparatında çalışan işçilərin məcmusudur.
- idarəetmə məqsədlərinin məcmusu, investisiya qoyuluşu prosesidir;
- idarəetmə metodları və funksiyalarının məjmusu, istehsalın təşkili prinsipləridir;
- idarəetmə məqsədlərinin, idarəetmənin strukturu, forma və metodlarının məcmusudur;

465 Müəssisədə idarəetmə prosesinin mərhələləri hansıdır?

- proqnozlaşdırma, təşkil etmə, tənzimləmə;
- planlaşdırma, planların reallaşdırılması və nəzarət;
- təşkil, idarəetmə, tənzimləmə;
- planlaşdırma, proqnozlaşdırma, tənzimləmə
- təşkl etmə, stimullaşdırma, nəzarət.

466 Aşağıdakılardan hansı idarəetmənin prinsiplərinə aiddir?

- avtomatlaşdırma və mexanikləşdirmə prinsipi;
- paralellik prinsipi;
- ahəngdarlıq prinsipi;
- düzxətlilik prinsipi;
- səlahiyyət və məsuliyyət prinsipi;

467 Aşağıdakılardan hansı idarəetmənin prinsiplərinə aid deyil?

- ahəngdarlıq prinsipi;
- qayda prinsipi;
- istiqamətlərin vəhdəti prinsipi.
- intizam prinsipi;
- ədalət prinsipi;

468 İdarəetmənin funksiyası olan planlaşdırmanın mərhələlərinə aşağıdakılardan hansı aiddir?

- matris sxemi;
- məqsədlərin müəyyən edilməsi;
- lisenziyalasdırma.
- Təşəbbüskarlıq;
- koordinasiya;

469 İdarəetmə prinsiplərinə aid deyil:

- Ədalət prinsipi;
- koordinasiya.
- İdarəetmədə əmək bölgüsü;
- Təkbaşınaçılıq;
- Təşəbbüskarlıq;

470 Əməyin idarə olunmasının predmeti nədir?

- Materiallar
- Xammal
- Texnika
- Məlumat
- Əmtəə

471 Mərkəzləşdirilmiş qaydada malların daşınması texnologiyasının üstünlükleri nədən ibarətdir?

- malların yüklenib boşaldılmasına məsrəflər sərfi artır.
- mərkəzləşdirilmiş qaydada malların daşınmasında məsuliyyət bilavasitə malvənlərin üzrinə düşür; mağaza işçiləri mal daşınmasından azad olaraq bilavasitə əhaliyə xidmətlə məşğul olur; mal yeridilişi sürətlənir; anbar sahəsinə olan tələb azalır, ticarət sahəsindən daha səmərəli istifadə edilir; malların yüklenib-boşaldılmasına məsrəflər azaldılır; mal verənlərlə ticarət müəssisələri arasında əlaqələr möhkəmlənir

- mərkəzləşdirilmiş qaydad mal daşınmasında mağaza işçiləri bilavasitə bu işlə məşğul olur.
- mallarla təchizatda məsuliyyət mağaza işçilərinin üzərinə düşür
- mal yeridilişinin prosesi ləngiyir

472 Hansı hallarda anbar formasında mal təchizatı səmərəli hesab edilir?

- uzun müddət malların saxlanmasına ehtiyac olmadıqda
- anbarlarda malların yenidən emalı
- şəhərdən kənar mal verənlərdən iri partiyalarla mallar alındıqda; yerli mal verənlərdən iri partiyalarla dar çeşidli mallar daxil olduqda; malların anbarlarda yenidən emalı lazım olduqda; uzun müddətə malların çoxlanması lazım olduqda
- mal dövriyyəsinin həcmi böyük olan mağazalara mallar daşındıqda
- yerli mal verəndən xırda partiyalarla dar çeşidli mallar daxil olduqda

473 Hansı hallarda tranzit qaydad mal təchizatı səmərəli hesab edilir?

- idxalatdan daxil olan malların daşınmasında
- sadə çeşidli malların, tez xarab olan malların, kənd təsərrüfatı məhsullarının və yerli istehsal müəssisələrində istehsal edilən anbarlarda yenidən emalı tələb edilməyən malların daşınmasında
- mürəkkəb çeşidli malların daşınmasında
- respublikadan kənar təşkilatlardan daxil olan malların daşınmasında
- xırda mağazalara malların daşınmasında

474 Pərakəndə ticarət şəbəkəsinin mallarla təchizatı hansı təşkilatlı hüquqi formada həyata keçirilir?

- pərakəndə ticarət müəssisələrindən təchiz olunmaq
- tranzit və anbar formasında
- univermaqlardan təchiz olunmaq
- kənar təşkilatlardan təchiz olunmaq
- öz istehsal müəssisələrindən təchiz olunmaq

475 Pərakəndə ticarət şəbəkəsinə malların daxil olması mənbələri hansılardır?

- pərakəndə ticarət müəssisələrindən
- respublika sənaye, kənd təsərrüfatı müəssisələri, tondan ticarət baza və kontorları, yardımçı istehsal müəssisələri, xarici ölkələrdən, yerli xammalla işləyən müəssisələrindən və s.
- supermarketlərdən
- qastronomlardan
- ictimai iaşə müəssisələrindən

476 Tara avadanlığının tətbiğindən kimlər iqtisadi səmərə götürə bilər?

- anbarlar
- sənaye, ticarət və nəqliyyat
- ticarət avtomatları
- palatkalar
- fermerlər

477 Mallar mərkəzləşdirilmiş qaydada daşındıqda hansı marşrutlardan istifadə edilir?

- xırda mağazalara daşınma
- mərkəzləşdirilmiş qaydada malların daşınması xətti və həlqəvi marşrutlardan ibarətdir
- malların tranzit qaydada daşınması
- tədarük məntəqələrinə daşınma
- ictimai iaşə müəssisələrinə daşınma

478 Mal təchizatının ahəndarlığı nə deməkdir?

- mağazalarda malları vaxtında qəbul etmək
- mağazaların işinin fasiləsizliyi və əhaliyə yüksək ticarət xidmətini təmin etməklə anbar və nəqliyyatın işinin səmərəli təşkil edilməsini təmin etməkdir.
- malların istehsalını genişləndirmək
- fermer təsərrüfatını inkişaf etdirmək
- anbarlarda çoxlu mal ehtiyyatı yığmaq

479 Mal təchizatının planauyğunluğunu izah edin?

- sənaye müəssisələrində mallar istehsal etmək
- Planauyğunluq mal dövriyyəsi planı, mal ehtiyatları və digər göstəricilər nəzərə alınmaqla vaxt cədvəlləri və qrafiklər üzrə malların mağazalara gətirilməsindən ibarətdir.
- pərakəndə ticarətdə ehtiyat yaratmaq
- malları topdan bazalardea toplamaq
- fermer təsərrüfatlarının inkişafı

480 Mal təchizatının səmərəli təşkili prinsipləri hansılardır?

- topdan bazarlardan təchizat
- planauyğunluq, mərkəzləşmə, texnoloji, fasiləsizlik, ahəndarlıq və qənaətçilik
- mal təchizatında anbardan istifadə etmək
- tranzit qaydada təchizat
- tədarük məntəqələrinən təchizat

481 Mal təchizatı dedikdə nə başa düşülür?

- istehsal,topdan ticarət bazarından mağazalara qədər malların çatdırılmasında həyata keçirilən kommersiya və texnoloji tədbirlərdən ibarətdir.
- malları istehsal etmək
- fermer təsərrüfatının inkişafı
- topdan ticarətin inkişafı
- böyük anbarların tikilib istifadəyə verilməsi

482 İdarəetmənin metodları hansılardır?

- inzibati, iqtisadi, sosial-psixoloji;
- iqtisadi; texnoloji, operativ;
- maddi-texniki, təşkilati, iqtisadi;
- inzibati, psixoloji, təşkilati;
- iqtisadi, təşkilati, sosial-psixoloji;

483 Müəssisələrdə idarəetmə funksiyaları hansılardır?

- idarəetmədə əmək bölgüsü, təkbaşınaçılıq, korporativ əhval-ruhiyyəsi;
- planlaşdırma, təşkiletmə, koordinasiya;
- inzibati, iqtisadi, sosial-psixoloji;
- istehsal, mübadilə, istehlak;
- xətti, fuksional, xətti-funksional.

484 Ümumi əmək bölgüsü nədir?

- iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
- ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu işə hər hansı sahənin uyğunlaşdırılmasıdır

- sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahə-lərin) əmələ gəlməsidir;
- ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;
- istehsal proseslərində müasir texnika və texnologiyanın tətbiq edilməsidir;

485 Fərdi əmək bölgüsü nədir?

- iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
- müəssisə miqyasında istifadə olunan insan əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksiya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanmasıdır.
- ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;
- sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahə-lərin) əmələ gəlməsidir;
- müəssisə miqyasında istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə – sex və istehsal sahələrinə - ayrılmasıdır;

486 İctimai əmək bölgüsünün formaları hansılardır?

- fiziki, mexaniki, texnoloji.
- ümumi, xüsusi, fərdi;
- fərdi, texniki, texnoloji;
- fərdi, seriyalı, kütləvi;
- mütləq, nisbi, integrallaşdırılmış;

487 Ticarət vasitəçilərinə aid deyil:

- konsalting təşkilatı.
- kommivoyajerlər;
- distributorlər;
- dilerlər;
- agentlər;

488 Müəssisənin marketinq sistemi aşağıdakı məsələlərin həllində iştirak etmir:

- plan üzrə işin yerinə yetirilməsi üçün zərur olan işçilərə tələbatın hesablanması;
- bazarın kompleks öyrənilməsində (tədqiqində);
- məhsul (xidmət) çeşidi və qiymətinin planlaşdırılması;
- bazarda mövcud olan tələbatın mümkün qədər çox ödənilməsinə nail olmaq məqsədilə tədbirlər sisteminin işlənib hazırlanmasında.
- potensial (real) tələbatın və ödənilməyən ehtiyacların müəyyən edilməsində;

489 İstehlak təyinatlı mallar bazarı hansıdır?

- malı satmaq üçün alan kompaniyalardır
- malı öz şəxsi istehlakı üçün alan firmaların bazarıdır
- hazır məhsul istehsal edən firmalardır
- sənaye mallarını əldə edən ayrı-ayrı şəxslərdir
- malları son istehlakçıya satmaq üçün alan kompaniyaların bazarıdır

490 Birjalar nə ilə məşguldür

- vasitəcilik funksiyasını həyata keçirən topdansatış ticarətlə
- vasitəcilik şirkəti olub, strateji planın hazırlanması ilə
- vasitəcilik funksiyasını həyata keçirən topdan ticarətlə
- vasitəcilik fəaliyyətini həyata keçirən topdan alışla
- vasitəcilik funksiyasını həyata keçirən pərakənddə ticarətlə

491 Tender nədir?

- hər hansı bir təklifin və ya nou-xaunun alışdır
- malların göstərilməsi üçün sifarişlərin yerinə yetirilməsi üçün qənaətli kommersiya əməliyyatlarını yerinə yetirmək məqsəd ilə tədbirlərin həyata keçirilməsidir
- mal satışı üçün qənaətli əməliyyatların həyata keçirdiyi əməliyyatlardır
- yüksək əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün tətbiq olunan fəaliyyət növüdür
- hər hansı bir və ya təklifin satışdır

492 Respublikada neçə birja fəaliyyət göstərir?

- 5
- 3
- 2
- 1
- 8

493 Xüsusi birjalar nədir?

- üzvlərinin sayı qeyri-məhdud olan açıq səhmdar cəmiyyətlərdir
- üzvlərinin sayı məhdud olan qapalı səhmdar cəmiyyətlərdir
- üzvlərinin sayı az olan açıq səhmdar cəmiyyətlərdir
- üzvlərinin sayı çox olan qapalı səhmdar cəmiyyətlərdir
- üzvlərinin sayı 3 nəfər olan xüsusi bir qurumdur

494 Ticarət binaları və tikililərinin texnoloji tələblərə cavab verməsi.

- ticarət-texnoloji prosesin onun işinin iqtisadi göstəricilərinə təsiri
- mütərəqqi satış metodlarının və müasir texnikanın tətbiqi ilə texnoloji prosesin səmərəli təşkili
- əmtəə yeridiliyi və alıcı axını ilə mağaza binalarının tərkibi, yerləşməsinin qarşılıqlı əlaqəsi
- səmərəli texnoloji planirovkaya uyğun olaraq mağaza binaların məcmuuyu
- bina formalarının və proporsiyalarının sahələri alıcılara göstərilən xidmətin səviyyəsi ilə müəyyən edilir

495 Müəssisənin mal ehtiyatlarını təhlil etməkdə əsas məqsəd nədir?

- mal resurslarını artırmaqdan ibarətdir
- mal ehtiyatlarını normalaşdırmaqdan ibarətdir
- əhalinin alıcılıq qabiliyyətini öyrənməkdən ibarətdir
- mal dövriyyəsinin inkişafını normal inkişafının nə dərəcədə təmin etdiyini və malların dövretmə sürətinin necə dəyişdiyini aşkar etməkdən ibarətdir
- dövriyyəni inkişaf etdirmək

496 Həlqəlilik əmsalı nədir?

- xalis mal dövriyyəsinin topdan mal dövriyyəsinə nisbəti başa düşülür
- topdansatış mal dövriyyəsinin anbar mal dövriyyəsinə nisbəti başa düşülür
- xalis mal dövriyyəsinin ümumi mal dövriyyəsinə nisbəti başa düşülür
- ümumi mal dövriyyəsinin xalis mal dövriyyəsinə olan nisbəti başa düşülür
- pərakəndə satış mal dövriyyəsinin topdansatış mal dövriyyəsinə nisbəti başa düşülür

497 Tranzit mal dövriyyəsi malgöndərənlə hesablaşmanın formasına görə necə bölünür?

- topdan baza ilə malgöndərən müəssisənin özünün hesablaşması ilə
- hesablaşmada iştirak etməəklə anbar və tranzit dövriyyə
- tranzit və anbar mal dövriyyəsi
- hesablaşmada iştirak etməəklə tranzit və hesablaşmalarda iştirak etməəklə tranzit

- hesablaşmada iştirak etməklə anbar və tranzit dövriyyə

498 Topdan tranzit mal dövriyyəsi nədir?

- anbar dövriyyəsi üzrə mal göndərildikdə topdansatış bazası həmin mallar üzrə mal gönədərən müəssisə ilə hesablaşma aparmır
- anbar dövriyyəsi malların pərakəndə satış formasında anbarlardan satılması başa düşülür
- sənaye müəssisələrinin anbarından topdansatış müəssisəsinə göndərilən malların dəyər məcmusudur
- mal göndərənin, sənaye müəssisəsinin anbarından birbaşa pərakəndə satış müəssisələrinə göndərilən malların dəyər məcmusudur
- anbar dövriyyəsi üzrə mal göndərildikdə topdansatış bazası həmin mallar üzrə mal gönədərən müəssisə ilə hesablaşma aparır

499 Bazarın konyukturuna təsir edən dövrü amillər hansılardır?

- dövrü amillər konkret dövr ərzində gündəlik təsir göstərir
- konkret dövr ərzində müntəzəm olaraq təsir göstərir
- konkret dövr ərzində vaxtaşırı təsir göstərir
- dövrü amillər konkret dövr ərzində daim təsir göstərir
- konkret dövr ərzində təsadüfi, tez-tez lakin dövrü olaraq təsir göstərir

500 Topdansatış mal dövriyyəsinin növləri hansılardır?

- kütləvi iaşə müəssisələrində özünün istehsal etdiyi məhsul üzrə dövriyyə, anbar dövriyyəsi
- tranzit dövriyyə, kənd təsərrüfatı məhsullarının topdan satışı
- kulinariya məmulatlarının topdan satışı, istehlak malarının topdan satışı
- istehsal vasitələrinin topdan satışı, kənd təsərrüfatı məhsullarının tədarükü, istehlak mallarının topdan satışı
- hesablaşmalarada iştirak etməklə dövriyyə, istehlakçılara mal satışı üzrə dövriyyə

501 Mal yeridilişinin səmərəli təşkilinə hansı amillər təsir edir?

- təbii-coğrafi və demoqrafik amillər
- malların qablaşdırılması, sortlaşdırılması vəziyyəti
- əhalinin alıcılıq qabiliyyəti, qiymətlərin səviyyəsi
- məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi, nəqliyyat, topdansatış bazanın yerləşdirilməsi
- demoqrafik və iqtisadi amillər

502 Mal yeridilişinin təşkili və formaları nə ilə müəyyən edilir?

- nəqliyyatın inkişaf səviyyəsi ilə
- əhalinin mal almaq imkanları ilə
- əhalinin alıcılıq qabiliyyəti ilə
- iqtisadi münasibətlərin xarakteri ilə
- mal ehtiyatlarının məcmuu ilə

503 Aşağılıklardan hansı əmək haqqı sistemlərinə aid deyil?

- birbaşa işəmuzd
- mütərəqqi işəmuzd
- dolayı işəmuzd
- sadələşdirilmiş işəmuzd
- mükafatlı işəmuzd

504 Əmək məhsuldarlığının qiymətləndirilməsi zamanı əməyin nəticəsini xarak-terizə edən göstəricilərə aid deyil:

- natural göstəricilər;
- əmək göstəriciləri;
- şərti-natural göstəricilər;
- texnolojilik göstəriciləri;
- dəyər göstəriciləri.

505 Vaxt norması nədir?

- əmək məhsuldarlığının yüksəldilməsi tapşırığının plan ölçüsüdür;
- qurulmuş avadanlıqların miqdarının plan ölçüsüdür.
- fəhlənin avadanlıqların və iş yerinin işçi vəziyyətdə saxlanması ilə əlaqədar sərf etdiyi vaxtin plan ölçüsüdür;
- məhsul vahidinin hazırlanması və ya müəyyən həcmdə işin yerinə yetirilməsi üçün zəruri olan iş vaxtinin plan ölçüsüdür;
- müəyyən işin yerinə yetirilməsi üçün zəruri olan müəyyən peşə-ixtisas tərkibdə işçilərin sayının plan ölçüsüdür;

506 Aşağıdakı ünsürlərdən hansı vaxt normasına aid deyil?

- köməkçi vaxt;
- iş yerinə xidmət vaxtı;
- əsas vaxt;
- hazırlıq-tamamlama vaxtı
- mənzuniyyət vaxtı;

507 Əmək məhsuldarlığının yüksəldilməsi amilləri hansılardır?

- müəssisədə inzibati idarə heyyətinin sayının artırılması, fəhlələr arasında rəqabət, əmək haqqının artırılması;
- analitik, statistik, eksperimental, qarışiq;
- intensiv, ekstensiv, dəyişən, qarışiq;
- maddi-texniki, sosial, iqtisadi və təşkilati;
- fəhlələrin iş vaxtinin artırılması, növbələrin fasılısızlığı və istirahət müddətinin qısaldırılması;

508 Aşağıdakılardan hansı sahibkarlığın təşkilati-iqtisadi formalarına aid deyil?

- sindikat
- kartel
- assosiasiya
- maliyyə-istehsal qrupları
- konsorsium

509 Kvota:

- dəyəri odənilmədən ekvivalent məbləğdə qarşılıqlı əmtəə (məhsul) mübadiləsini əks etdirir
- müəyyən muddət ərzində siyahıya daxil edilmiş əmtəələrin maneəsiz idxal və ixrac olunmasına icazəni əks edirir
- müəssisənin istehsal-təsərrufat fəaliyyəti zamanı məhsul vahidinə material sərfinin yuxarı həddini əks etdirir
- müəyyən muddət ərzində konkret əmtəənin idxal və ixracına tətbiq olunan dəyər və natural ifadədə yol verilə bilən məhdudiyyətləri əks etdirir
- xarici şirkətin müəyyən haqq muqabilində mineral xammalın kəşfiyyatı və hasilatını aparması üzrə məsələləri əks edirir

510 Müəssisənin xarici iqtisadi fəaliyyəti novlərinə nələr daxil deyil?

- birbaşa investisiya və portifel investisiyası

- lisenziyalasdırma və francayzinq
- idarəetmə kontraktları və «qıflaltı» kontraktlar
- planlaşdırma və programlaşdırma
- ixrac və idxl

511 Muəssisənin xarici iqtisadi fəaliyyətində əsas tutduğu məqsədlərə aşağıdakılardan hansı daxil deyil?

- təchizat mənbələrinin diversifikasiyası
- satışın artırılması
- resursların əldə olunması
- əmək haqqının artırılması
- satış mənbələrinin diversifikasiyası

512 Oliqopolik sahə:

- təbii inhisarın mövcud olduğu sahədir
- nisbətən az sayıda müəssisənin əmtəə və xidmətlər bazarında hakimlik etdiyi sahədir
- eyni olmayan, lakin oxşar məhsullar istehsal edən nisbətən coxlu sayıda müəssisələrin mövcud olduğu sahədir
- standart və ya eynicinsli məhsullar istehsal edən coxlu sayıda müəssisələrin mövcud olduğu sahədir
- müəyyən məhsul istehsal edən və xidmət göstərən bir müəssisənin mövcud olduğu sahədir

513 Qiymətlərin novlərinə aid deyil?

- nəqliyyat tarifləri
- qarışıq qiymətlər
- pərakəndəsatış qiymətləri
- topdansatış qiyməti
- tikinti məhsuluna qiymət

514 Məhsuluna qiymətinə hansı amil təsir etmir?

- analoji məhsul istehsal edən rəqib müəssisələrin bazarındakı davranışları
- hazır məsul anbarının həcmi
- məhsulun maya dəyəri
- məhsulun əvəzedicilərinin qiyməti
- inflyasiyanın səviyyəsi

515 Müəssisə öz məhsuluna qiymət müəyyən edərkən aşağıdakı amillərdən hansını nəzərə almalıdır?

- hazır məsul anbarının həcmi
- məhsulun maya dəyərini
- işçilərin rəyini
- əsas fondların mənəvi köhnəlməsini
- təhcizcilərin etibarlılığını

516 Qiymət funksiyalarına aiddir:

- stimullaşdırma, bölgü və tənzimləmə
- ucot, stimullaşdırma və bölgü
- ucot, stimullaşdırma və nəzarət
- analitik, müşahidə və eksperimental
- nəzarət, stimullaşdırma və bölgü

517 Müəssisədə qiymətqoymaının metoduna aiddir:

- maya dəyəri usəgəl əmək haqqı
- orta xərclər ustəgəl mənfəət
- müşahidə
- analitik
- sex maya dəyəri ustəgəl umumzavod xərcləri

518 Aşağıdakılardan hansı məhsulun keyfiyyəti standartlarının növlərinə aid deyil?

- dovlətlərarası standartlar;
- milli standartlar;
- beynəlxalq standartlar;
- regional standartlar;
- muhasibat standartları;

519 Məhsulun keyfiyyəti:

- bazarda formalaşır
- satış zamanı formalaşır
- istehsal prosesində formalaşır
- məhsula servis prosesində formalaşır
- tə davul prosesində formalaşır

520 Əhəmiyyəti, tətbiq miqyası və məsuliyyət dərəcjəsinə görə standartlar hansı növlərə bölünür?

- müəssisədaxili, müəsisələrarası, sahə, milli standartlara
- beynəlxalq, regional, dovlətlərarası, milli standartlara
- məhsul, xidmət, sənaye, ticarət standartlarına
- analitik, ekperimental, statistik standartlara
- məhsul, hazır məhsul, xidmət standartlarına

521 Aşağıdakılardan hansı məhsulun keyfiyyəti göstəricilərinə aid deyil?

- məhsulun estetik göstəriciləri
- standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri
- texnologilik göstərijiləri
- məhsulun nəql ounma qabiliyyəti
- məhsulun maya dəyəri

522 Standartlaşdırma:

- məhsulların istehsalı üçün müəyyən edilmiş normalar əsasında kadrlara tələbatın hesablanmasına yönəldilmiş fəaliyyətdir
- məmulatların konstruksiyasına daxil olan müvafiq hissələrin eyniləşdirilməsinə yönəldilmiş fəaliyyətdir
- məhsulların istehsalı üçün məsrəf normalarının işləniləbiləcək hazırlanmasına yönəldilmiş fəaliyyətdir
- məhsul keyfiyyətinin standartlarda öz əksini tapmış tələblərə javab verməsini sınaqdan keçirilməsidir
- normaların işləniləbiləcək hazırlanması (yaratılması) üzrə fəaliyyətdir

523 Sertifikasiya:

- məhsullar ucun norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyətdir
- məmulatların konstruksiyasına daxil olan müvafiq hissələrin eyniləşdirilməsinə yönəldilmiş fəaliyyətdir
- məhsul keyfiyyətinin standartlarda öz əksini tapmış tələblərə javab verməsini sınaqdan keçirilməsidir
- məhsulların istehsalı üçün məsrəf normalarının işləniləbiləcək hazırlanmasına yönəldilmiş fəaliyyətdir
- məhsulların istehsalı üçün müəyyən edilmiş normalar əsasında kadrlara tələbatın hesablanmasına yönəldilmiş fəaliyyətdir

524 Məhsulun rəqabətqabiliyyəti:

- onun öz təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən, özünəməxsus xassələrin məjmusu ilə müəyyən olunur
- alıcıların müəyyən qrupu üçün maraq kəsb edən və onların müəyyən tələbatlarının ödənilməsini təmin edən xassələrin məcmusu ilə müəyyən olunur
- yalnız onun qiyməti ilə müəyyən olunur
- dovrıyyə və tədavul fondları istifadə göstərijiləri ilə müəyyən olunur
- reallaşdırılmaya çəkilən xərjlərin həmi ilə müəyyən olunur.

525 Aşağıdakılardan hansı müəssisənin investisiya fəaliyyətinə aid deyil?

- investisiya layihələndirilməsi;
- strateji idarəetmənin həyata kecirlənməsi;
- investisiya strategiyasının müəyyən olunması;
- strateji planlaşdırmanın həyata kecirlənməsi.
- layihənin və investisiyanın faktiki səmərəliliyinin təhlili;

526 Əsaslı vəsait qoyuluşunun tərkibi hansı xərclərdən ibarətdir?

- texnoloji təkmilləşdirmələr və yeni məhsul istehsalı xərcləri, məhsul satışı xərcləri.
- təkrar istehsal, texnoloji, cari və s. xərclər;
- tikinti-quraşdırma avadanlıq, alət və inventarların alınması, geoloji kəşfiyyat, torpaq alma, kadr hazırlama, idarə heyətinin saxlanması xərcləri;
- müəssisələrin genişləndirilməsi, yenidənqurulması, texnika ilə silahlanması, təhcizat və satış xərcləri;
- sənaye, kənd təsərrufatı, tikinti, nəqliyyat, rabitə və ticarət xərcləri;

527 Program nədir?

- programda öz əksini tapan tədbirlərin rəvan, bir qaydada realizə olunması məqsədilə həyata kecirlənməsi nəzərdə tutulan konkret və kompleks tədbirlər sistemidir;
- dövlət və təsərrufat subyektləri tərəfindən müəyyən dovr ərzində icrası nəzərdə tutulan təsərrufat tədbirləri üzrə məqsəd və vəzifələrin məcmusudur;
- strateji məqsədlərə nail olmaq ucun qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mulahizə və tövsiyələrin məcmusudur;
- məqsədlərin müəyyən edilməsi, problemin təhlili, proqnozlaşdırma, alternativ variantların müəyyən olunması, qəbul edilmiş qərarların qiymətləndirilməsi, investisiya qoyuluşlarının həyata keçirilməsi mərhələlərini əhatə edən fəaliyyət novudur.
- elmi jəhətdən formalasdırılan biliklər sistemi və habelə ictimai həyatın bütün sahələrinin şurlu nizamlanmasına yönəldilmiş fəaliyyət novudur;

528 Pərakəndə ticarət müəssisələri hansı əlamətlər üzrə təsnifləşdirilir?

- ticarət müəssisəsinin texniki təchizatının səviyyəsi
- mal-sahə və istehlak təyinati
- ticarət sahəsi, mərtəbəsi, ixtisaslaşma C. ticarət-texnoloji proses
- ticarət-texnoloji proses
- ticarət xidmətinin forma və metodları

529 Əmtəə nişanı nədir?

- əmtəə vahidi firmanın əmtəəsinin vahid nümayəndəsidir ki, keyfiyyəti və qiyməti var
- hüquqi müdafiəsi təmin olunmuş marka və ya onun hissəsidir
- bir firmanın əmtəəni digərindən fərqləndirən rəmzdır
- firmanın hüquqi qaydada brendinin təsdiq olunmamış formadır
- namenklaturaya daxil olan çeşid namenklurasıdır

530 Əmtəə vahidi nədir?

- istehlakına əmək sərf olunan hər bir vasitədir
- həcm, qiymət, xarici görünüş və digər əlamət göstəriciləri ilə səciyyələndirilən xüsusiləşmiş tamlıqdır.
- istehsal olunan hakim bazara çıxarılmayan məhsuldur
- firmanın mal dövriyyəsinin ümumi dövriyyəyə mənsubiyyətidir
- vahid zamanda istehsal olunan maldır

531 Əmtəə nədir?

- istehsal olunan və bazara çıxarılmayan əşyadır
- tələbatı yaxud ehtiyacı ödəyə bilən, diqqəti cəlb etməsi, alınması, istifadə və ya istehlak olunması məqsədi ilə bazara təklif olunan hər bir şey əmtəədir
- istehlakına əmək sərf olunan hər şeydir
- həm dəyəri, həm də istehlak dəyəri olan hər bir şey
- vahid zamanda vahid şəxs tərəfindən istehsal olunan əşya

532 Ticarət maliyyəsinin funksiyaları hansılardır?

- qənaət, risk, iqtisadi həvəsləndirmə
- operativlik, bölgü, nəzarət, həvəsləndirmə
- satış, alış, nəzarət, xidmət
- bölgü, nəzarət, xidmət, qənaət
- bölgü, nəzarət, xidmət, qənaət istehsal, ticarət, təsərrüfatçılıq

533 Kütləvi iaşə müəssisəsində ümumi gəlirin əmələ gəlmə mənbələri hansılardır?

- ayrı-ayrı xərc maddələrinin ümumi dövriyyədəki xüsusi çəkisidir
- ümumi satışdan alınan gəlir
- mənfəətin tə davül xərclərinə olan nisbətinə
- müəssisə krediti və istehsal krediti
- əsas və əlavə əmək haqqı, digər təsərrüfat sahələrinin məsrəfləri

534 Ticarətdə ümumi gəlir təyinatına görə nəyi özündə əks etdirir?

- mənfəət ilə mal dövriyyəsinin məbləğinin cəmini
- tə davül xərcləri ilə mənfəətin cəmini
- tə davül xərclərinin mənfəətə nisbətini
- mal dövriyyəsi ilə tə davül xərclərinin cəmini
- mənfəətin tə davül xərclərinə olan nisbətini

535 Firmanın maliyyə vəziyyətinin təhlili nəyə əsaslanır?

- pərakəndə satış mal dövriyyəsi balansına
- mühasibat və maliyyə hesabatına
- ümumi gəlir və mənfəət haqqındakı məlumatlara
- operativ uçot materiallarına
- əhalinin pul gəlirləri və məsrəfləri balansına

536 Əmək haqqı, ezamiyyə xərcləri və s. ödənilməsi müəssisənin hansı planında göstərilir?

- maliyyə planı
- kredit planı
- şahmat planı
- pul vəsaitinin hərəkəti planı
- kassa planı

537 Mənfəətdən başqa, müəssisənin fəaliyyətinin son maliyyə nəticələrini daha hansı göstərici xarakterizə edir?

- mənfəət vergisi, maya dəyəri, istehsal fondlarından istifadə
- rentabellik
- bələşdürülməyən mənfəət, rentabellik, mənfəət vergisi
- rentabellik, istehsal maya dəyəri, balans mənfəəti
- dövriyyə vəsaitinin dövriyyəsi, istehsal maya dəyəri

538 Müəssisənin kredit qabiliyyətinin mahiyyətini göstər:

- kreditlər üçün faizlərin artırılması
- borcların vaxtında ödənilməsi
- kredit üçün faizin artırılması
- kreditin təminatının olmaması
- kreditin vaxtında silməməsi

539 Satışdan mənfəət və satılan məhsulun tam maya dəyəri göstəriciləri əsasında rentabelliyyin hansı növü hesablanılır?

- cari aktivlərin rentabelliyyi
- xərclərin rentabelliyyi
- gəlirlərin rentabelliyyi
- xüsusi kapitalın rentabelliyyi
- aktivlərin rentabelliyyi

540 Müəssisədə məhsul satışından əldə edilən mənfəətin səviyyəsinə təsir edən amil

- mənfəət vergisi
- maya dəyəri
- sair satışdan əldə edilən gəlir
- rentabellik
- ƏDV

541 Müəssisənin maliyyə vəzyyətinin sabitliyi daha çox nədən aslidir?

- banklarla hesablaşmalardan
- malların alıcıları yola salmasından
- satışdan gəlirlərin daxil olmasından
- istehsal planının yerinə yetirilməsindən
- büdcəyə vergilərin köçürülməsindən

542 Mənfəətin və rentabelliyyinin təhlili prosesində nə müəyyən olunur?

- investisiya qoyuluşlarının artım templəri
- planın yerinə yetirilməsinə təsir göstərən əsas amillər, mənfəətin və xüsusi dövriyyə vəsaitlərinin artımı, iqtisadi həvəsləndirmə fondlarının yaranması
- kulinariya məhsullarına tələbin sistematik öyrənilməsinin təşkili
- mal dövriyyəsinin strukturunda baş vermiş dəyişikliklər
- müəssisənin normal istehsal fəaliyyətinin təmin edilməsi

543 Kütləvi iaşə müəssisəsinin mənfəəti nədir?

- amortozasiya ayırmalarının ümumiləşdirilmiş məbləğidir
- izafə məhsulun təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrini xarakterizə edən hissəsinin pulla ifadəsidir
- müəssisənin əməliyyat-təsərrüfat müstəqilliyinin nəticəsidir

- müəssisənin tədavül xərclərinin məcmusudur
- müəssisənin dövriyyə vəsaitlərinin bir hissəsidir

544 Kütləvi iaşə müəssisələrinin təsərrüfat hesabının əsas prinsipləri hansılardır?

- müəssisənin işçi heyətinin məhsulun keyfiyyətinin yüksəldilməsində maddi maraqlı olması
- bütün cavablar düzdür
- müəssisənin əməliyyat-təsərrüfat müstəqilliyinin olması
- müəssisənin işçi heyətinin əmək məhsuldarlığının yüksəldilməsində maddi maraqlı olması
- müəssisənin işinə manatla nəzarətin təşkil olunması

545 Kütləvi iaşə müəssisələrinin təsərrüfat hesabının əsas prinsipləri dedikdə, nə başa düşür?

- müxtəlif müəssisələrin təsərrüfat fəaliyyətinin müqayisə olunması
- təsərrüfat fəaliyyətinin nəticələrinin və xərclərinin dəyər formasında müqayisəsi, xərclərin şəxsi gəlirlər hesabına ödənilməsi, rentabelliyyin təmin olunması
- müəssisənin əmək planının tərtib olunması
- müəssisənin əməliyyat-təsərrüfat asılılığının müəyyən olunması
- müəssisənin təsərrüfat-iqtisadi inkişaf planının tərtib olunması

546 Tələbin qiymət elastikliyi əmsalı necə müəyyən edilir?

- mənfəətlə xərcin fərqi kimi
- bütün cavablar düzdür
- düzgün cavab yoxdur
- tələbin dəyişiklik faizinin onun qiymət dəyişikliyi faizinə nisbəti kimi
- gəlirlərin xərclərə nisbəti kimi

547 Qiymətin müəyyən edilməsi metodları hansılardır?

- bütün cavablar düzdür
- məcmu, birbaşa və qaimə xərcləri metodları
- məqsədin müəyyən edilməsi və qiymətqoyma amillərinin təhlili metodları
- xərclərə, rəqabətə, tələb və marketinqə əsaslanan qiymətqoyma metodları
- düzgün cavab yoxdur

548 Firma mallara yüksək qiymət müəyyən edərkən nəyə nail olmağa çalışır?

- bazarda liderlik mübarizəsinə
- düzgün cavab yoxdur
- satışın həcminin artmasına
- maksimum cari mənfəət əldə etməyə
- bütün cavablar düzdür

549 Ticarət müəssisələrinin tikintisinin smetalarının anlayışı və təyinatı

- bütün qəbul edilmiş qərarlar layihənin smetası ilə əsaslandırılması
- tikintinin dəyəri və əsaslandırılması
- tikintinin maliyyələşdirilməsinin limiti
- hesablaşmanın aparıldığı tikintinin dəyəri (qiyməti)
- əsaslandırma üçün texniki və iş layihəsi

550 Ticarət binalarına iqtisadi tələblər.

- tikinti prosesində zavodda hazırlanmış elementlərdən istifadə edilməsi
- unifikasiya edilmiş detallardan və konstruksiyalardan istifadə edilməsi

- tikintidə qənaətli materiallardan istifadə edilməsi
- tikinti və istismar prosesində material və əmək xərclərinin optimallaşdırılması
- sənaye metodları ilə tikinti

551 Ticarətdə elmi-texniki tərəqqinin sosial əhəmiyyəti

- Ticarət işçilərinin əməyinin xarakterinin və məzmununun dəyişməsi
- Texnologiyaların əkmilləşdirilməsi
- Ticarət mədəniyyətinin
- Əmək şəraitlərinin yaxşılaşdırılması, çətin və çox zəmanət tələb edən işlərin ixtisara salınması
- Ticarət proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması

552 Əmtəə profilinə görə ticarət-texnoloji avadanlığının növləri

- ada şəkilli şüşə dolablar, ölçmə və daxıl kabinetləri
- daxıllar, şüşəli dolablar və rəflər
- qeyri-mexaniki avadanlıq və inventar
- universal və ixtisaslaşdırılmış
- tipli və yığılan-sökülən avadanlıq

553 Ticarət salonunun interyeri hansı tələbələrə cavab verməlidir

- alıcıların yönəldilməsi üçün yaxşı baxımlığı və rahatlığı
- mağazanın milli ənənələrin və əmtəə-sahə ixtisaslaşmasının tələblərinə cavab vermək
- konfora və daha yaxşıllara
- iqtisadi və estetik
- alıcıların gəlməsi üçün əlverişli mühitin yaradılması

554 Mağaza binasının əlverişli yerləşməsinin əhəmiyyəti və onların planlaşdırılması

- material və əmək xərclərinin (sərfiyatının) optimallaşdırılması
- iqtisadi tələblərə uyğunluğu
- ticarət-texnologiya avadanlığının tətbiqi
- malların seçilməsində və alınmasında maksimum rahatlıq
- memarlıq-tikinti tələbələrinə uyğunluğu

555 Ticarət binalarına qarşı irəli sürülən tələblər

- möhkəmlik, qənaətcillik, qurğuların xüsusiyyətləri
- malların seçilməsinə ən yaxşı şəraitlərin yaradılması, xidmətlərin göstərilməsi
- operativ, texnoloji, ticarət, müasir dizayn
- texniki, texnoloji, memarlıq-inşaat, estetik, iqtisadi
- texnoloji proseslərin əlverişli iqtisadi effekti

556 Pərakəndə satış ticarət şəbəkəsinin inkişafının və təkmilləşdirilməsinin mühüm şərti

- müəssisələrin texniki təchizatı
- əlavə xidmətlərin göstərilməsi
- kompleks alıştı həyata keçirmək imkanı
- tipləşdirmə
- əlverişli çeşid siyasəti

557 Ticarət şəbəkəsinin yerləşməsinin müasir tendensiyalarına təsir edən amillər

- ekoloji, istehsal, mal-sahə
- mağazanın orta ticarət sahəsinin ölçüsünün ixtisara salınması

- ticarət şəbəkəsinin sıxlığı, orta ticarət sahəsinin artması
- iqtisadi, sosial, nəqliyyat, şəhərsalma
- ixtisaslaşdırılmış mağazaların sayının ixtisara salınması

558 Şəhərlərdə mağazaların yerləşməsinə təsir edən amillər

- xırda pərakəndə satış ticarət şəbəkəsinin olması
- sosial və demoqrafik
- əhalinin sıxlığı
- şəhərsalma, nəqliyyat, sosial və iqtisadi
- hərəkət edən ticarət şəbəkəsinin olması

559 Layihələşdirmə və təzə tikinti üçün mağazaların tiplərinin ümumi xarakteristikası

- tipləşmənin səviyyəsi
- ixtisaslaşmanın səviyyəsi
- ticarət xidmətinin səviyyəsi
- tip ölçüləri
- çeşidin kompleksliyi

560 Malların daşınmasının tezliyinin müəyyən edilməsində hansı amilləri hesaba almaq lazımdır?

- mal dövriyyəsinin tiplərinə və həcminə görə pərakəndə satış ticarət müəssisələrinin qruplaşdırılmasının sistemi
- mal ehtiyatlarının minimum həcmindən
- endirimsiz mal ehtiyatlarının həcmindən
- malların fiziki-kimyəvi xassələrini, onların reallaşdırılmasının son müddətələrini, satışların orta günlük həcmini
- tələbatın alıcılıq axınlarının və mövsümi enib-qalxmalarının intensivliyindən

561 Anbar texnologiyası prosesində malların daxil olunması və qəbuluna görə əməliyyatların əhəmiyyəti

- anbar prosesinin ilkin mərhələsi
- mal (əmtəə) hərəketinin yekun mərhələsi
- ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi müddətinin azaldılması
- yükləmə-boşaltma əməliyyatlarını sürətləndirir
- nəqliyyat vasitələrinin boş dayanmalarını azaldır

562 Anbarda mal axınının səmərəli təşkili nəyi təmin edir?

- anbar personalının mexanizmlərin ritmik işindən
- işçilərin əmək və istirahət rejimi
- malların hərəketinin yollarının maksimum düzəldilməsi
- yüklerin yerdəyişməsinə ayrı-ayrı əməliyyatların və xərclərin yerinə yetirilməsi müddətinin azaldılması
- nəqliyyat vasitələrdən səmərəli istifadə edilməsi

563 Anbarın nəqlədici (daşıyıcı) maşınlar və qurğularına aiddir:

- yüklerin şaquli və üfiqi yerdəyişməsinin mexanizmləri
- konveyerlər, qravitasiya qurğuları, yüksələnmiş arabalar
- körpülü və rəflə kranlar-stabillər
- şaquli aşağı buraxmalar, qravitasiya konveyerlər
- elektrik yükləyiciləri və avtoyükləyicilər

564 Anbarın yük qaldıran maşın və mexanizmləri hansılardır?

- avtomobil kranlar
- rəflı və körpülü kran
- elektrik tallar, bucurqadlar, yük liftləri, kranlar
- konveyerlər, yüksək doldurulmuş arabalar
- fasiləsiz hərəkətin nəqledici maşınları

565 Xüsusi anbarların təsnifatı

- mal (əmtəə) hərəkəti prosesinin sürətləndirilməsi
- bir və ya bir neçə qohum mal qruplarının saxlanması
- komersiya işinin yüksək səviyyəsinin təmin edilməsi
- bütün texnoloji əməliyyatların səmərəli yerinə yetirilməsinin təmin edilməsi
- işçilərin bərabər yüklənməsi

566 Universal anbarların təsnifatı

- malların alınması və toplanması
- ərzaq və qeyri-ərzaq malların geniş çeşidinin mərkəzləşdirilməsi
- malların irəliləməsi prosesinin sürətləndirilməsi
- bir mal qrupunun saxlanması
- saxlamانını lazımlı olan şəraitlərin yaradılması

567 Anbarda ticarət-texnoloji prosesin idarə edilməsinin təşkili

- malların kəmiyyət və keyfiyyətinin mühafizə edilməsinin təmin edilməsi
- malların qəbulu, saxlanması və buraxılmasına görə əməliyyatların səmərəli yerinə yetirilməsinin təmin edilməsi
- texnoloji prosesin axınlığı və fasiləsizliyinə şəraitlərin yaradılması
- anbar sahələrinin istifadəsinin effektivliyinin təmin edilməsi
- malların yeriməsinin sürətləndirilməsi

568 Qaldırıcı-nəqliyyat avadanlığının təsnifatının əlamətləri

- mexanizmləri nəql edən yükqaldıran maşınlar və mexanizmlər
- funksional təyinatı, hərəkətin müttəmadılıyının prinsipi, yükün cinsi, mexanikləşdirilmənin dərəcəsi
- transportyorlar, ləntli plastik və diyircəkli konveyerlər
- konveyerlər, cəzbedici qurğular, körpülü kranlar
- elektrik naqili və əlilə yükləmə-boşaltma qurğuları

569 Anbarın quruluşuna texnoloji tələblər

- mal dövriyyəsinin və mal ehtiyatlarının həcmində və strukturuna uyğun gəlməsi
- anbar tikililərinin sahəsinin və tutumunun əməliyyatların həcmində uyğun gəlməsi
- sökülb-yığılan dəmir-beton elementlərin tətbiq edilməsi
- ən təzə texnoloji avadanlıqlarla təmin edilməsi
- iri ixtisaslaşdırılmış anbarların tikintisi

570 Ticarət müəssisəsinin fəaliyyətinin son nəticəsi nədir?

- rentabeliliyin 1 manatda düşən hissəsidir
- satılmış əmtəənin dəyəridir
- alınmış əmtəənin dəyəridir
- orta əmtəə ehtiyatlarını hər hansı bir dövr üçün dəyəridir
- orta əmtəə ehtiyatlarını dəyəridir

571 Balansın aktivinə hansı maddələr daxildir?

- nəğd pul, qeyri-material aktivləri
- nəğd pul, qiymətli kağızlar, uzunmüddətli investisiyalar, əsas kapital, qeyri-material aktivləri
- nəğd pul, uzunmüddətli investisiyalar, marketinq büdcəsi
- nəğd pul, qiymətli kağızlar, debtor borclar, maliyyə planı
- nəğd pul, əsas fondlar, qeyri-material aktivləri

572 Satılan məhsulların veksel ödənişi zamanı hansı veksellərdən istifadə olunur?

- sadə və açıq
- açıq və qapalı
- sadə və köçürmə
- müddətli və köçürmə
- faizli və sadə

573 Valyuta birjaları hansı məqsədlə yaradılır?

- İstehlakçıların xarici valyutaya qarşı tələbini ödəmək
- Tədavülə buraxılan pul kütłəsinə qarşı tələbatı təyin etmək
- Bankların kassa planını düzgün tənzimləmək
- Hər hansı bir ölkənin milli valyutasını dönərli valyutaya və ya əksinə çevirmək;
- Mal dövriyyəsi həcmini təyin etmək üçün

574 Fond birjası hansı vəzifəni yerinə yetirir?

- Hər iki tərəfi təmin edən qiymətlərlə əmanətlərin məqsədli istifadə olunmasını təmin etmək
- İstehlakçılarla xidmət göstərmək
- Malların əlverişli qiymətlərlə satışını təmin etmək
- Mal satışını təşkil etmək
- İstehlakçıların tələbini ödəmək

575 Əmtəə birjasında hansı əməliyyatlar həyata keçirilir?

- Malların topdansatış ticarət vasitəsilə satışı
- Xammal və hazır məhsulun satışı
- Malların nəğdi satışı
- Əmtəələr nümunələr üzrə alınıb-satılır, onlara tələb və təklif bütöv bir ölkələr qrupu, dünya bazarı miqyasında cəmləşir
- Xammal və hazır məhsulun açıq satışı

576 Birjanın hansı növləri vardır?

- Alıcılar, müəssisələr, firmalar
- Müəssisə, firma, təşkilat
- Fərdi və kollektiv istehlakçılar
- Mal, dövriyyə, onun quruluşu
- Əmtəə, fond, valyuta, əmək

577 Birja sözü nədir?

- Ticarəti malla təmin edən
- Bazarı tənzimləyən
- Tələbi öyrənən
- Pul kisəsi
- Mal satan

578 Sövdələşmələrdə kimlər vasitəçilik edirlər?

- Trestlər
- Birjalar
- Ticarət müəssisələri
- Firmalar
- Təşkilatlar

579 Müəyyən dövr ərzində ölkədə istehsal olunmuş və idxlə olunmuş malların dəyər ifadəsi ilə məcmusu dedikdə nə başa düşülür?

- mal ehtiyatları və sənaye malları
- mal fondları
- mal ehtiyatları
- sənaye və kənd təsərrüfatı malları
- mal resursları

580 Kütləvi iaşə müəssisələrində mal çeşidi dedikdə nə başa düşülür?

- düzgün cavab yoxdur
- malların çeşidi - satış üçün olan malların növlərinin müxtəlifliyi deməkdir
- malların çeşidi - istehsal müəssisələrindən alınan malların toplusudur
- bütün cavablar düzdür
- malların çeşidi - bu və digər əlamətlər əsasında birləşmiş mal növlərinin və onların müxtəlif növlərinin toplusundan (yığımından) ibarətdir

581 Kommersiya müəssisələrinin planlaşdırılması prinsipləri hansılardır?

- düzgün cavab yoxdur
- bütün cavablar düzdür
- məqsədli yönəlmə, informasiya təminatı, resurslar; planlaşdırımda həvəsləndirmə və ustalıq
- səmərəlilik, komplekslilik, idarəetmə və nəzarət
- analitik, risklərin planlaşdırılması, müflisləşmə və rəqabət

582 Kommersiya müəssisələrinin idarəetmə strukturunun əsas tipləri hansılardır?

- funksional, mal, bazar, funksional-mal, funksional-bazar və s.
- qiymət və rəqabət
- düzgün cavab yoxdur
- bütün cavablar düzdür
- satış, tədqiqat, kommunikasiya və servis

583 Kommersiya müəssisələrinin idarə edilməsinin təşkilatı strukturunun yaradılması hansı prinsiplərə əsaslanır?

- bütün cavablar düzdür
- bazar problemlərinə yönəlmə, idarəetmə səviyyəsini minimumadək aşağı salmaq
- hüquq və vəzifələrin uyğunluğu, idarəetmə qərarlarının əlaqələndirilməsi
- icranın vaxtına və keyfiyyətinə daimi nəzarət
- təşkiiatçılıq mədəniyyəti, fərdi məsuliyyət

584 Kommersiya müəssisələrinin idarəetmə obyektləri hansılar ola bilər?

- düzgün cavab yoxdur
- rəqiblər
- istehlakçılar
- mal, xidmət
- bütün cavablar düzdür

585 Kommersiya müəssisələrinin idarə edilməsi prinsiplərinin formalasdırılmasının əsas mərhələləri hansılardır?

- mümkün maneələrin uçotu
- marketinqin idarəetmə prinsipləri sisteminin yaradılmasının ilkin şərtinin metodiki təminatı
- bütün cavablar düzdür
- prinsiplərin formalasdırılmasının son mərhələsi
- prinsiplərin formalasdırılmasının son mərhələsi

586 Kommersiya müəssisələrinin idarəetmə prinsipləri sistemi hansılardır?

- tələbatın ödənilməsi dərəcəsinin maksimumlaşdırılması, geniş mal çeşidinin təmin edilməsi və s.
- təşkilati davranış, səmərəlilik, nəzarət və uçot və s.
- düzgün cavab yoxdur
- bütün cavablar düzdür
- bazar mexanizminin qanuna uyğunluğu, səmərəli kommunikasiya sistemi

587 Kommersiya müəssisələrinin idarə edilməsinin əsas funksiyaları hansılardır?

- planlaşdırma, təşkil
- firmanın vəzifələri, məqsədi
- bütün cavablar düzdür
- əsaslandırma
- uçot, nəzarət

588 Kommersiya müəssisələrinin idarə edilməsi blokunu göstərin

- bütün cavablar düzdür
- planlaşdırma
- marketinqin funksiyaları
- nəzarət
- istehsal

589 Kommersiya müəssisələrində struktur idarə edilməsinin mövcud prinsiplərini seçin

- bütün cavablar düzdür
- funksional
- iqtisadi
- coğrafi
- texnoloji

590 Ticarət müəssisələrinin fəaliyyəti qiymətləndirilərkən hansı amillərə diqqət yetirilməlidir?

- nəqliyyatın inkişafı
- ticarət mədəniyyəti; alıcılara xidmətin keyfiyyəti; alıcılara xidmət mədəniyyəti
- ticarətə malların daşınması
- anbar təsərrüfatının inkişafı
- topdan bazarların yerləşdirilməsi

591 Ticarət şəbəkəsinin ixtisaslaşdırılması səviyyəsi neçə metodla müəyyən edilir?

- 2
- 3
- 5
- 4

592 Ticarət şəbəkəsi yerləşdirilkən hansı vəzifələrə əməl edilməlidir?

- malları sortlaşdırmaq
- malları satmaq
- mal alışına sərf edilən vaxta qənaet; geniş mal çeşidi yaratmaq;
- malları qablaşdırmaq
- malları anbarda saxlamaq

593 Ticarət binalarının növünə görə mağaza tipləri hansılardır?

- poçtla ticarət
- supermarketlər
- qastronomlar
- müstəqil binada yerləşən, yaşayış və digər binaların birinci və ikinci mərtəbəsində yerləşən; səyyar mağazalar
- univermaqlar

594 Mağazaların tipləşdirilməsi neçə əlamət üzrə aparılır?

- 8
- 6
- 4
- 5
- 7

595 Ticarət müəssisələrinin tipləşdirilməsi nədir?

- ictimai iaşə müəssisələri tikməyə
- ticarət mərkəzləri
- univermaqların tikilməsi
- ticarət müəssisələrinin ixtisaslaşdırılmasına, gücünə, mal satışı metodlarına, yerləşdiyi yerinə və binanın növünə görə mağazaların unifikasiya edilməsinə (vahid şəkləsalınmasına) tipləşdirmə deyilir
- qastronomlar

596 Yarım stasionar ticarət şəbəkəsinə nələr daxildir?

- çörək sexləri
- qastronom
- univermaq
- palatkalar, laryoklar, kösklər, pavilyonlar, ticarət avtomatları,
- ticarət mərkəzi

597 Ticarət şəbəkəsinin sosial effektivliyi hansı göstəricilərlə xarakterizə edilir?

- univermaqlar
- mağazanın böyüklüyü
- mağazaların yerləşməsi
- bir mağazanın orta xidmət radisu; alıcıların xidmət edilməyə
- ticarət mərkəzləri

598 Pərakəndə ticarət xidmətinin xüsusiyyətinə görə ticarət şəbəkəsinin növlərini xarakterizə edin?

- univeramaq
- çörək mağazası

- qastronomlar
- sabit və ya stasionlar; yarım stasionlar; səyyar; poçtla göndərmə; elektron
- super marketlər

599 Pərakəndə ticarət şəbəkəsinin vəziyyətinə və inkişafına təsir edən amillər hansılardır?

- kooperativ müəssisələrinin yerləşməsi
- ictimai iaşə vəziyyəti
- malların saxlanması
- iqtisadi, sosial, şəhərsalma və nəqliyyat amilləri
- əyləncə mərkəzlərinin yerləşdirilməsi

600 Ticarət şəbəkəsinin tərkibinə nələr daxildir?

- əyləncə mərkəzləri
- anbarlar
- istehsal firmaları
- mağazalar, palatkalar, kiosklar, ticarət avtomatları, avtomağazalar,
- avto-nəqliyyat təsərrüfatı

601 Ticarət müəssisələrində əhali tələbi hansı formalardan istifadə etməklə öyrənilir?

- ayrı-ayrı satıcıların tələbin öyrənilməsi
- bütövlükdə mağazanın yerləşdiyi ərazi üzrə tələbin öyrənilməsi
- bütövlükdə ticarət müəssisəsi üzrə əhali tələbinin öyrənilməsi
- malların malların keyfiyyətinə olan tələbin öyrənilməsi ümumi həcmində olan tələbin öyrənilməsi; malların çeşid quruluşuna olan tələbin öyrənilməsi;
- mövcud statistik məlumatlardan istifadə etməklə tələbin öyrənilməsi

602 İstehlak mallarına əhali tələbi hansı formalarda olur?

- mağazalardan kənar sorğu əsasında öyrənilən tələb
- alıcılardan aparılan sorğular əsasında yaranan tələb
- alıcıların arzusuna əsasən istənilən mala yaranan tələb
- möhkəm və ya formalaşmış tələb; formalaşmamış və ya alternativ tələb; mal təklifi nəticəsində yaranan tələb
- malların çeşid quruluşuna uyğun olaraq yaranan tələb

603 İstehlak tələbinin formalaşmasına hansı amillər təsir edir ?

- ticarətin anbar təsərrüfatının inkişafi amilləri
- ticarətin maddi- texniki bazasının inkişafi amilləri
- ticarət şəbəkəsinin quruluşu və yerləşdirilməsi amilləri
- iqtisadi amillər; ictimai amillər; təbii amillər; tarixi və milli amillər; ideoloji, mənəvi və bədii – estetik amillər
- sənaye və kənd təsərrüfatı məhsulları istehsalı amilləri

604 İstehlak tələbinin öyrənilməsi və proqnozlaşdırılması hansı istiqamətlərdə həyata keçirilir?

- sənaye müəssisələrində istehsal olunan mallara tələbin öyrənilməsi
- dar çeşidli mallara əhali tələbinin öyrənilməsi
- kənd təsərrüfatı müəssisələrində istehsal olunan məhsullara tələbin öyrənilməsi
- alıcılıq qabiliyyəti tələbin ümumi həcmi və quruluşunun müəyyən edilməsi; mal qrupları və qrupdaxili tələbin quruluşunun müəyyən edilməsi; konkret mallar üzrə tələbin çeşid quruluşunun öyrənilməsi və proqnozlaşdırılması; ödənilmiş, ödənilməmiş və formalaşan tələbin öyrənilməsi
- malların saxlanması yerlərində əhali tələbinin öyrənilməsi

605 İstehsal müəssisələrinin birləşmə formalarına görə firmaların növlərinə aid deyil.

- məhsulunun iqtisadi təyinatı eyni olan müəssisələrin birləşməsi.
- eyni məhsul istehsalı ilə məşğul olan vəsitəçi firmalar
- müxtəlif sahələrin müəssisələrini birləşdirən firmalar
- təkrar istehsalın müxtəlif mərhələlərinə aid müəssisələrin birliyi
- ticarət müəssisələrini birləşdirən firmalar

606 Kommersiya müəssisələrində planlaşdırmanın metodları hansılardır? (Çəki:

- balans. təbliğat
- Balans, texniki-riyazi, iqtisadi-statistik, iqtisadi-riyazi, iqtisadi təhlil
- Texniki, riyazi, statistik, faktik
- Strateji, texniki-iqtisadi, iqtisadi-hesablamalar, taktiki
- tədqiqat, balans. təbliğat, riyazi-iqtisadi

607 Kommersiya müəssisələrində idarəetmənin mahiyyəti nədir?

- idarəetmənin effektivliyinin yüksəlməsi
- idarəetmə metodları sisteminin işlənməsi
- idarəetmə normasının maliyyələşməsi
- idarəedən sistemin idarə olunan sistemə şuurlu təsiri
- menecmentin loqik sxeminin işlənməsi

608 Kommersiya fəaliyyətinin idarə edilməsinin təşkili elementlərindən deyil:

- ayrı-ayrı həlqələrdə funksiyaların növləri
- kommersiya fəaliyyətinə görə cavabdehliklərin bölüşdürülməsi
- vəzifələr
- aydın formalaşdırılmış məqsədin olması
- informasiyanın ötürülməsi sistemminin yaradılması

609 Kommersiya xidmətinin təşkilati strukturlarının qurulmasının əsas prinsiplərindən deyil:

- vahid tabeçilik prinsipi
- aydın məqsədi olması
- azhəlqəlilik
- qarşılıqlı razılaşma prinsipi
- fəaliyyətin əlaqələndirilməsi

610 Ticarət şəbəkəsinin yerləşməsinin müasir tendensiyalarına təsir edən amillər

- ekoloji, istehsal, mal-sahə
- mağazanın orta ticarət sahəsinin ölçüsünün ixtisara salınması
- ticarət şəbəkəsinin sıxlığı, orta ticarət sahəsinin artması
- iqtisadi, sosial, nəqliyyat, şəhərsalma
- ixtisaslaşdırılmış mağazaların sayının ixtisara salınması

611 Ticarət şəbəkəsinin inkişafında müasir tendensiyalar (meylləri) nədən ibarətdir?

- ekoloji, istehsal, mal-sahə
- ticarətin xırda və orta müəssisələrinin miqdarının artması
- ixtisaslaşdırılmamış ticarət şəbəkəsinin sayının artması
- sürət, rahatlıq, qüvvənin və vaxtin minimum sərfi
- yarışasionar ticarət şəbəkəsinin payının artması

612 Tələb və təklifin təsiri altında formallaşan qiymət bazarını göstərin:

- oliqopolis bazar
- xalis inhisar bazarı
- beynəlxalq bazar
- xalis rəqabət bazarı
- bütün cavablar düzdür

613 Marketinqdə qiymətin səviyyəsinə təsir edən əsas amillər hansılardır?

- istehlak səviyyəsi
- bölgü kanalının istehlakçıları
- istehlak xərcləri
- bütün cavablar düzdür
- rəqiblər və istehlakçılar

614 Qiymət strategiyasının başlıca məqsədi nədir?

- bazar qiymətlərini aşağı salmaq
- istehlakin yüksək səviyyəsini təmin etmək
- satışdan yüksək mənfəət əldə etmək
- satışı təmin etmək, maksimum mənfəətə nail olmaq və bazarı saxlamaq
- bütün cavablar düzdür

615 Tələbin qiymət elastikliyi nə deməkdir?

- gəlirlərin xərclərə nisbətidir
- tələbin qiymət elastikliyinin əmsalıdır
- qiymətin qalxıb-enməsidir
- bazar tələbinin qiymətdəki dəyişikliyə təsir dərəcəsidir
- deflyasiyadır

616 Malın minimal qiyməti nə ilə müəyyən edilir?

- məcmu xərclərin səviyyəsi ilə
- bazarda malların tutumu ilə
- tələbin elastiklik əmsali ilə
- xərclərin səviyyəsi ilə
- rəqiblərin qiyməti ilə

617 Bazarın hansı rəqabət strukturunda alıcı və ya satıcı malın qiymətinə təsir göstərə bilmir?

- əmtəə bazarı
- xalis inhisar bazarı
- inhisarçı rəqabət
- xalis rəqabət bazarı
- oliqopolis bazar

618 Mallara maksimal qiymət necə müəyyən edilə bilər?

- tələbin dəyəri ilə
- mənfəətə maksimal iddialarla
- mallara rəqiblərin qiyməti ilə
- tələbin kəmiyyəti ilə
- məcmu xərclərin səviyyəsi ilə

619 Mal dövriyyəsi inkişafının neçə qanuna uyğunluqları vardır

- 10
- 6
- 2
- 4
- 5

620 Çeşidin formalasmasının əsas prinsipləri hansılardır?

- keyfiyyət qabiliyyəti
- rəqabət qabiliyyəti
- loqotip
- funksional, istehlak, məişət və qiymət
- markalanma

621 Kütləvi iaşə müəssisəsinin mal ehtiyatlarını təhlil etməkdə əsas məqsəd nədir?

- Mal resurslarını artırmaqdan ibarətdir
- Mal ehtiyatlarını normalaşdırmaqdan ibarətdir
- Əhalinin alıcılıq qabiliyyətini öyrənməkdən ibarətdir
- Mal dövriyyəsinin inkişafını normal inkişafının nə dərəcədə təmin etdiyini və malların dövretmə sürətinin necə dəyişdiyini aşkar etməkdən ibarətdir
- Dövriyyəni inkişaf etdirmək

622 Kütləvi iaşə müəssisəsi üzrə mal ehtiyatlarının əsas vəzifəsi nədir?

- Satış prosesini həyata keçirmək
- Qiyməti aşağı salmaq
- Tələbi artırmaq
- Mal satışının fasılısızlığını təmin etmək
- İqtisadiyyatı yüksəltmək

623 Tədavül xərclərinin quruluşu dedikdə nə başa düşülür?

- xərc maddələrinin qruplar üzrə təsnifatı
- ayrı-ayrı xərc maddələri məbləğinin ümumi xərclərdəki xüsusi çəkisidir
- tədavül xərcləri məbləğinin mal dövriyyəsinə olan nisbətinin faizlə ifadəsidir
- ayrı ayrı xərc maddələrinin ümumi dövriyyədəki xüsusi çəkisidir
- xərc maddələri məbləğinin mal dövriyyəsinə olan nisbətidir

624 Mənsubiyyətindən asılı olmayaraq tədavül xərclərinin qruplaşdırılması

- xalis və əlavə xərclər
- müstəqim və qeyri-müstəqim xərclər
- amortizasiya ayırmaları və cari təmir xərcləri
- müstəqim və reklam xərcləri
- əsas və əlavə əmək haqqı xərcləri

625 Kütləvi iaşədə tədavül xərcləri mahiyyətinə görə necə qruplaşdırılır?

- əmək məhsuldarlığı və əməyin effektivliyinin yüksəldilməsi ilə əlaqədar xərclər
- dövriyyənin həcmi və quruluşu ilə əlaqədar xərclər
- ümumi gəlir və mənfətlə əlaqədar xərclər
- istehsalın davamı və dəyərlərin formasının dəyişilməsi ilə əlaqədar xərclər
- işçilərin sayı və əmək haqqı ilə əlaqədar xərclər

626 Neçə dərəcəli tarif cədvəli mövcuddur?

- 3
- 10
- 7
- 19
- 12

627 Hansı hallarda işçilər ixtisaslarına görə mükafatlandırılır?

- alıcılıq qabiliyyətindən
- dövriyyənin yerinə yetirilməsindən
- mənfəətin əldə olunmasından
- işçilərin bilik səviyyəsindən və bacarıqlarından asılı olaraq
- dövriyyənin quruluşundan

628 İşçilərə pul mükafatları necə verilir?

- 13 aylıq əmək haqqı formasında
- mal formasında verilir
- pul formasında verilir
- əmək haqqına əlavə kimi verilir
- ilin sonuna verilir

629 Əməyin ödənilməsi sisteminin əsasını nə təşkil edir?

- dövriyyənin həcmi
- əmək haqqı fondu
- işçilərin sayı
- əməyə görə bölgü prinsipi
- əmək məhsuldarlığı

630 Əmək planının təhlilinə nədən başlanılır?

- işçilərin sayından
- mənfəətdən
- dövriyyədən
- əməyin ödənilməsi fondundan
- əmək məhsuldarlığından

631 Kütləvi iaşədə əmək planını tərtib etməkdə əsas məqsəd nədir?

- mal satışını artırmaq
- əhaliyə mədəni xidmət etmək
- mənfəəti artırmaq
- zəruri əmək məsrəfləri ilə dövriyyə planının yerinə yetirilməsini təmin etmək
- xərclərə qənaət etmək

632 Kütləvi iaşə işçilərinin hazırlanması hansı istiqamətdə aparılır?

- ixtisaslar, ticarətin formaları üzrə
- peşə ixtisası, kurslar, orta
- orta, peşə ixtisası, kollec ixtisası
- orta ixtisas təhsili, ali təhsil, ixtisasın artırılması
- xüsusi, orta, kurslar üzrə

633 Ticarət və kütləvi iaşədə əmək haqqının formaları

- tarif bölgüsü
- əmək məhsuldarlığı və effektivliyinə görə
- dövriyyənin həcmi və quruluşuna görə
- vaxtamuzd və işəmuzd: o cümlədən mükafatlı
- mənfəətin həcmi və rentabelliyə görə

634 Kütləvi iaşədə əməyin ödənilməsinin təşkili prinsipləri

- əmək haqqı fondu və işçilərin sayı
- əmək məhsuldarlığı və effektivliyi
- işçilərin sayı və əmək məhsuldarlığı
- tarif sistemi və əməyin ödənilməsi sistemi
- dövriyyə və onun quruluşu

635 Dəmir yolu nəqliyyatında yerinə yetirilən daşımaların növləri

- xüsusi kiçik və böyük yükqaldırması
- xüsusən böyük yükqaldırması
- xüsusi hərəkətedən heyət
- kiçik və orta yükqaldırması
- vaqon, konteyner, xırda, qrup şəklində və marşrut üzrə göndərmələr

636 Avtomobil nəqliyyatının növləri

- bortlu platforma ilə avtomobillər, furqonlar
- ərzaq mallarının daşınması üçün ixtisaslaşdırılmış avtomobil nəqliyyatı
- avtomobillər, yedəkli avtomobillər
- ümumi təyinatlı və ixtisaslaşdırılmış
- furqonlar, refrijeratorlar, özü yükünü boşaldanlar

637 Dəmir yolu soyuduculu nəqliyyatın növləri

- vaqonlar, platformalar, yarıvaqonlar və sistemlər
- istilik izolyasiyalı vaqonlar
- maşın soyudan qurğularla təchiz edilmiş vaqonlar
- dondurulmuş məhsullar üçün vaqonlar
- izometrik vaqonlar, sisternlər və refrijeratorlu konteynerlər

638 Malların qablaşdırılması anlayışı

- pərakəndə satış prosesini yüngülləşdirir və sürətləndirir
- malların daşınmasını səmərəli təşkil etmək imkanı verir
- malların keyfiyyətinin və kəmiyyətinin (miqdarının) qorunması üçün şəraitləri təmin edir
- məhsulu zədələnmədən və itkildərdən qoruyan vasitə və vasitələrin kompleksi və tədavül prosesini təmin edən vasitələr
- anbarın tutumunu efektiv istifadə etmək imkanı verir

639 Malların anbar qablaşdırmasının əsas üsulları

- düz piramida kimi və təpə kimi yığma
- düz, kəsişən qəfəs, əks qəfəsə
- malın və qabın formasından asılı olaraq qab yerlərinə
- sıra ilə yığmaq, rəflərə düzəmk, qalama (üst-üstə yığma), asılı vəziyyətdə
- soyuducu kameralarına və düz yığma

640 Ticarətin texnoloji prosesdə iştirakı üzrə əsas fondların təsnifləşdirilməsinə nə aiddir?

- şəxsi, icarəyə götürülmüş və pulsuz istifadə olunan fondlar
- topdan və pərakəndə ticarət fondları, kütləvi iaşə fondları və həmçinin ticarət fəaliyyətinin digər sahələri
- binalar, tikintilər, maşınlar və avadanlıq, nəqliyyat vasitələri və digər əsas fondlar
- aktiv və passiv fondlar
- dövlət və qeyri-dövlət müəssisələrin fondları

641 Ticarətin növləri və təyinat üzrə əsas fondların təsnifləşdirilməsinə nə aiddir?

- şəxsi, icarəyə götürülmüş və pulsuz istifadə olunan fondlar
- binalar, tikintilər, maşınlar və avadanlıq, nəqliyyat vasitələri və digər əsas fondlar
- dövlət və qeyri-dövlət müəssisələrin fondları
- topdan və pərakəndə ticarət fondları, kütləvi iaşə fondları və həmçinin ticarət fəaliyyətinin digər sahələri
- aktiv və passiv fondlar

642 Kütləvi iaşədə əsas fondlar hansı əlamətlərinə görə təsnifləşdirilir?

- ticarət müəssisələrinə mənsubiyəti üzrə
- ticarətin növləri və təyinat üzrə
- mülkiyyət formaları üzrə
- bütün cavablar düzdür
- ticarətin texnoloji prosesdə iştirakı üzrə

643 Dövriyyə fondlarından istifadə effektivliyinin göstəriciləri hansılardır?

- yük avtomobilərinin yürüş əmsalı
- fond tutumu
- fond verimi
- dövriyyə sürəti və vəsaitlərdən istifadə əmsalları
- fondla silahlanma

644 Əsas fondlardan istifadə effektivliyinin göstəriciləri hansılardır?

- mal dövriyyəsi, ehtiyatlar, malların daxil olması
- dövriyyə vəsaitlərindən istifadə əmsalı, əsaslı vəsait qoyuluşunun həcmi
- dövriyyə sürəti əmsalı, əsas fondların amortizasiyası, əsas fondların cari təmiri
- fond verimi, fond tutumu, fondla silahlanma, fondun rentabelliyi
- vəsaitlərin gün və dəfə hesabı ilə həcmi

645 Çeşidin dolğunluğu nədir?

- hazırda mağanın ticarət çəsidiidir
- sənaye çəsidi dəyişmədən tətbiq olunan çəşid siyahısıdır
- çəşid siyahısında nəzərdə tutulmayan əmtəələrdir
- ticarət müəssisələrində faktiki mağazanın çəşid siyahısında nəzərdə tutulan əmtəələrin fasiləsiz olaraq mövcud olması başa düşülür
- sənaye çəsidi ticarət çəşidi ilə komplektləşdirilməsidir

646 Çeşidin genişləndirilməsinin hansı yolları mövcuddur?

- düzgün cavab yoxdur
- bir yol - malın həyat dövriliyini nəzərə almaqla
- üç yol - çoxaltma (artırma), malların geri götürülməsi və doldurulma
- iki yol - çoxaltma (artırma) və bazarın doldurulması hesabına genişləndirilmə
- bütün cavablar düzdür

647 Mal nomenklaturasını nə təşkil edir?

- düzgün cavab yoxdur
- ticarət zalında olan malların yiğimi
- ticarət müəssisələrinə daxil olan malların toplusu
- ticarət müəssisələri tərəfindən alıcılara təklif edilən və hər biri çeşiddə ifadə olunan müxtəlif mal qrupları
- bütün cavablar düzdür

648 Gündəlik tələb mallarına nə aiddir?

- düzgün cavab yoxdur
- xidmət dövrü adətən beş ildən artıq olan uznmüddətli istifadə olunan mallar
- əhali tərəfindən vaxtaşını alınan mallar
- əhali tərəfindən tez-tez və çox vaxt hər gün alınan mallar
- bütün cavablar düzdür

649 Tələbin tezliyinə görə mallar neçə qrupa bölünürlər?

- düzgün cavab yoxdur
- 2 qrupa - vaxtaşırı tələb mallarına və nadir tələb mallarına
- 2 qrupa - gündəlik tələb mallarına, vaxtaşırı tələb mallarına
- 3 qrupa - gündəlik tələb mallarına, vaxtaşırı tələb mallarına və nadir tələb olunan mallara
- bütün cavablar düzdür

650 Marketinq tədqiqatları:

- müəssisənin marketinq fəaliyyətinin təhlili və qiymətləndirilməsi posesisidir;
- marketinq nəzəriyyəsi və praktikasının dərindən öyrənilməsidir;
- müəssisənin fəaliyyətinin planlaşdırılması məqsədilə aparılan elmi-tədqiqat işləridir
- marketinqin ətraf mühiti amillərini xarakterizə edən informasiyanın toplanması, sistemləşdirilməsi, təhlili, qiymətləndirilməsi və marketinq fəaliyyətinə dair tövsiyyələrin hazırlanması üzrə aparılan tədqiqat işləridir;
- bazar prosesləri və situasiyasının idarə edilməsi üzrə proqramların hazırlanması prosesidir;

651 Kommersiya müəssisələrinin təşkilində marketinqin planlaşdırılması prosesi hansıdır?

- düzgün cavab yoxdur
- cari və perspektiv planlaşdırma
- uzunmüddətli, ortamüddətli və operativ planlaşdırma
- strateji və taktiki planlaşdırma
- bütün cavablar düzdür

652 Tələbin idarə edilməsi nə deməkdir?

- düzgün cavab yoxdur
- firmanın marketinq səylərinin gücləndirilməsi prosesi
- bazara təsir vasitələrinə baxılması
- markefinqə aid olan əsas vəzifələrin yerinə yetirilməsinin idarə edilməsi
- bütün cavablar düzdür

653 Hansı andan ticarət obyekti istismara verilmiş hesab edilir?

- istismar aktının imzalanması anından
- bütün tikiti normalarının və qaydalarının riayət edilmsində
- sənədlərin və texniki şərtlərin yoxlanılmasından
- qəbul komissiyasının aktı imzaladığı andan

- bütün tikinti və təmir işlərinin qurtardığı andan

654 Ticarət binalarının təmirinin növləri

- planlı və funksional
- istehsal və cari
- funksional zonaların qismən rekonstruksiyası (yenidən qurulması)
- funksional zonaların qismən rekonstruksiyası (yenidən qurulması)
- cari və əsaslı (kapital)

655 Topdan satış qiyməti nədir?

- malların istehsal və satış qiymətidir
- müəssisənin məhsul aldığı və satdığı qiymətdir
- malın bilavasitə əhaliyə satış qiymətidir
- düzgün cavab yoxdur
- bütün cavablar düzdür

656 Pərakəndə qiymət necə yaranır?

- bütün cavablar düzdür
- topdan satış qiyməti, marketinq xərcləri və gözlənilən mənfiətin məcmusu
- əhaliyə satışın həcmindən
- istehsal qiyməti ilə
- düzgün cavab yoxdur

657 Qiymət nədir?

- əhaliyə satışın dəyəridir
- əmtəənin dəyərinin pul ilə ifadəsidir
- malın istehsal, satış və istehlak xərclərinin məcmusudur
- malın satışından əldə edilən gəlirdir
- material və xammalın dəyəridir

658 Pərakəndə ticarət şəbəkəsinin düzgün yerləşdirilməsinə necə tələb verilir?

- 8
- 6
- 7
- 8
- 5

659 Müəssisənin maddi-texniki təminatının mərhələlərinə aid deyil:

- sifarişlər zənbilinə (istehsal programına) və məsrəf normalarına görə material resurslarına tələbatın müəyyən edilməsi;
- məhsulun satış strategiyasının müəyyən olunması.
- seçilmiş məhsulgöndərənlə (və ya vasitəçi ilə) danışıqların aparılması və kontraktın bağlanması;
- potensial məhsul göndərənlərin siyahısının işlənib hazırlanması;
- təfsilləşdirmə (spesifikasiya) sənədinin tərtibi, zəruri materialların texniki xarakteristikasının hərtərəflı müəyyən olunması;

660 Firmanın müəssisədən fərqi nədir?

- firma özündə eyni və müxtəlif profilli bir neçə müəssisəni birləşdirməklə yalnız istehsalla məşğul olan subyektlərdir.

- firma özündə eyni profilli bir neçə müəssisəni birləşdirməklə istehsalla məşğul olan subyektlərdir.
- firma müəssisədən fərqli olaraq bir obyektdən təşkil olunur ki, onun bir ərazi vahidində yerləşməsi əsas şərtidir.
- firma özündə eyni və müxtəlif profilli bir neçə müəssisəni birləşdirməklə fəaliyyəti ilə məşğul olan iqtisadi subyektdir
- firma özündə eyni və müxtəlif profilli bir neçə müəssisəni birləşdirməklə istehsal və kommersiya fəaliyyəti göstərən iqtisadi subyektdir.

661 Fərdi müəssisə nədir?

- sahibkarlıq fəaliyyətinin sadə forması olaraq bir neçə şəxsin fərdi mülkiyyəti əsasında yaradılır.
- bir şəxsin mülkiyyəti altında təşkil olunan ailə müəssisədir.
- ahibkarlıq fəaliyyətinin ən klassik formalarından biri olub, bir şəxsin mülkiyyəti əsasında təşkil olunur.
- fərdi ticarət müəssisələr əsas infrastruktur elementi olub ailə şirkətləridir.
- fərdi müəssisələr əsas infrastruktur elementi olub ailə şirkətləridir.

662 Fəaliyyət miqyasına görə müəssisələr necə bölünür?

- konqlomeratlar, trestlər, sindiqatlar
- kiçik, orta, iri
- orta,çox iri
- orta, iri, çox iri
- şəxsi, fərdi, kollektiv

663 Akkreditiv nədir?

- hesab sahibinin çekdə göstərilən pul məbləğinə onun hesabından banka keçirilməsini təmin edən tapşırıqdı
- vekselləri yazan və ödəniş müddəti başa çatan vekselləri ödəmələri öz öhdəsinə götürən şəxsdir
- xüsusi hesab açılması barədə alıcıının bank şöbəsinin malgöndərənin bank şöbəsinə tapşırığıdır
- pul, hesablaşma, əmtəə sənədlərinin və yaxud əmtəələrin dəyərlərinin ödənilməsinə alıcıının razılığı
- sahmdar cəmiyyətinə kapital kimi müəyyən miqdarda pul əməyi ilə müəyyən edilən qiymətli kağızlar

664 Birjanın əsas vəzifəsinə nələr daxildir?

- Əmtəə, kapital, valyuta və iş qüvvəsi bazarının işini qaydaya salmaq, onların normal fəaliyyətini təşkil etmək
- İstehlakçıların tələbini öyrənmək, müəssisəni mal ilə təchiz etmək
- Müəssisələrin normal işini təmin etməkdir
- Müəssisələri malla təmin etmək
- Müəssisələri texniki vasitərlə təchiz etmək

665 Müəssisədə satılan məhsulun rentabelliyi hansı göstəricilər əsasında hesablanılır?

- balans mənfəeti, tam maya dəyəri
- bölgündürülməyən mənfəət, əmtəəlik məhsul
- balans mənfəeti, keçici əmtəə qalıqlarının satışından gəlir
- təmiz mənfəət, satış ilə əlaqədar xərclər
- xalis mənfəət, satışdan gəlir

666 Ticarət firmasının (müəssisəsinin) maliyyə fəaliyyəti ölkənin hansı iqtisadi göstəricisi ilə əlaqədardır?

- ümumi daxili məhsulun həcmi
- mənfəətin optimallaşdırılması
- pul tədavülü

- mal dövriyyəsinin strukturu
- makroiqtisadi göstəricilər

667 Müəssisədə maliyyə təhlilinin əsas məlumat mənbəyini göstər:

- pul vəsaitinin hərəkəti proqnozu, kassa planı
- mühasibat balansı
- kassa planı, mənfəət planı
- ödəmə təqvim, kassa planı
- biznes-plan, uçot məlumatları

668 Müəssisədə birbaşa xərclər hansı xərclərə daxil edilir?

- ümumi zavod xərclərinə
- istehsal maya dəyərinə
- maliyyə fəaliyyəti ilə əlaqədar xərclərə
- kommersiya xərclərinə
- sex xərclərinə

669 Bazar tutumu nədir?

- malların keyfiyyətinin, struktur tərkibinin yaxşılaşması, qiymət amilləri, qeyri qiymət amillər
- mövcud qiymətlər səviyyəsi şəraitində əhalinin tədiyyə qabiliyyətli tələbinin miqdarı ilə müəyyən edilən mal satışının ümumi həcmi başa düşülür
- mövcud qiymətlər səviyyəsində əhalinin həqiqi tələbinin miqdarı ilə müəyyən edilən mal satışıdır
- mövcud qiymətlər səviyyəsində əhalinin təxirəsalılmış tələbatlarının ödənilməsi üçün mal satışının həcmi başa düşülür
- əhalinin il ərzində tələbatının tam ödənilməsi üçün istehsal edilən bütün mallar başa düşülür

670 Müəssisədə kadrların idarə olunmasına aid deyil:

- əmək haqqının və güzəştlərin müəyyən olunması;
- əməyin fondla silahlanma səviyyisinin artırılması;
- kadrların seçilməsi;
- kadrlara tələbatın planlaşdırılması;
- əmək fəaliyyətinin qiymətləndirilməsi.

671 Aşağıdakılardan hansı müəssisənin iqtisadi və texniki səviyyəsini müəyyən edən amillərə aid deyil?

- elmi-texniki tərəqqi;
- maddi-texniki təminat;
- innovasiya fəaliyyəti.
- istehsalın təşkili;
- əməyin təşkili;

672 Aşağıdakılardan hansı müəssisənin iqtisadi məsələlərinin öyrənilməsində istifadə edilən tədqiqat metodu deyil?

- analiz və sintez
- induksiya və deduksiya metodları
- iqtisadi-riyazi metodları
- inzibati, iqtisadi və sosial-psixoloji metodları
- müqayisəli təhlil, statistik müşahidə və sistemli yanaşma metodları

673 Barter:

- xarici şirkətin müəyyən haqqı müqabilində mineral xammalın kəşfiyyatı və hasilatını aparması üzrə məsələləri əks edir
- dəyəri odənilmədən ekvivalent məbləğdə qarşılıqlı əmtəə (məhsul) mübadiləsini əks etdirir
- müəyyən muddət ərzində konkret əmtəənin idxal və ixracına tətbiq olunan dəyər və natural ifadədə yol verilə bilən məhdudiyyətləri əks etdirir
- müəssisənin istehsal-təsərrufat fəaliyyəti zamanı məhsul vahidinə material sərfinin yuxarı həddini əks etdirir
- müəyyən muddət ərzində siyahıya daxil edilmiş əmtəələrin maneəsiz idxal və ixrac olunmasına icazəni əks edirir

674 Muəssisənin ixrac əməliyyatlarına nələr daxil deyil?

- təkrar ixrac
- kreditə ixrac
- francayzinq
- müvəqqəti ixraj
- konsiqnasiya

675 Aşağıdakılardan hansı müəssisənin xarici iqtisadi fəaliyyətinə təsir edən amillərə aid deyil?

- coğrafi amillər;
- sosial amillər;
- tarixi amillər;
- siyasi və iqtisadi amillər;
- huquqi və mədəni amillər;

676 Topdan anbar mal dövriyyəsi nədir?

- anbar dövriyyəsi üzrə mal göndərildikdə topdansatış bazası həmin mallar üzrə mal gönədərən müəssisə ilə hesablaşma aparmır
- anbar dövriyyəsi malların topdansatış qaydası ilə bilavasitə anbarlardan satılması başa düşülür
- malgöndərənin, sənaye müəssisələrinin anbarından birbaşa pərakəndə satış müəssisəsinə göndərilən malların dəyər məcmusudur
- anbar dövriyyəsi malların pərakəndə satış formasında anbarlardan satılması başa düşülür
- anbar dövriyyəsi üzrə mal göndərildikdə topdansatış bazası həmin mallar üzrə mal gönədərən müəssisə ilə hesablaşma aparır

677 Ticarət müəssisəsinin fəaliyyətinin son nəticəsi nədir?

- rentabeliliyin 1 manatda düşən hissəsidir
- satılmış əmtəənin dəyəridir
- alınmış əmtəənin dəyəridir
- orta əmtəə ehtiyatlarını hər hansı bir dövr üçün dəyəridir
- orta əmtəə ehtiyatlarını dəyəridir

678 Kommersiya işinin səmərəliliyini qiymətləndirərkən nələr işlədiilməlidir?

- bir icarəyə düşən mənfəətin məbləği
- mənfəətlə çəkilən xərclərin müqayisəsi
- rentabellilik
- rentabeliliyin 1 manatda düşən hissəsi
- mənfəətin əmək haqqı fonduna nisbəti

679 Kommersiya planlaşması müddətə görə necə bölünür?

- cari, perspektiv
- qısa, orta

- qısa, orta və uzun müddətli
- qısa, orta və mövsümi
- uzunmüddətli və orta müddətli

680 Balans nədir?

- balans aktiv və passiv hesablarının birillik dəyərlərinin üst-üstə düşməsidir
- balans iki hissədən ibarətdir
- tərtib olunan günə müəssisənin vəziyyətini əks etdirən bütün aktiv və passiv hesabların yekun cədvəlidir
- balans biznes planı tərkib hissəsidir
- balans rüblük hesabların 2-ci elementi

681 Kommersiya müəssisəsinin əsas maliyyə sənədlərinə nələr daxildir?

- maliyyə aktivləri
- balans, mənfəət və itkilərin hesabatı
- mənfəət balansı, debitor və kreditorlarla hesablaşmalar
- tədiyyə balansı, ticarət balansı
- balans, akkreditivlər

682 Kommersiya hesabı hansı sənəddir?

- satıcının alıcıya göndərilən mal üçün sənəddə göstərilən məbləğin ödənilməsi barədə tələbini əks etdirən sənəddir
- hesablaşma sənədi olmayan, lakin hesab kimi əmtəə partyasının qiyməti barədə məlumatı əks etdirən sənəddir
- alıcı tərəfindən mal tam qəbul olduqdan sonra yazılın hesabdır
- hər bir növ üzrə əmtəə vahidinin əks etdirən və özünə hesab və spesifikasiyanın rekвизitlərini birləşdirən sənəddir
- əmtəənin nəzərdə tutulan ölkədə qəbulu zamanı yazılın sənəddir

683 Hesablaşma çeki nədir?

- xüsusi hesab açılması barədə alıcıının bank şöbəsinin məlgöndərənin bank
- pul, hesablaşma, əmtəə sənədlərinin və yaxud əmtəələrin dəyərlərinin ödənilməsinə alıcıının razılığı
- hesab sahibinin onun hesablaşma hesabından pulalanın hesabına pul vəsaitinin köçürülməsi barədə banka verdiyi sərəncamlar
- hesab sahibinin çekdə göstərilən pul məbləğinin onun hesabından vəsaiti elanının hesabına köçürülməsi barədə ona xidmət göstərən banka verdiyi yazılı tapşırıqdır
- xüsusi hesab açılması barədə alıcıının bank şöbəsinin məlgöndərənin bank şöbəsinə tapşırığıdır

684 Ödəniş tapşırığı nədir?

- hesab sahibinin onun hesablaşma hesabından pul alanın hesabına pul vəsaitinin köçürülməsi barədə banka verdiyi sərəncamlar
- pul, hesablaşma, əmtəə sənədlərinin və yaxud əmtəələrin dəyərlərinin ödənilməsinə alıcıının razılığı
- xüsusi hesab açılması barədə alıcıının bank şöbəsinin məlgöndərənin bank şöbəsinə tapşırığıdır
- səhmdar cəmiyyətinə kapital kimi müəyyən miqdarda pul əməyi ilə müəyyən edilən qiymətli kağızlar
- xüsusi hesab açılması barədə alıcıının bank şöbəsinin məlgöndərənin bank şöbəsinə tapşırığıdır